

Şamil Əsgər Dəlidağ-75



*Bir ömürdən  
səhifələr*

Şamil Əsgər Dəlidağ

*Bir ömürdən  
səhifələr*



Tərtibçi və redaktor: **Xalid**

«Bir ömürdən səhifələr». Bakı, «Nərgiz» nəşriyyatı,  
2004, – 220 səh.



*Şamil Osgər Dəlidag*

D  $\frac{74200000}{079}$  280 – 2004

© «Nərgiz», 2004.



## ÖN SÖZ ƏVƏZİ

atı,  
Bu il atam ömrünün 75-ci baharını yaşıyor. Müdrükliyinin və ağsaqqallığının zirvəyə çatdığı yaşıdır. Büyük ailəsi adından ona bu yubileyi münasibəti ilə səmimi təbriklərimizi yetirir, can sağlığı və bütün istəklərinin çin olmasını arzulayıraq.

Uşaqlıqdan hər kəsə onun atası birinci örnəkdir, hər birimiz boy-a-başa çatdıqca ata böyüklüyünün və qüdrətinin qanadı altında özümüzü arxalı hesab edirik. Məhz uşaq illərimizdə atamız bizim and və səcdə yerimizə çevrilir. Lakin illər keçir, hər bir övlad özü də ata olur və ilk baxışda uşaq xəyallarına hakim olan ata qüdrətindən əsər-əlamət qalmır və həyatda pərəstiş olunası digər ideal insanlar peyda olur. Maraqlıdır ki, mən uşaqlıq idealımı indiyə kimi hələ də dəyişə bilməmişəm.

Mənim pərəstiş etdiyim və hardasa yaxşı mənada qıtbə etdiyim xüsusiyyətlərindən biri atamın öz vicdanı qarşısında cavabdehliyi və məsuliyyət hissidir. Zənnimcə, həyatda bəlkə də mənəviyyat özü məsuliyyət hissindən başlayır. Özümü dərk edəndən bəri atamın hər hansı bir görüşə yubandığının şahidi olmamışam. Ümumiyyətlə bu insan həmişə tələsib, yاشamağa tələsib. Yaratmağa tələsib, indi də yarımcıq qalan yaradıcılıq işlərini tamamlamağa tələsir. Lakin əminəm ki, bu cür enerji, işgüzarlıq və yeni-yeni təşəbbüsler sahibinin görmək istədiyi işlər nəhayətsizdir. Bütün bunlara onu sövq edən nədir? Zənnimcə, birinci növbədə, tükənməz həyat eşqi. Hər anını mənalı ömrə çevirmək ehtirası! Ömrünün yarısından çox bir müddətdir ki, gündəlik yazır. Yazdığını da şerlə yazır. Nə üçün yazır, nədən yazır? Yazır ki, özü öz qarşısında hesabat versin. Mənasız ömrü kağız üzərinə köçürməyin nə mənası olardı? Az qala bir saatını da izi qalmayan işə sərf etmək istəmir. İndi onu yazı masasından ayırməq onun ləzzətli həyatına qəsd eləmək kimi bir şeydir.

Dostları onu «zəhmətin qara kotanı» adlandırırlar. Bəs insan kimi, ata kimi nə ilə seçilir o? Qeyri-adi olduğu qədər, adı bir insandır mənim atam. İnadkar, zabitəli və zəhmlili olduğunu qədər həssas, mülayim və kövrək! Öz allahına etdiyi sitayış qədər – rəhmətlik ata-anasının və təmənnasız dostlarının müqəddəsliyi qarşısında baş əyən əzmlı bir insan! Nəhayət, paklığı və sonsuz məhəbbəti ilə seçilən ailə başçısı və təsübkeş Ata!

Onun div ürəyi var. Azı 3 dəfə zərbə alan bu ürəyin nik-binliyi şərəfli bir ömür yolunda qoyduqları və hələ qoya biləcəkləri ilə qaynaqlanır.

Ata olmaq asandır, ömür boyu atalıq etmək isə hər ataya qismət olmur. Mənim atam isə neçə-neçə tanıdığım və tanımadığım insanlara ata qayğısı göstərib və bu gün də onu davam etdirir. Atamın keçdiyi mürəkkəb, lakin olduqca şərəfli ömür yolu, yaradıcılığı, ictimai və vətəndaş fəaliyyəti, şəxsiyyət və şair kimi gördüyü işlər bu kitabda sadəcə olaraq sadalanıb. Bəli sadalanıb, onların daha geniş işıqlandırılmasının, yaxud daha dərindən dərk edilməsinin zamana ehtiyacı var.

Çox yazmaq istərdim atam haqqında. Oğul olub ata üçün söz demək hardasa çətindir, atamız özü bizi ağsaqqala qulaq asmaq, lakin onun əməllərini müzakirə etməmək ruhunda tərbiyə edibdir. Odur ki, atamın özü və onun gördüyü işlər haqqında söz demək missiyasını onun istəkli dostlarının və digər qədirbilənlərinin öhdəsinə buraxmaq istəyirəm.

*Xalid.*

## VƏTƏNƏ, XALQA XİDMƏT NÜMUNƏSİ

Respublika ictimaiyyətinin yaxşı tanıldığı Şamil Əsgər Dəlidağın 75 yaşı 2004-cü ilin oktyabr ayının ikinci yarısında tamam olur (dəqiq günü məlum deyil).

Hələ indiyə qədər Şamil müəllim nə evdə, nə də ictimai yerlərdə bircə dəfə də yubiley keçirməmiş, kitablarının təqdimetmə mərasimini təşkil etməyə ehtiyac duymamışdır. Ancaq özü müxtəlif şəxsiyyətlərin saysız-hesabsız görüşünü keçirmiş, bu yiğincəqlarda geniş çıxışlar etmişdir.

Şamil Dəlidağın bu kitabda özünün şerlə yazdığı qısa tərcümeyi-halı çap olunduğuna görə onun ömür yolundan geniş səhbət açmayıacaqıq. Ancaq soruşsayıldır ki, Şamil müəllimin keçirdiyi həyat yolunu bir-iki kəlmə ilə necə ifadə etmək olar? Tərəddüd etmədən qəti cavabımız belə olardı: – Vətənə, Xalqa xidmət nümunəsi. Bəli, onun ömür kitabının səhifələrini vərəqlədikcə deyilən bu dörd kəlmənin inkarolunmaz həqiqət olduğu qənəatinə gəlirsən.

Şamil müəllim uzaq dağ kəndində dünyaya göz açmış, qara dam altında böyümüş, Böyük Vətən mühəribəsi illərinə təsadüf edən usaqlıq illərində məktəbdə xadim, kolxozdə çoban işləmişdir. Özünün etiraf və yaşı adamların təsdiq etdiyi kimi, o, belində odun və ot şəlesi çəkmiş, dəryaz çalmış, taxıl biçmiş, yer şumlanarkən hodaqlıq və macallıq etmişdir.

Şamil Dəlidağın belə ağır zəhmətlə böyüməsi gələcəkdə onun əməksevərliyi və çalışqanlığında böyük rol oynamışdır. O, əvvəlcə ikiilik müəllimlər institutunu və sonra iki digər ali məktəbi fərqənlənmə diplomları ilə bitirmiş, riyaziyyatçı və ali partiya təhsili olmasına baxmayaraq, ədəbiyyatdan dissertasiya müdafiə etmiş, filologiya elmlər namizədi adına layiq görülmüşdür.

Hələ məktəbdə şagird olduğu zaman rayon komsomol komitəsinin büro üzvi seçilmiş, sonralar rayon komsomol komitəsinin birinci katibi, orta məktəb direktoru, rayon tədarük müfəttişliyinin rəisi, icraiyyə komitəsinin sədri, rayon maarif şöbəsinin müdürü vəzifələrində çalışmışdır. O, rayon komsomol komitəsinin birinci katibi işlədiyi zaman təşkilat Ümumittifaq yarışında birinci yeri tutmuş, adı İttifaqın «Şərəf» kitabına yazılmış və «Moskviç» markalı minik maşını ilə mükafatlandırılmışdır.

Şamil müəllim maarif şöbəsinin müdürü işləyərkən Kəlbəcər maarifi iki il dalbadal Respublikanın ən yüksək Keçici Qırmızı bayraqına layiq görülmüşdür. O, Kəlbəcərdə adı dillər əzbəri olan zəngin muzey yaratdı. Bu böyük işinə görə ona Respublikanın «Əməkdar Mədəniyyət işçisi» adını verdilər. Min-min təsəüsflər olsun ki, Azərbaycan üçün tarixi əhəmiyyətli bu muzey erməni quldurlarının əlinə keçdi. Şamil müəllim qəcqinliq illərində yenidən başlayaraq, dövlət maddi yardım olmadan Bakı şəhərində təzədən Kəlbəcər Tarix-Diyarşunaslıq muzeyini yaratmağa başladı. İndi bu muzeyin 5 min eksponatı vardır.

Bu yiğcam məlumatlardan göründüyü kimi o, hər bir yapışlığı işdə böyük zəhmətlərə qatlaşmışdır. Bununla yanaşı Şamil müəllim ədəbi yaradıcılıq sahəsində də diqqəti cəlb edən uğurlar qazanmışdır. Onun 26 kitabı işıq üzü görmüşdür. Bu kitabların eləsi var ki, xalq şairi Nəbi Xəzrinin yazdığı kimi, «dilimizə və ədəbiyyatımıza böyük xidmət nümunəsi»dir. Akademik Budaq Budaqov Şamil Dəlidağın poeziyamıza gətirdiyi yeniliklər haqqında məqaləsini «Filologiya elmində yeni addım» adlandırmışdır.

Şamil Dəlidağ ədəbiyyatımıza yeni şer nümunələri getirmiştir. Bunlara misal olaraq onun «törəmə», «dodaqdəyməz törəmə», «dodaqdəyməz əvvəl-axır törəmə», «dodaqdəyməz cinaslı törəmə» və başqa şəkilli şerlərini misal göstərmək olar. O, dodaqdəyməz poema yazmışdır. Bunların birində 3600 dodaqdəyməz misra vardır. O, cinasla yazılın poemanın, 15 min misralıq cinaslı bayatıların, bütün kəlmələri eyni səslə (hərfli) başlayan və şerdən törəyən şerlərin müəllifidir. Bu kitabda qeyd olunan şer nümunələri ilə tanış olmaq imkanı əldə edəcəksiniz.

Biz zəhmətin «qara kotanı» olan Şamil Dəlidağın 75 yaşıını ürəkdən təbrik edib, ona uzun ömür, möhkəm can sağlığı və qələmini hələ əldə möhkəm tutmağı arzulayıraq.

*Mürvət Qədimoğlu Həkəri,  
şair.*

## QISA TƏRCÜMEYİ-HAL

Min doqquz yüz iyimi doqquzuncu ildə mən,  
Dünyaya göz açmışam dağlı olan eldə mən.  
Kəlbəcərin Ağcakənd kəndi olub kəndimiz,  
Doğulmuşam payızda, ay, günümüzən yoxdur iz...  
Üstə palaz döşənən quru yerdə yatmışam,  
Qara damın altında boy-a-başa çatmışam.  
Ortasında odunlar qalanardı bir-birə,  
Bacasından tüstüsü ucalardı göylərə.

### Babalarım

Atamızın babası Məmmədalı cavankən,  
Vedidəki Xosrovda olmayıbdı əsəyən.  
Qisasa, qisas alıb o ığid Milli kürdü,  
Kəndimizə gəlibdi, tərg eyləyib o yurdu.  
Babam Əsgər Ağcakənd kəndində göz açıbdı,  
Qaçqın oğlu olsa da bəxtinə nur saçıbdı.  
Böyüüb el içində yaxşı hörmət qazanıb,  
Bacarıqdan, ağıldan olmayıbdı o kasıb.  
Hərdən yazıb şer də, heç kimə baş əyməyib,  
Bir sıfətli yaşayıb, üzünə üz geyməyib.  
Mənə qismət olmadı Əsgər babamı görmək,  
Məzarının üstünə ancaq qoydum gül-çiçək.

### Abhəyat nənəm

Haqqım yoxdur unudam mən Abhəyat nənəmi,  
Çatanda yüz yaşa da, zəhmət idi həmdəmi.  
Gelinlərlə edirdi daraq, əlçim bəhsini,  
Nəğmə hesab edirdim cəhrəsinin səsini.  
Üzü gülər, mehriban, geniş idi ürəyi,  
Bişirərdi ləzzətli, köp xamralı çörəyi.  
Qonum-qonşu ondan çox istəyərdi balata,  
Kürdü, büzmə tikməkdə bənzəyirdi xəyyata.  
Nurlanırdı onunla sanki qara damımız,  
İstəyirdik biz onun xətirini hamımız.

Yüzü keçdi, əlindən işi yerə qoymadı,  
Nəvələri sevməkdən gözü, könlü doymadı.  
Diqqətliydi, qalmazdı heç bir işə biganə,  
Səsini zənn edirdim könül açan təranə.  
Kənddə hamı Abhəyat nənə dedi, nənəmə,  
Az olar bir dastan da ondan alsam qələmə.

### **Atam Səlim**

Çoban dədəm əməyi siğə qardaş bilərdi,  
Bizdən ötrü əlləşib alın təri silərdi.  
Heç vaxt demək olmazdı işləməkdən pərt idi,  
Həddən artıq tələbkar, xasiyyəti sərt idi.  
Əsla iki olmazdı onun evdə bir sözü,  
Üstümüzdə olardı həm ürəyi, həm gözü.  
Qatlaşardı zillətə, o zəhmətin şiriydi,  
Eldə ən çox sayılan kişilərin biriydi.  
Bir il Quran oxuyub onu başa çıxmışdı,  
Halallığı bayraqtək başı üstə taxmışdı.  
Heyət üzvü, fermanın müdürü çox işlədi,  
Səksən altı qoyunu yeddi min qırx eylədi.  
Məktəbdə də çalışdı təsərüffat işində,  
Hamı ona deyərdi məhlədə Səlim dədə.  
Əlimizdə o gəlib görməsəydi kitabı,  
Bizə irad tutardı, bu olardı xitabi:  
- Olmasanız əlaçι, buna dözə bilmərəm,  
El içində xəcalət çəkib gəzə bilmərəm.  
Atam Səlim bizlərə beş nəsihət eyləyib,  
Ona əməl edirik, o bunları söyləyib:  
- Xidmət edin həmişə el-obaya, vətənə,  
Vermən xalqın sərrini qətiyyən hər yetənə.  
Ağlayınız el üçün, qoy gözünüz kor olsun,  
Belə göz, çox gözlərdən işıqlıdır, var olsun!  
- Heç vaxt qonaq önünde qaçmayınız kənara,  
Gümanınız gəlsə də quru cada, göy şorə.

- Asılsanız lap dardan dosta yalan satmayın,  
Sözünüzdə düz olun sizdən olum arxayın.  
- Oxuyunuz inadla, dolun dərin kamala,  
Sahib olun həyatda bilikdən cah-cəlala.  
- Siğə qardaş eyləyin özünüzə zəhməti.  
Uzaq qaçın müftədən, götürməyin minnəti.  
İtirmişik bax, belə qayğılaş bir atanı,  
Çalışırıq etməyək nəsihətdən xətanı.  
Qələmimlə yazılan «Dəlidəğa salam»da,  
Xatırlanıb hörmətlə həm atam, həm anam da.  
Min il ömrüm olsa da yazsam ata-anadan,  
Borclarını qurtarmaq olmaz əsla heç zaman.

### **Anam Gülgəz**

Uşaq vaxtı olandan sizi edim qoy hali:  
Anam hana qurardi, toxuyardi o şalı.  
Bu «parça»dan dərzilər pencək, şalvar tikərdi,  
Biz geyərdik, anamız toxuyardı, biçərdi.  
Aman Allah! Anamız nələr, nələr çəkərdi?!.  
Dayanmazdı bircə an, yamaq salıb, sökərdi.  
Gecə-gündüz yanardi balaların oduna,  
Çöldə pencər dərərdi, yollanardı oduna.  
Üstümüzdə həmişə yarpaq kimi əsərdi,  
Yerdə örökən toxuyub,dardan palaz kəsərdi.  
Üstünə iş aramsız, dolu kimi yağardı,  
Rahatlayıb tövləni, inək, qoyun sağardı.  
Hədsiz olub zəhməti əziz anam Gülgəzin,  
Düşməniyi qeybətin, hirsin, kinin, qərəzin.  
Qəlbi dərdlə dolanda, çaylar kimi coşardı,  
Ağı deyib özündən, çox bayatı qoşardı.  
Gizlədərdi dərdini, sanki onu yeyərdi,  
Dindirəndə hər bizi, gülərək «can» deyərdi.  
Daraqda yun darayar, dayanmazdı cəhrəsi,  
Doğrayardı çırpını kötük üstə dəhrəsi.

Toxuyardı qapılıq, xalça, kilim, şəddə də,  
Şagirdləri çox idi onun bizim məhlədə.  
Toxuyanda corabı, dayanmazdı milləri,  
Oxumamış, elə bil alım idi əlləri.  
Möcüzəydi naxışlı asmalığı, xurcunu,  
Heç vaxt verə bilmərik biz ananın borcunu.  
Zəhmətindən min dastan yazsam yenə qurtarmaz,  
Sevgisini ölüm də ürəyimdən qoparmaz.

### **Uşaqlığım**

Bir az geniş söz açım uşaqlığının çağından,  
Sizi halı eyləyim düyündən – dağından.  
Bəli, qara bir damın içi oldu evimiz,  
O vaxtlardan qəlbimdə qalıb xeyli dərin iz.  
Necə danım, uşaqlıq dövrü mənə yad oldu,  
Nə yedim bir şirin şey, nə ağızında dad oldu.  
Çarix geydim şırımlı, köhnə oldu papağım,  
Su dolduqca coraba, sizildədi ayağım.  
Meşələrdə belimdə çəkdim odun şələsi,  
«Od parçası» adlandım, çox eşitdim bu səsi.  
Yandırmaqdan ötrü mən zoğ sürüyüb gətirdim,  
Evimizin, özümü harayına yetirdim.  
Yollananda məktəbə kağız, qələm qit idi,  
O günləri yadımda saxlamışam əbədi.  
Nefti tapa bilmirdik adı qara çırağa,  
Quru ulas qabığı bize döndü marağa.  
Onu soyub şələdə gətirərdik evə biz,  
Çıraq kimi yandırıb dolanardı elimiz.  
Bu «lampa»nı gecələr yandırardıq, önündə  
Oxuyardım dərsləri, ömrün belə günü də,  
Yadaşımı yazılıb, silinməz iz qoyubdu,  
Xəyallara dalanda ürəyimi oyubdu.  
Düzəldərdik çətəndən ağıziyarıq qələmi,  
Bitkilərdən mürəkkəb düzəldərdik qan kimi.

Çətinliklər olsa da, əlaçiydim məktəbdə,  
Belə idi atamda olan dilək, tələb də.  
Biz onun hər sözünə dəqiq əməl edirdik,  
Buraxmayıb bir gün dərs oxumağa gedirdik.  
Yadımdadır o mənə özü tikdi bir papaq,  
Qoymayanda başıma çəkdi karlı şapalaq.  
Dayanmadan papağı tez keçirdim başıma,  
Qorxumdan tez dilləndim:- Dədə, gəlir xoşuma.  
Sonra dədəm əlüstü tikdi təzə çariq da,  
Ovçu kimi, geyməyə dayanmışdım mariqda.  
Dedi:- Sən ol əlaçı, anan şal da toxusun,  
Pencək-şalvar tikdirək, balam, əla oxusun.  
Gecə-gündüz oxuyub əla qiymət alırdım,  
Rəftarından dədəmin hədsiz razı qalırdım.  
Kürüyürdüm tövlə də, qalın basma qoyardım,  
Bir günahım olsayıdı zəhmətimlə yuyardım.  
...Hitler dava başladı, sinələrə çəkdi dağ,  
Əsgərliyə cavanlar yola düşdü cağbacığı.  
Ümidancaq hər kənddə qaldı qarı-qocaya,  
Zəhmət çəkdi qız-gəlin, necə dözdü Xudaya?!  
Geydi kişi paltarı kəndimizdə qadınlar,  
Ərlərinin yerində tanındılar cəfakar,  
Ot da biçdi qadınlar, yer də əkdi qadınlar,  
Olub kişi qeyrətli, zillet çəkdi qadınlar.  
On bir yaşa keçəndə çoban oldum axsağa,  
Sağaltmağa onları əlac qaldı bir «zağ»a.  
Bəhram ilə otardıq biz iki yüz axsağı,  
Yerişləri onların bizə oldu gözdağı...  
Sonra məni «böyüdüb» eylədilər quzuçu,  
Cəhd eylədim işimdə eyləməyim bir suçu.  
Bir az keçdi köməkçi oldum çoban Mirzəyə,  
Əvvəl-əvvəl o mənə etdi xeyli tövsiyə.

Qoyunçuluq işində mənə oldu müəllim,  
Halı etdi çox şeydən, ondan aldım dərs, təlim.  
Odun yaran işlədim iki il də məktəb də,  
Oxumağa vardı çox ürəyiimdə mətləb də.

### **Təhsil illərim**

Dava başa yetişdi, Hitler oldu gorbagor,  
Zərbə vurdub dünyaya o qan içən, o nankor.  
Kəndimizdə açdıralar yenə orta məktəbi,  
Oldu Cəfər Əhmədov bu hünərin səbəbi.  
Səkkizinci sinifi oxumamış o, məni  
Doqquzuncu sinifə – dedi, yazdım mən səni.  
Doqquzu da açmağa, o vaxt uşaq çatmirdı,  
Oxumaqdan qaçanlar ipə-sapa yatmirdı.  
Kəndimizdə, il keçdi, orta məktəb bağlandı,  
Dərdə əlac olmadı, ürəyimiz dağlandı.  
Mən onuncu sinifi Kəlbəcərdə bitirdim,  
Darülfunda, özümü imtahana yetirdim.  
Ədəbiyyat elminə aldım qəbul qəbzini,  
Lakin tuta bilmədim mən həyatın nəbzini.  
Qayıtmaga Bakıya yol pulum da olmadı,  
Puça çıxdı diləyim, dərdə ümid qalmadı.  
Atamın ilk övladı Lətif – əziz qardaşım,  
Oxuyurdu Gəncədə – artmışdı lap təlaşım.  
Onu yola salmağa atam satdı düyəni,  
Anam görüb ağladı malsız qalan pəyəni.  
Dədəm dedi:- Ay oğul, qurtarınca qardaşın,  
İşlə, ona kömək et, hələ yoxdur çox yaşı.  
O məktəbi bitirər, sən məktəbə gedərsən,  
Dedim:- Dədə, hazırlam, hər sözünə nə desən.  
Öyrəndik ki, Ağdamda iki illik institut,  
Hazırlayır müəllim, dədəm dedi:- Yolu tut,  
Get Ağdamda təhsil al, sonra oxu gerini,  
Daha dala qayıtma, mənə bildir yerini.

Xurcun ilə ciyinimdə, tez-tez sənə dəyərəm,  
Gətirərəm yavanlıq, öündə baş əyərəm.  
Dörd-beş nəfər cavanla yola düşdü Ağdama,  
Vəli adlı direktor bizə döndü gur şama.  
Yolumuzda sanki o, sönməz işıq yandırıdı,  
Ədəbiyyat dolubdu, bunu mənə andirdi.  
Riyaziyyat-fizika qəbulunda kəsir var,  
İmtahan ver oraya, yaxşı oxu, sən qurtar.  
Mədəd, Qənbər, Əsgərə, Əkbərə kömək etdi,  
Qəbul oldu onlar da, hamı diləyə yetdi.  
Dədəm tez-tez gəlirdi, içi dolu xurcunla,  
Şor, yağ qarın içində, dolanırdıq onunla.  
Pay-piyada hər tətil evə yola düşərdik,  
Qatlaşış bu zəhmətə, bərkiyərdik, bişərdik.  
Vaxt bitəndə Ağdama qayıdardıq şələli,  
Dözülməzə dözərək, oxuyardıq biz, bəli.  
Bu məktəbi qırmızı diplom ilə bitirdim,  
Evimizə köməyə mən özümü yetirdim.

### İş başında

Kəndimizə müəllim məni təyin etdilər,  
Ağır işli atamın imdadına yetdilər.  
Oxuyanda Ağdamda çox ölçülüer-biçdilər,  
Fakultənin komsomol katibi də seçdilər.  
Məni rayon komsomol komitəsi, plenum,  
Biro üzvü seçərək, sanki oldum bir məsum.  
Ürəyimdə bol idi el-obanın təsibi,  
Oldum rayon komsomol komitəsinin katibi.  
Oldu Ümumittifaq komsomolun yarışı,  
Birincilik qazandıq, eşitdik çox alqışı.  
İttifaqın var idi onda «Şərəf kitabı»,  
Düşdü ora adımız, olduq tərif sirabı.  
Bir «Moskviç» markalı maşın aldıq mükafat,  
Dayanmir öz yerində, davam edir bu həyat...

Min doqquz yüz əlli beş... Adı Ali Partiya  
Məktəbində oxudum dörd il, səkkiz sessiya.  
Buranı da fərqlənmə diplomuyla qurtardım,  
Qazandığım biliyi Kəlbəcərə apardım.  
Bir neçə ay raykomda təlimatçı işlədim,  
Xalqa xidmət eyləyib keçirdim çox mərasim.  
İqtisadi cəhəddən rayon geri qalmışdı,  
Aranmırkı imkanlar, bu dərd məni almışdı.  
Nöqsanlara dözmədim, kəskin çıxış eylədim,  
El-obanın naminə həqiqəti söylədim.  
Çox təəssüf düz sözüm heç də xoşa gəlmədi,  
Qədirbilməz olanlar qədrimi heç bilmədi.  
Yuxarıda ikinci katib təsdiq olmuşdum,  
El-obanın naminə başımı çox yolmuşdum.  
Maya qoyub yolumda, big altından keçilər,  
Başqasını yerimə haqsız katib seçdilər.  
Rayonun qəzetińə baş redaktor qoyuldum,  
Xalqdan ötrü burda da kotan olub əkdirim şum.  
İnkişafın yolunu şərh eylədim qəzetdə,  
Bir pak təmiz ürəklə oldum belə niyyətdə.  
Birləşəndə rayonlar qəzətimiz bağlandı,  
Kim qorxurdu tənqidən onun kefi çağlandı.  
Min doqquz yüz altmış birinci il gələndə,  
Tədarükün naziri olanları biləndə,  
Tədarükün rəisi məni təyin etdi o,  
Elə sanki rayonun imdadına yetdi o.  
Nazir Məcid –pak insan müəllimim olmuşdu,  
Rəis təyin etməyi o, qərara gəlmişdi.  
İdarəmiz bircə il özür sürdü, ləğv oldu,  
Ondan qalan xatırə həm gərəkli, həm boldu.  
Nəzarəti artırıq, bircə ilin ərzində,  
Xeyli gərgin çalışdıq, gördük işin fərzində.

Zərif yünün miqdarı on qat artdı bir ildə,  
Oldu yüksək köklükdə cəmi ətdən təhvil də.  
Kərə yağıñ faizi standartda yox idi,  
Bunun kolxoz-sovxoza zərəri lap çox idi.  
Nazirlilik qarşısında məsələni qaldırdım,  
Kərə yağıñ faizini «standarta» saldırdım.  
Moskvada dərc olan bir jurnalda sorğuma,  
Müsbət cavab verildi, sanki keçdim hücuma.  
Kərə yağıñ fazi təsdiq oldu bununla,  
Yağı qəbul edənlər daha oldu üzyola.  
Bundan kolxoz, sovxozi xeyli gəlir götürdü,  
Bu faizi yeyənlər dərindən köks ötündü...  
Min doqquz yüz almış ikinci il... Rayonun  
Mərkəzində məktəbin – direktoru mən onun –  
Təyin oldum, düz üç il burda gərgin çalışdım,  
Bir an dincim olmadı, hər zəhmətə alışdım.  
Məktəbin alt yanında, tamam pulsuz-parasız,  
Böyük bina tikdirdim, təşəbbüsə mən yalnız.  
Tələbkarlıq eylədim qədərindən xeyli çox,  
Qısa müddət ərzində geriliklər oldu yox.  
On birinci sınıfı yüz bir nəfər qurtardı,  
Bilik ali məktəbə hamisini apardı.  
Doxsan doqquz nəfəri qəbul oldu həmin il,  
Çatdım böyük arzuya, qanadlandım elə bil.  
Qanadlandım uçmağa, qartal kimi süzməyə,  
Yüksəltməkçin təhsili yeni yollar gəzməyə.  
Bəli, üç il dalbadal belə uğur qazandıq,  
Özümüzü dünyanın bir xoşbəxti biz andıq.  
Min doqquz yüz almış beşinci il... Rayonun  
İcrayyə soveti, -sədri oldum mən onun.  
Burda üç il işləyib çox binalar tikdirdim,  
Çoxlu yollar açdırıldım, rayona su çəkdirdim.

Qəzətlərdə, hər yerdə tərifləndi işimiz,  
Xalqdan ötrü çalışıb tanındıq bir mübariz.  
Yuxarıdan bir elçi gəldi mənim yanına,  
Elə bil ki, təklifi ox yeritdi qanıma.  
Mənə dedi:- Heç nəyi əsla vecə almırsan,  
Yuxarıya borcunu niyə yada salmırsan?  
Səni işə qoyana etməmisən hörməti,  
Bu sənə yaraşarmı? Heç yaraşmaz, yox, qəti!  
Cavab verdim:- Heç kəsdən bir qəpik də almıram,  
Necə hörmət eyləyim, sizlə razı olmuram.  
Mənə dedi:- Özün bil, mən sıfariş yetirdim,  
Tapşırığı çatdırıb, öz işimi bitirdim.  
Yaxşı-yaxşı fikirləş, papağını qoy önə,  
Yoxsa işdə qalmazsan, qoyularsan pis günə.  
Gülümşəyib dilləndim:- Mən çoban da olmuşam,  
Dağlar qədər bu işdən qəlbən razı qalmışam.  
Məmunluqla yenə də gedib çoban olaram,  
Udub təmiz havadan, çöldə tütək çalaram...  
Bundan sonra az keçdi gizli düzüb-qoşdular,  
Məni işdən çıxarıb başa oyun açdılar.  
Sonra oldum Maarif şöbəsinin müdürü,  
Burda dağlar boydaydı nöqsanların hər biri.  
Yüz iyirmi üç kənddə orta məktəb beş idi,  
Belə halda işləmək həddən ağır iş idi.  
Əllidən çox kəndinsə olmamışdı məktəbi,  
Sığışmırkı qəlbimə ürəyimin mətləbi.  
Düşünürdüm nə edim, tikək məktəb binası,  
Baş tutmadı belə iş qəlb olmasa yanası.  
Tamam pulsuz-parasız, beş yüz yetmiş otağı,  
Olan yetmiş binanın olduq inşa qoçağı.  
Sonra çatdı otuza sayı orta məktəbin,  
Belə başa yetirdim ürəyimin mətləbin.

Girdi ali məktəbə biliyi çox olanlar,  
Azı on qat çoxaldı ali təhsil alanlar.  
Yarışında ölkənin birincilik qazandıq,  
Özümüzü bəxtəvər el içində biz sandıq.  
«Mükafatım» axırda oldu tora salınmaq,

### **Yaratdığım muzeylər**

İradəmi toplayıb sarsılmadım mən ancaq...  
Qurtaranda rayonda zəngin muzey yaratdım,  
Oldu dillər əzbəri, Kəlbəcəri ucaltdım.  
Ad verdilər «Əməkdar Mədəniyyət işçisi»,  
Bu muzeyin yayıldı hər bir yerdə gur səsi.  
Belə zəngin bir muzey girov qaldı düşmənə,  
Oldu ağır bir zərbə həm mənə, həm Vətənə.  
Bundan qabaq bir muzey yaratmışdım rayonda,  
Maarifdən gedəndə, viran oldu o sonda.  
Qaçqın olub rayonda qoyub gəldik hər şeyi,  
Başlayaraq sıfırdan, bir Kəlbəcər muzeyi—  
Yaratmışam Bakıda, zənginləşir günbəgün,  
Kəlbəcərdə açılsın, orda olsun toy-düyü.  
Yurddan qovaq düşməni, arzu başa yetişsin,  
Qəlbimizin göynəyən yaraları bitişsin.

### **Bitirdiyim məktəblər**

Orta ali təhsili mən Ağdamda almışam,  
Bir qırmızı diplomun sahibkarı olmuşam.  
İxtisasım «fizika-riyaziyyat» sayıldı,  
Kəndə oldum müəllim, iş təcürbəm yayıldı.  
Bakı Ali Partiya məktəbini qurtardım,  
Bir qırmızı diplom da burdan evə apardım.  
APİ-ni də bitirdim qırmızı diplom ilə,  
Oxumağa niyyətim bitməmişdi tam hələ.  
Ədəbiyyat təhsili almasam da, inandım –  
Bu sahədə alimlik dərəcəsi qazandım...

### **Ədəbi yaradıcılığımdan izlər**

Təşkilatı işlərə qarışsa da çox, başım,  
Oldu yazib-yaratmaq mənim könül sirdəşim.  
İşiq üzü görübdü xeyli şer kitabım,  
Yeniliklər yaratdım çox olsa da əzabım.  
Hazırlayıb beş lügət mən meydana qoymuşam,  
Amma, deyə bilmərəm yaratmaqdan doymuşam.  
Tərcümələr etmişəm çap olub kitab kimi,  
Çalışmışam mən dilin ola biləm həkimi.  
Kitablarda gedibdi yazdığını çox xatirə,  
İstəməyib ürəyim yaxşı dostu itirə.  
Dərdi həddən ağırdır dostdan yetim qalmağın,  
Çox təəssüf görmüşəm, dost itkisin, dost dağın.

### **Ailəmiz**

Əziz nənəm Abhəyat, atam – canım ciyərim,  
Girov qalib məzarda, tükənməzdi dərd-sərim.  
Anam Gülgəz sayılırdı göz işığım hər zaman,  
Qaçqın kimi Bakıda dəfn olundu, ay aman!  
Dörd qardaş, beş bacım var, hamı oğul-uşaqlı,  
Yurdan qaçqın düşmüşük, qəlbimiz qəm otaqlı.  
Qardaşımı mərd Lətif, Baloğlan və Nurəddin,  
Sahibidir hərəsi qaçqın olan külfətin.  
Zərif, Zəhra, Solmazdı, Səyalı, Adilədir –  
Bacılarım didərgin, əhvalımız belədir...  
Beş övladım var mənim – Xalid ilə Bərzanım,  
Təhminədir, Həjardı, Zülfiyyədi – həyanım.  
Şükür olsun, beşi də ali təhsil alıbdi,  
Anaları Nazılə bundan razı qalıbdi.  
Başımıza dolanır övladlarım həmişə,  
Canımızı qıyarıq belə gözəl vərdişə.  
Gəlinlərim Elmira, Cəmilə və Fəridə,  
Mərifətdə heç kəsdən qalan deyil geridə.

Qayınata, qaynana hər birinə əzizdir,  
Bizim üçün onların hər kəlməsi ləzizdir.  
Doqquz əziz nəvəm var – altı oğlan, üçü qız,  
Günümüzü onlarla keçiririk biz yalnız.  
Cavid, Orxan, İləhə, Məsud, Şamil, Nazilə,  
Gülgəz və Səlahəddin, Səbuhidir. Qoy elə-  
Eyləsinlər xidməti, böyüyəndə hərəsi,  
Hər birinin zəhmətə, böyük olsun həvəsi.

### **Ən böyük arzum**


Qısa yazdım hamiya bəlli olsun həyatım,  
Qaçqın kimi olubdu ömür qəmli bayatım.  
Allah açısından bir qapı, el qayıtsın yurduna,  
Daha dözmək çətindir qaçqınlığın oduna.  
Öz canımı dağlara çıxdan nəzir demişəm,  
O torpağa əbədi kaş ki, olam mən həmdəm.  
Yalvarişla deyirəm qəlbən gələn bu sözü:  
Diləyimi yetirsin başa Allah qoy özü!




*Şamil müəllim və övladları: ayaq üstə olanlar – Xalid, Həjar;  
oturanlar – Bərzani, Şamil, Zülfüyyə və Təhminə.*




*Şamil Dəlidağın valideynləri – Səlim kişi və Gülgəz nənə.*



*Şamil müəllim vaxtı ilə yaşadığı tək bacalı qara damın  
«eyvani» qarşısında.*



*Şamil Dəlidağ müxtəlif vaxtlarda.*



*Samil Döldäg müxtəlif vaxtlarda.*



*Şamil Dəlidəğin gündəlik qayğısını çəkənlər: həyat yoldaşı  
Nazilə xanım, gəlini Elmira xanım və nəvəsi Gülgəz.*

## **«HƏR ÇEŞMƏDƏN BİR DAMLA»**

Şamil Dəlidağ heç vaxt, hətta evində də anadan olduğu günü qeyd etməmişdir. Onun 70 illiyi də belə keçdi. Lakin 70 illiyinə fotolarla bir yerdə 400 səhifəlik bir kitab həsr olundu. Burada 150-yə qədər görkəmlı şəxsiyyətlərin, ziyalıların xatirələri verildi. Şamil Dəlidağın 75 illiyi ərəfəsində də onun haqqında xatirə yazmağı çoxları arzuladı. Onların sayı o qədər çox oldu ki, bu xatirələr bir kitaba sığışmadı. Buna görə biz bu xeyirxah insanlara öz dərin təşəkkürümüzü bildirərək bu işi gələcəyə saxladıq.

Şamil müəllimin 70 illiyinə həsr edilmiş «Hər çeşmədən bir damla» kitabı cəmi 500 nüsxə çap olundu və çoxları bundan hələ olmadı. Bunu nəzərə alaraq həmin kitabda Şamil müəllimə həsr edilən şerlərdən və xatirələrdən bəzi misraları və sətirləri bu kitabda xatırlamağı məqsədəməvafiq hesab etdik.

**Bəxtiyar Vahabzadə (xalq şairi):** - «Kəlbəcər muzeyi, əgər belə demək olarsa, iki qat muzeydir, içi bir muzey, çölü bir muzey... Eksponatların hər birinin, mən deyərdim ki, tarixi əhmiyyəti var... Kəlbəcərdə çox adamdan soruşdum ki, ilk dəfə bu muzey kimin təşəbbüsü ilə yaranıb? Hami dedi ki, Şamil Əsgərovun...»

**Teymur Bünyadov (akademik):** - «Dağlar oğlu, dağ Şamil! Sən hər cür hörmətə və ehtirama layiqsən. Sən insanlığın, kişiliyin, mərdliyin, etibarın, ilqarlılığın bariz nümunəsi-sən. Sən vətən canlı, torpaq qüdrətli qəhrəmansan. Sən sadə olduğun qədər də səmimisən. Sən dostluq, dönməzlik rəmzi-sən».

**Zaur Rzayev (general):** – «...Azərbaycan torpaqları uğrunda canından keçməyə hazır olan, vətənpərvər, işgüzər, təşəbbüskar, mərd bir insan olan şair Şamil müəllim ilk tanışlıqdan diqqətimi cəlb etdi... Şamil müəllimin biz hərbiçilərə çox böyük köməyi olurdu».

**Səfəralı Babayev (akademiyanın müxbir üzvü):** - «Müdrik insan, alovlu şair, qeyrətlə vətənpərvər, Azərbaycanın böyük təsübkeşi Şamil Əsgərovdan... Şamil qardaşından bir də ona görə qəlbən razıyam ki, o özünü iki xalqın – Azərbaycan və kürd xalqlarının övladı hesab edir. Onun bu xalqların tarixi dostluğunun möhkəmləndirilməsində göstərdiyi xidmətlər tədqiqirə layiqdir».

### **Məmməd Araz (xalq şairi):**

O, daşdan yoğrulub dağ zirvəsində,  
Baxışı qəzəbli, duruşu məğrur.  
Elə dartınıb ki, yan yörəsindən,  
Qoca qartallar da uçmağa qorxur.

### **Xəlil Rza Ulutürk (xalq şairi):**

...Yadımdamı öz evində şer oxudun bildir biziə,  
Bir şairin mənzilinə sığan gördük planeti.  
Bəlkə qaçmaq istəyirsən bu dövranın dərdlərindən,  
Yox hamiya qismət olmur dərdi çəkmək mərifəti.

Ummanları sevir tufan... nə işi var gölməçədə?  
Böyüklərin ciyindədir bu dünyanın hər möhnəti.  
Gedək sənin addımların dəmirdəndir, poladdandır,  
Qara səddi dağıtmaqdı kişilərin xasiyyəti.

Sən fələklə döyüşürsən, min kələklə döyüşürsən,  
Bəlkə özün hiss etmirən qanındakı rəşadəti...  
Yeni muzey... Kəlbəcərdə Ermitacın bir parçası,  
Kim göstərib bu xidməti? Kim verəcək bəs xələti?...

### **Söhrab Tahir (xalq şairi):**

Gülləbatmaz bir sıpərsən vətənə,  
Tər ciçəksən, qantəpərsən vətənə.  
Həm qalasan, həm ciçəksən vətənə,  
Nər döşünü yad önungdə dağ eylə...

ğı mu

### **Nəbi Xəzri (xalq şairi):**

... Şerinlə, qəlbinə dostum hər zaman,  
Sən ana vətənin hayına çatdın.  
Özü təbiətin muzeyi olan,  
Doğma Kəlbəcərdə muzey ucaldın.  
Muzey də talandı  
                            haray, ay haray!  
Ölüm ölacəkdir, yaşayır həyat.  
Cəlladin qoy tuncdan zirehi olsun,  
Sabah Kəlbəcərdə bir muzey yarat,  
Qanlı cinayətlər muzeyi olsun.

### **Hüseyin Arif (xalq şairi):**

... Hüseyin Arifə birdi aran, dağ,  
Yaxşilar yaxındır, yamanlar uzaq.  
Bir teldə əbədi yurd salıb Qazax,  
Bir tel Şamil deyir, Kəlbəcər deyir.

**Qasım Qasımzadə (şair, alim):**

... Şairdir başında şimşəklər çaxmış,  
Böhtan yağışları üstünə yağmış.  
Sandım ki, Müşfiqin qatili sağmış,  
Tanınmır özgə bir libas geyəndə.

**Hüseyin Kürdoğlu (şair, alim)** Şamil müəllimin yaratdığı muzey haqqında fikrini belə yekunlaşdırır:

Onu yaradan kişi çağdaş Prometey idi,  
Dağıtdı bu nağılı, qarət eylədi yağı.  
Vətənin sinəsindən getməz bu namərd dağı.  
Kəlbəcərin muzeyi bir nağıl muzey idi,  
Dünyada hər şey idi.

**Zəlimxan Yaqub (şair):**

Neçə dəfə baxmışam,  
Kəlbəcər muzeyinə.  
Nuru işıq salırdı  
Gözə, ağla, beyinə.  
Dostum Şamil Əsgərin  
Gözlərinin nuruydu.  
Azərbaycan xalqının  
Ən böyük uğruruydu.

**Nəsib Nəbioğlu (şair):**

(Kəlbəcərin gözəl tədqiqatçısı, şair dostum Şamil Əsgərova)

Yaxşı oğul olub dadına yetsək,  
Unutmaz bilirəm o dağlar bizi.  
Mehriban, istəkli balası kimi,  
Nə vaxtsa, nə vaxtsa qucaqlar bizi.

**Məmməd Aslan (şair)** - həkim Şahsuvar Orucovun adından belə yazmışdır:

Qovrulan səhrasan, qəlbin təşnədi,  
Dəlidağ, İslıqlı sənsiz heç nədi.  
Sən ulu bir dağsan, təbin çəsmədi,  
Nə qədər dirləsək doymarıq, Şamil.

**Hikmət Mahmud (geoloq alim, şair):**

... Vüqar verib sənə vüqarlı dağlar,  
Səndə el naimusu, el qeyrəti var.  
Baxantək oxudum düzlük, etibar,  
Qartal baxışında, üzündə Şamil.

**Mürvət Qədimoğlu (şair):**

Həqiqət bil sözlərimi,  
Əsirgəməm gözlərimi,  
Millət üçün – Şamil kimi –  
Sinəsində köz olana.

**Firudin Şimşək (şair, alim):**

Şamil müəllimin haqsızlıq toruna salındığı zaman, onu  
üzdən tanımadığı halda yuxarırlara yazdığı «Bilmir o» şerindən:

Alışa-alışa qəlbini yanıbdı,  
Əqidəli qalıb, mərd dayanıbdı.  
Bəxtinin qapısı qifillənibdi,  
Açırı itibdi, aça bilmir o.

qibte  
vurğ  
kana  
yükse  
Azəri  
siz! □

Əsgə  
böyü  
ki, r  
elmlə

liyyə  
. oyna  
si, əl

lərin  
məh  
pərv  
mük

adın-

**Sövqü Goyçaylı (professor):**  
Şamilə həsr etdiyi şerində yazır:

...Qeyrətindən  
kişi bətnindən,  
Dəyanət mərkəziniz Bakıda,  
Kəlbəcər yanarı,  
Kəlbəcər yaranır Bakıda.  
Muzey tikir, qeyrət əkir,  
Hər ürəyə toxum səpir.

**Samo Arif (yazıçı, alim):** - «Şamil, düz sözümdür, sən qibtə ediləsi bir şəxsiyyətsən. Sənin mərdanəliyinə, təbiət vurğunluğuna, sənin kişi dözümlülüyünə, dünya görüşünə, zəkəna vurğunluğumu heç vaxt gizlətməmişəm. Sənin daha bir yüksəkliyin, alılıyin var ki, Azəri kürdü ola-ola bütün varlığını Azərbaycana – Azərbaycan xalqına həsr eləmisən. Təmənnasız! Tərəddüd etmədən!»

**Telman Əliyev (elmlər doktoru, professor):** - «Şamil Əsgərov... çox həssas insandır... Onun ziyalıları arasında böyük hörməti var... Şamil bəlkə də dünyada yegənə adamdır ki, riyaziyyat ixtisası üzrə ali təhsilli olduğu halda, filologiya elmləri namizədidir. Bu istedad əlamətidir».

**Əlövsət Ağalarov (jurnalist):** - «Şamil müəllimin... fəaliyyəti rayonun təhsil sisteminin inkişafında... müstəsna rol oynadı... Əsl vətəndaşlıq yanğısı ilə rayonun inkişaf etdirilməsi, əhalinin firavan yaşaması üçün əlindən gələni əsirgəmirdi».

**Sirus (jurnalist, Milli Məclisin üzvü):** - «Durğunluq illərində respublikamızın sakılərinin haqlı qəzəbinə səbəb olan məhkəmə proseslərindən biri də qabaqcıl maarif işçisi, vətənpərvər ziyalı Şamil Əsgərovun tutulması idi. O zaman camaat müxtəlif təşkilatlara teleqram, məktub göndərmişdi».

**Qulu Xəlilli (yazıcı, tənqidçi alim):** - «Bu dağların dili-ni, torpağının hər qarış yerini dərindən bilən və övlad məhəbbəti ilə sevən, tanıyan karlı kişiler var. Bütün Kəlbəcərdə qeyrətli, hünərli, ağıllı, vətənpərvərliyi ilə fərqlənən Şamil Əsgərov belə kişilərdəndir».

**Cəmil Əlibəyov (yazıcı):** - «...Mən Şamil müəllimə minnətdaram. Onun mənim varlığında yaratdığı Vətəni necə sevmək əməlləri ilə. Qoy həmkarlarım inciməsin. Mən ikinci qələm sahibi tanımırıam ki, o doğma yurdı şöhrətləndirmək üçün dirnağı ilə daş eşələyib, yiğib abidə düzəltsin, onun hər qayasını, hər bulağını heyrət doğuran bir duyğu ilə həm şifahi, həm yazılı təbliğ etsin. Bu nadir hadisədir»...

**Elbrus Şahmar (polis polkovniki, yazıcı):** - «...Şamil Dəlidağın yaradıcılığında – istər şerində, istər nəşrində, istərsə də publisistikasında Vətənə, el-obaya, torpağa bağlılıq, mərdlik, ərənlik, duz çörək, adət-ənənələrimizə sədaqət, ehtiram, eyni zamanda saf məhəbbət, səmimi ünsiyyət əsas yer tutur...»

**Baxış Hüseynov (alim, həkim):** - «...Həyatda iki nəfərin – cəmiyyətdə yerinə, yüksək insani xüsusiyyyətlərinə, həqiqətən dönməz olmalarına və tərəddüd etməz məziyyətlərinə görə hamı tərəfindən qəbul edilmiş mərhum iqtisadçı alim Həbib Şirinov və şükür'lər olsun ki, cərgəmizin başında duran, xalqa və vətənə ürək telləri ilə bağlı olan Şamil Əsgərovun şəxsiyyətləri qarşısında acizəm».

**Əli Qurban Dastançı (şair):** - «Şamil müəllim on ilə yaxın Kəlbəcər maarifinə rəhbərlik etdi. Mən də bu illərdə metodist işləyirdim. Sözün əsil mənasında Şamil Kəlbəcər maarifini ayağa qaldırıldı, maarif sahəsində çox böyük tərəqqi əldə edildi».

**Kamil Həsənov (iqtisadçı, alim):** – «Aşağıdakı insanı keyfiyyətlərin Şamildə olduğunu müəyyən etdim: həddindən artıq sadəlik və mehribanlıq, böyük təşkilatlılıq və işgüzarlıq, səmimilik və qayğılaşlılıq, xüsusi yaradıcılıq qabiliyyəti, ensklopedik biliyə malik olduğunu, doğma Azərbaycanımıza qırılmaz tellərlə bağlı olduğunu... öz əslini danmamasını, iki ananın – Kürdün və Azərbaycanın oğlu olduğunu əməli işləri ilə sübuta yetirdiyini...»

**İlyas Tapdıq (şair):** - «Şamil Dəlidağ... maarifçi, ədəbiyyatçı, riyaziyyatçı, dil tədqiqatçısı, tərcüməçi, folklorçu kimi tanınan, çalışan səmimi bir vətənpərvər insandır».

**Oktay Rza (şair):** – «... Şamil Əsgər şəxsiyyəti və yaradıcılığı həməhəng olan ziyalıdır. O, dostluğu, ünsiyyəti daim möhkəmləndirir, qoruyub saxlayır».

**Paşa Şükürov (k/t mütəxəssisi):** - « Bütünlükdə Azərbaycan xalqı, onun qədir bilən ziyalıları Dədə Şamilin xalqa və Vətənə xidmətlərini yüksək qiymətləndirir. Çünkü Dədə Şamil Vətənə və xalqa xidmət fədaisidir».

**Məhəmməd Nərimanoğlu (jurnalist):** –«Şamil Dəlidağ... filologiya elmlər namizədi, şair-publisist, tarixçi-etnoqraf, muzeyşunas, eləcə də folklorşunas, əli qabarlı zəhmətkeş bir şəxsiyyətdir».

**Dostəli Paşayev (həkim):** - «Şamil müəllim çox işgüzar adamdır. Onun bir saatda gördüyü işi bir həftəyə yerinə yetirmək çətindir».

**Bəhram Quluyev (milis mayoru):** - «Şamil məktəbdə odunyaran oldu, çobançılıq etdi... Çoban olduqda da heybəsində kitab-dəftər gəzdirirdi.. o, üç institutu fərqlənmə diplomları ilə bitirdi... Şamil ömrü boyu zəhmətdən ayrılmadı. Ömrünü xalqa və vətənə həsr etdi... Şamil müəllimin bir çox əsərləri mənim stolüstü kitablarımdır».

**Sabir Yaqubov (yazıçı):** - «Müasir poeziyamızın yaradıcılarından biri, bütövlükdə ədəbiyyatımızın, eləcə də mədəniyyətimizin inkişafında böyük xidmətləri olan, Azərbaycanın hüdudlarından belə çox-çox uzaqlarda görkəmli şair, alim və publisist kimi sayılıb seçilən Şamil Əsgərov».

**İbrahim Babayev (alim geoloq):** - «Şamil müəllim ixtisasca riyaziyyatçı olmasına baxmayaraq, sűxur menerallarının adlarını və onların bəzilərinin kimyəvi tərkibini də geoloqlarımız kimi düzgün bilir...

Şamil Əsgərov sadə, tövəzökar, təmənnasız, hamının qeydinə qalan, ümumiyyətlə nəcib təbiətli bir insandır».

**Nijad Mikayıllzadə (tibb alimi):** - «Şamil müəllim kitablara şerlə avtoqraf yapır. O, şer yazmaqdan başqa (yəni şairliyi öz yerində) gündəliklərini şerlə yazır... Bu nadir istedad sahibinin mənə göstərdiyi gündəlikləri, qeydləri, məktubları da şerlə yazılmışdı. Bunlar qalın-qalın kitablara siğışmadı».

**Məmməd Kazım (şair):** - «Şamil müəllim paxilliq, riya buludlarını parçalayıb aydınlığa çıxandan sonra yurdumuzun bu əzabkeş vətəndaşı vətən daşlarının əlvanlığından Kəlbəcərdə dünya şöhrətli muzey yaratdı».

**YARATDIĞI MUZEYLƏR HAQQINDA VƏ  
ŞAMIL DƏLİDAĞ BARƏSİNĐƏ RƏYLƏRDƏN  
QISA SƏTİRLƏR**  
(adlar əlifba sırası ilə verilir)

**ŞƏHİD MUZEYİN RƏY KİTABINDAN:**

Abbas Mazarov (Göyçə mahalı) – Şamil müəllimin yaratdığı bu möcüzəli varlıq qarşısında gördükərimi tam qeyd etməyə acizəm.

Akif Əlizadə (akademik) – Kəlbəcərin faydalı qazıntıları, qiymətli və üzlük daşları... ilə tanış olmaq üçün bu muzeyin divarlarına tamaşa etmək kifayətdir.

Aleksey Marakuşov (akademik) – Bu dünyanın yeganə muzeyidir ki, burada səbirlə bütün daş süxurların nümunələri toplanmışdır.

Baba Mirzəyev (xalq artisiti) – Belə böyük ağıl və həvəs sahibi Şamil müəllimə eşq olsun.

Bəxtiyar Vahabzadə (xalq şairi) – Muzeyin yaradıcı ustası Şamil Əsgərov tayı-bərabəri olmayan bir abidə yaratmışdır.

Bəhram Quluyev (milis mayoru) – Belə bir əfsanəvi muzey... Şamil Əsgərovun... dərin zəkasının və fəhlə əməyinin məhsuludur.

Bəhram Sarriyev (alim həkim) – Şamil müəllimin qəhrəmanlığı ilə yaradılan bu muzey mənə böyük təsir bağışladı.

Eldar Baxış (şair) – Böyük el ağsaqqalı... bu muzeyi yaratmaqla bir respublikanın işini görüb.

Eldar Ramazanov (elmlər doktoru) – Kəlbəcər muzeyi özünə məxsusluğu ilə də dünyada gördüyüm sənət inciləri ilə müqaişə oluna bilər.

Əli Mirzəyev (elmlər doktoru) – Muzey... Şamil müəllimin bu böyük xidmətini nəsildən-nəsilə yaşadacaqdır.

Əliş Lənbəranski (dövlət xadimi) – Çox sağ olun böyük həvəslə, məhəbbətlə və biliklə belə tədqirəlayıq muzey yaratmısınız.

Əlövsət Ağalarov (jurnalist-tərcüməçi) – Muzey... ulu babalarımızın qeyrətini özümüzə qaytarmışdır.

Feyruz Mustafayev (dövlət xadimi) – Bütün canı və xalqa olan məhəbbəti ilə bu işdə böyük fəaliyyəti olan Şamil müəllimə daha böyük müvəffəqiyyətlər və səadət arzulayırıq.

Firudin Şimşək (alim, şair) :-

Dəlidağ sərgiyə qoyub varını,

Şamilinə verib sırr açarını.

Hacıağa Əhmədov (həmkar işçisi) – Bu muzey Azərbaycan xalqını, Kəlbəcər rayonunu bir daha dünyaya tanıdı.

Hikmət Mahmud (alim, şair) – Şamil Əsgərov... yaxşı mədəniyyət işçisi, tikinti mütəxəssisi, alim, şair, riyaziyyatçı və geoloq olmaqla yanaşı, insanlıq zirvəsini fəth etmiş gözəl və kövrək ürəkli bir insandır.

Hüseyn Həsənov (qəzet redaktoru) – Belə bir muzeyi Şamil yarada bilərdi və yaratdı.

Hüseyn Kürdoğlu (alim, şair):-

Yarat, əziz Şamil əlin var olsun,

Dağların var olsun, elin var olsun.

Bu böyük hünərin kövrəldi məni,

Daşa da dil verən dilin var olsun.

Xəlil Rza Ulutürk (xalq şairi) – Kəlbəcər yurdşunaslıq muzeyi bütöv bir idrak xəzinəsidir. Şamil Əsgər dühasının parlaq nümayişidir.

Xudu Məmmədov (akademianın müxbir üzvü) – Şamil müəllim... keçmişimizin qiymətini bizə qaytarmaq, Kəlbəcərin nəliyini tanıtmaqdə əvəzsiz xidməti olan bir vətəndaşdır.

İlyas Tapdıq (şair) – Bu muzey ölkəmizin, hətta dönyanın ən nadir muzeyləri sırasındadır.

yük  
ya-  
ulu  
xal-  
amil  
ırıq.

zər-  
lı.  
axşı  
yatçı  
özəl  
izeyi

aslıq  
par-  
şamil  
əcə-  
ir.  
inya-

Kamil Həsənov (alim) – Bu misilsiz, zəngin muzeyi yaratmaqla Şamil Əsgərov xalqa və vətənə böyük xidmət göstərdiyini el-obamızın dərin hörmətini qazanmaqla yenə də parlaq surətdə sübuta yetirdi.

Kamil Zeynalov (elmlər doktoru) – Şamil müəllimin fitri istedadının, gərgin əməyinin nəticəsi olan bu muzey Azərbaycan və kurd xalqının səmimi dostluq rəmzidir.

Qasim Qasımov (şair, elmlər doktoru) – Şamil Əsgərov, sən demə, həm də çox mahir memar, arxeloq, geoloq, sənətşünas, etnoqraf, dilçi və digər ixtisaslar üzrə mütəxəssis imiş.

Qulu Xəlilli (yazıcı, tənqidçi, professor) – Bu muzey Şamil qeyrətinin, Şamil istedadının, Şamil işgülzarlığının bəhrəsidir.

Mansur İbo耶ev (Ali Məhkəmənin üzvü) – Muzeydə xüsusiylə, milli adət-ənənələrimizi Şamil müəllimin şərlə əks etdirməsi bizi valeh etdi.

Məmmədağa Sərdarov (nəzarət işçisi) – Mən deyirəm, buru təkcə muzey yox, qəribə möcüzələr aləmidir.

Məmməd Aslan (şair) – Şamil Əsgərov iki ilin içərsində alimi də, çobanı də heyrətə qoya biləcək bir iş görüb. Bu iş, insan işi deyil, sözün həqiqi mənasında div işidir.

Məmməd İsmayılov (şair) – Azərbaycan tarixinin təbii zənginliyini görmək üçün onun ürəyinə, bu muzeyə baxmaq kifayətdir... Eşq olsun sağlığında özünə qeyrətli, cəfakes əməyiylə heykəl qoyan, dostum Şamil Əsgərova!

Məstan Əliyev (şair) – Bu muzey deyil dönyanın mədəniyyət və tarix akademiyasıdır. Şamil müəllim ... əməyinə və istedadına qiymət tapmaq olmaz.

Mircəfər Həsənov (alim) – Sevinirik ki, ilk yeddi möcüzənin yaradıcısı təbiət olduğu halda, səkkizinci möcüzənin nəqqası, memarı, xəlq edəni insan övladıdır – **ŞAMILDİR**.

Murat Babayev (Baş prokurorun birinci müavini), B.Zahidov (Tətrər rayonunun prokuroru) – Bu muzey tariximizin öyrədilməsinə... xidmət edən mənəvi tərbiyə məktəbi, müqəddəs bir ocaqdır.

Nahid Hacıyev (yazıcı) – Bu muzey... gözəl bir sinfo niyadır. Bu sinfoniyani nota köçürən bizim gözəl şairimiz, el qədrini öz canından artıq bilən sənətkarımız Şamil Əsgərova ürəkdən alqış deyirəm!

Nəbi Quluyev (alim) - ...Bu muzey... Azərbaycan və kurd xalqlarının tarixini daha dolğun əks etdirir... elimizin müttəfəkkiri... Şamil Əsgərova öz dərin minnətdarlığını bildirirəm.

Nəriman Həsənzadə (şair) – Kəlbəcəri bu muzeydə, muzeyi də Kəlbəcərdə gördüm. Bəlkə Kəlbəcər bəşəriyyətin bəşiyi olub.

Nəsib Nəbioğlu (şair) – Əzizim Şamil! Belə gözəl muzey yaratmaqdə xalqa elə bir xeyir vermişən ki, buna ancaq bu dağların sənin kimi dağ döyümlü, dağ qeyrətli oğlu eyləyə bilər.

Nicad Mikayıllzadə (tibb alimi) – Bu muzey təkcə Kəlbəcərin yox, bütün respublikanın fəxridir.

Rəfiqə Mustafayeva (elmlər doktoru) – Kəlbəcər muzeyini yaradan, bu ölməz dastanı yazan Dədə Şamilin Vətən məhəbbəti ilə alışib yanın hərarətinə qızındım.

Rəşid Göyüşov (elmlər doktoru) – Şamil müəllim öz şərəfli məqsədinə nail olmuş və o, bu muzeylə respublikamızda öz adını əbədiləşdirmişdir. Kaş biz hamımız Şamil müəllimə oxşayadıq.

Rəşid Mahmudov (Dövlət mətbuat komitəsi sədri) – Muzeyin atası olan, onu qəlbən sevib qızığın etirasla təbliğ edən Şamil Əsgərov yoldaşa öz dərin minnətdarlığını bildiririk.

Sabir Rüstəmxanlı (şair) – Bu muzeyin təməl daşını qoyan qələm dostumuz Şamil Əsgərov bir ömrə şöhrət ola biləcək bir iş görüb və camaatın üzəyində özünə heykəl ucaldıb.

Sadiq Murtuzayev (Abşeronun birinci katibi) – Muzeyin yaradıcı ustası Şamil Əsgərov olmayan bir abidə yaratmışdır.

Səlim Əzimov (Ağdamda məktəb direktoru) – Əgər dünyanın mədəniyyəti üzrə hər hansı sərgi, yarış keçirilsə Şamil müəllimin yaratdığı Kəlbəcər muzeyi... birinci yeri tutar.

Sirus (jurnalist) – Mən bu muzeyi gəzə-gəzə... özümü dərk etdiyim üçün hökmən arxayın bir vaxtda buraya qayıdağımı qət etdim.

Söhrab Tahir (xalq şairi) – Bu muzey qədim keşmişimiz və sabahımız haqqında gələcək nəsillərə ən zəngin məsul həsabatıdır.

Şamil Allahverdiyev (geoloq alim) – Muzey həm də Kəlbəcərin geologiya muzeyidir. Muzeyin yaradılmasında gözəl insan, şair, incə zövqə malik olan Şamil Əsgərovun rolü böyükdür.

Şikar Əliyev (k/t elmlər doktoru) – Şamil Əsgərov elə bir məbəd yaratmışdır ki, onun zəngin əməyinə qibət etməməyə bilmirsən. Bəli, muzeyi Şamil yarada bilərdi. Eşq olsun!

Taryel Cahangirov (şair) – Muzeyin... memarı, elimizin istedadlı sənətkarı, namuslu, qeyrətli və igid oğlu, bir obaya- elə bərabər oğlu Şamil Əsgərova dönə-dönə minnətdaram.

Yaqub Əhmədov (alim) – Meksikada palitologiya muzeyi görmüşəm. Bu muzey ondan qat-qat zəngindir. Muzeyin yaradıcısı Şamil müəllimə eşq olsun!

Yaqub Əsgərov ( hüquqşunas ) – Hörmətli Şamil müəllim bir daha bu muzeyi yaratmaqla nəyə qadir olduğunu əyani şəkildə nümayiş etdirmişdir.

Yəhya Kərimov (elmlər doktoru) - ... bu muzeyi alim-müəllim Şamil Əsgərovun yalnız Vətənə, xalqa, elə vurğun olan fədayı əməyi adlandırmaq olar.

Zeynal Məmmədov (Ağdamda həmkar sədri) – Belə bir iibrətamız və möcüzəli, haqsız təqiblərə məruz qalsa da, qəlbi Vətən və xalq eşqi ilə döyünen bir şəxsiyyət yarada bilərdi və yaratdı... Kəlbəcər muzeyi Leyli, tamaşaçılar onun Məcnunlarıdır. Bu muzeyi tamamlamayan həyətində Şamil Əsgərovun heykəlinin olmamasıdır.

Zəlimxan Yaqub (şair, Milli Məclisin üzvü) – Deyirlər dünyanın yeddi möcüzəsi var... Bu möcüzə yeddi deyil, səkkizdir, səkkizinci Kəlbəcər muzeyinin möcüzəsidir.

Zülfü Hacıyev (baş nazirin müavini) – Mən doğma yurdum olan Kəlbəcərdə bu muzeylə tanış olduqdan sonra özümü Vətənin ən xoşbəxt adamı sandım.

## TARİXDƏ İLK DƏFƏ

Biz, yeri gəldikcə Şamil Əsgər Dəlidağın tarixdə ilk dəfə qələmə aldığı yeniliklərin məziyyətlərindən söhbət açacaqıq. Burada isə deyilənlər barədə qısa icmal verməyi lazımlı bildik.

Şamil müəllim ədəbiyyat tarixində ilk dəfə:

1. «Törəmə», «dodaqdəyməz, törəmə», «dodaqdəyməz, əvvəl-axır törəmə», «dodaqdəyməz, əvvəl-axır, cinası, törəmə» şəkilində qoşmalar, gəraylılar, rubailər, dördlüklər, səkizliklər, bayatılar, qəzəllər yazıb çap etmişdir.

2. O, ilk dəfə cinaslarla poema yazıb və oxuculara çatdırmışdır.

3. O, «dodaqdəyməz», «dodaqdəyməz, törəmə» və «dodaqdəyməz, əvvəl-axır» şəklində nəşr olunmuş poemaların müəllifidir.

4. Bu yenilikçi şair bütün kəlmələri eyni hərflə başlayan qoşmalar, gəraylılar, məsnəvilər yazıb ortaya qoymuşdur.

5. Serdən törəyən şerlər də yenilik olub Şamilin qələminin məhsuludur.

Şamil tarixdə ilk dəfə aşağıdakı lügətləri də yazıb nəşr etdirmiştir.

1. «Azərbaycan dilinin qafiyə lügəti»,

2. «Azərbaycan dilinin mənzum cinas lügəti» (iki cilddə),

3. «Azərbaycan dilinin törəmə sözlər lügəti»,

4. 640 səhifəlik kitabda bir yerdə «Kürdçə-Azərbaycanca, Azərbaycanca-kürdçə, kürd dilinin qafiyə lügəti»,

5. »Kürd dilinin cinas lügəti». Bu lügət komputerdə yazılmış və iqtisadi imkan yarandıqda nəşr olunacaqdır.

**Haşıyə.** Mütəxəssislər haqlı olaraq yazırlar ki, Şamil müəllimin gördüyü bu işlər bir institutun gördüyü işlərdən də artıqdır.

\*\*\*\*\*

lk də-  
cağıq.  
lik.

yməz,  
törə-  
, sək-

a çat-

» «do-  
laların

şlayan

ələmi-







ç nəşr








lddə),


ərbay-

də ya-






Şamil  
lən də







\*\*\*\*



Bur  
olur  
eşitc

tələ  
mə  
bin  
gör  
bar  
və  
tub

ola

## ŞAMIL DƏLİDAĞIN ÇAP OLUNMUŞ KİTABLARI HAQQINDA QISA MƏLUMAT

### «DAĞ ÜSTƏ DAĞ»

Bakı, «Azərnəşr», 1964. 48 səhifə.

«Dağ üstə dağ» Şamilin çap olunan ilk şerlər kitabıdır. Burada onun qoşmaları, gəraylıları və başqa şəkilli şerləri çap olunmuşdur. Coxdan bəri aşıqların və müğənnilərin dilindən eşitdiyimiz «Döndərər» adlı gəraylı da bu kitabdadır.

### DÖNDƏRƏR

İgidi söz, kababı köz  
Yandırıb külə döndərər.  
Söz qananı bircə kəlmə,  
Nəzildib milə döndərər.

Ox süzərmi yay olmasa?  
Dərya olmaz, çay olmasa.  
Yar, yarına tay olmasa,  
Hər günü ilə dörnərər.

Hikmətdirmi arı şanı?  
Şamil, onda hünər hanı?  
İnsan əli boz tikəni,  
İstəsə gülə döndərər.

...Şamil müəllim eşidir ki, Zərdab rayonundan olan bir tələbə dostu bir uşağı olan ömür-gün yoldaşını boşamaq üçün məhkəməyə ərizə verib. Şamil müəllim «Dağ üstə dağ» kitalına daxil etdiyi aşağıdakı şeri təcili həmin tələbə yoldaşına göndərir. Məktubun təsiri ilə tələbə yoldaşı həyat yoldaşıyla barışır və ərizəsini məhkəmədən geri götürür. Sonra yoldaşı və oğlu ilə birlikdə Kəlbəcərə Şamilgilə qonaq gəlir və məktuba görə ona dərin minnətdarlığını bildirir.

Ailə həyatını dağılmağa qoymayan şer-məktubla tanış olaq:

## DÜŞÜN

Biz tay-tuşuq, bilirəm bütün olub keçəni,  
Danışırdın o qızdan, rahat qoymazdin məni.  
Bəlkə min dəfə yazdır ona «canım, ciyərim,  
Ey ömrümün səhəri, mənim sevimli pərim.  
Sən solmayan bir çiçək, güldən yaraşıqlısan,  
Ulduz nədir, ay nədir, günəşdən işıqlısan...»  
Anan bilib mətləbi, əzizlədi boyunu,  
Aşılı-daşdı sevinci – gördü oğul toyunu.  
Eşitdi nəvə səsi, qəlbə oldu dağ kimi,  
Söylə, bəs niyə baxdın eşqə oyunaq kimi?  
O uşaqlı qadını indi, çölə atmışan?  
Özünü aldatmışan!  
Axı, hələ solmamış aldiğın toy paltırı,  
Yazdığını hər məktubu özün yada sal barı.  
Susma, cavab ver görək,  
Nə tez soldu o çiçək?  
Nə tez qaranlıq oldu, o günəşdən işıqlı?  
Nə tez tikana döndü o güldən yaraşıqlı?  
Bax, yaşıl bağçanızda yumruq boydaca bir quş,  
Haça budaq üstündə özünə yuva qurmuş.  
Balasını yedirdib, yetirir boy-a-başa,  
Amma sənin, ey insan ürəyin dönür daşa.  
Niyə yetim qoymusan, məhəbbəti, balanı?  
Söylə, əvvəlki eşqin, ləkəsiz qəlbin hanı?  
Düşün hara aparır getdiyin yollar səni,  
Düşün, geri qaytarsın o köhnə ilqar səni!

yərxu  
edib  
şairi»  
söz a  
«Ciy  
uç fə

kimi  
rilmə  
edəri  
tutub

## «XALQIN ŞAİRİ»

Bakı, «Gənclik» nəşriyyatı, 1968. 92 səhifə.

Şamil Əsgər Dəlidəğ 1968-ci ildə böyük kurd şairi Ciyərxunun həyatı və yaradıcılığı haqqında dissertasiya müdafiə edib filologiya elmlər namizədi adını almışdır. Onun «Xalqın şairi» adlı bu kitabı da Ciyərxun haqqındadır. Əsər «Bir neçə söz adlı» müqəddimədən, «Şairin həyatı», «Yaradıcılığı» və «Ciyərxunun yaradıcılığında sənətkarlıq xüsusiyyətləri» adlı üç fəsildən ibarətdir.

Ciyərxun kurd xalqının azadlığı yolunda mübariz bir şair kimi tanınmışdır. «Xalqın şairi» kitabında tərcümə edilib və rilmüş bir neçə şer parçasına diqqət yetirsək deyiləni yəqin edərik. Şair xalqı kölə halına salan, yadlara satılmış ağalara üz tutub deyir:

El-obanın içində hərəniz bir şırsınız,  
Saraya gedəndəsə tülüyü döñürsünüz.  
Var-dövlət xatırınə qul olmayın yadlara,  
Qan tökməsək gün doğmaz bizim zülmət diyara.  
Ciyərxun candan keçir azadlığın yolunda,  
Siz maldan keçmirsiniz, vətənsə qul halında.

### Yaxud:

Ey mənim təşnə xalqım, bilik çeşməsindən iç,  
Bu həyat zəmisini ürfan orağıyla biç...:

Tankı, təyyarəsi var əhli-ürfan olanın,  
Xəncəri, dəyənəyi neyləsin Kürdüstanın?..

Fələk dəyirmənində kurd növbəsizdir müdəjn,  
Birləşib daşmalıyiq coşqun axınlə dostlar.  
Qızılı baş əysə də dünyadakı hər nizam,  
Qüvvənin meydanında qızıl qüvvətsiz olar...

«Zor»ı, «Zaz»ı və «Qor»u ayırmayan bəxtindən,  
Bir ocaqda doğmuşdur bizi müqəddəs Vətən...

**Və yaxud:**

Kürdlər qarışqatək əlbir olmasa,  
Vəhşilər onları batırar yasa.  
Qalar ayaq altda kəndlər, şəhərlər,  
Çəkilməz qaranlıq, açılmaz səhər.

Ciyərxun (1903-1984) İsvəçin Stokolm şəhərində vəfat etmiş, onu Suriyanın kurd şəhəri olan Qamışlıda dəfn etmişlər. Dəfn mərasimində 200 mindən çox adam iştirak etmiş və hamı onun şerlərini xorla oxumuşdur.

**«DƏLİDAĞIN SƏDASI»**

Bakı, «Gənclik» nəşriyyatı, 1973. 54 səhifə.

Bu kitabda «Dəlidağın şöhrəti» poemasının bir parçası çap olunmuşdur. Sonralar bu poema ayrıca kitab şəklində, 2003-cü ildə bütövlüklə nəşr edilmişdir.

«Dəlidağın sədasi» kitabında «Sevincim, qəzəbim», «Min dilli, yüz əməlli» və «El çeşməsindən» adlı fəsillər vardır.

Kitabdakı şerlərdən bəzi nümunələr.

**SƏHVİN NƏFI**

Hər insanın səhvi var,  
Bəzən səhfin nəfi var.  
Səhvindir –  
Bir namərdi  
Dost seçib oda yansan.  
Nəfindir –  
Yarı yolda  
Bacarıb aralansan.

## ÖMÜR

Tüstülənə-tüstülənə külə dönmək –  
Baş girləyib ömrü sona yetirməkdir.  
Alovlanı-alovlanı yanıb sönmək –  
Ürəklərdə yuva salıb yeni fidan bitirməkdir.

## BÜRÜNCƏK

Bəlkə də elə bir ağır dərd deyil,  
Palaza bürünüb ellə sürünmək.  
Ölümdən daha pis, daha yamandır  
Töhmətə bürünüb eldə görünmək.

## YIXILMA

*Əziz dostum, gözəl insan,  
kamil alim Səfərəli Babayevə.*

Yıxılanda polad kimi dəy yerə,  
Dizlərini bükə-bükə yıxılma.  
Elə dəy ki, «ah-vay» desin dağ-dərə,  
Ürəyini sökə-sökə yıxılma.

Ömür iki deyil edəsən səhvi,  
Əl çirkidir – güdmə qazancı, nəfi.  
Dünyanın malına satma şərəfi,  
Göz yaşını tökə-tökə yıxılma.

Dağa bel bağlama vulkan uçurar,  
Şamil, verməz ona aman uçurar.  
Qalaya güvənmə zaman uçurar,  
Arxanı ellərə sökə, yıxılma.

## TƏRTƏR ÇAYI

Qışda buz bağlayıb lal axan Tərtər,  
 Elə ki, el-oba üz tutar dağa,  
 Minib köhlənini, üzügülümşər,  
 Gedir qonağını qarşılamağa.

Baxanda deyirsen: kökləyib simi,  
 Mahnı bəsləyir, kaman çalır o,  
 Nəğmə deyə-deyə arana kimi,  
 Gedən qonağı da yola salır o.

### «DAĞ ÇİÇƏKLƏRİ»

Bakı, «Gənclik» nəşriyyatı, 1986. 120 səhifə.

Şamilin bu kitabında sonradan «Dəlidağa salam» adlan-

dırdığı poemasının bir parçası «Dəlidağın şöhrəti» adı altında

çap olunmuşdur. Kitab «Ürəyimə ürək sözüm», «El-abanın

məhəbbəti bəsimdi», «Dördlüklər», «Rubailər» və «Cinaslı

bayatılar» fəsillərinə ayrılmışdır.

Kitabda gedən şerlərdən bəzi nümunalər:

### QƏDİR BİLMƏZ

Hələ qədirbilməzin,  
 Gen deyildi dərisi.  
 Ondan ötrü birisi –  
 Barmağının beşini  
 Bal etmişdi əmirdi.  
 Əmib-əmib yekəldi,  
 Əmib-əmib kökəldi.  
 Axırda bal əmdiyi  
 Barmaqları gəmirdi.

## BİLDİR

Qoy sənə pir deyib yapışım a dağ,  
O gözəl, çəsmədən içibdi bildir.  
Qoy üzümü sürtüm üzünə yolaq,  
O gözəl bu yerdən keçibdi bildir.

Səndə qalan ətri olub həyanım,  
Ondan məst olmuşam, çətin oyanım.  
Qoy üstündə boynu buruq dayanım,  
Yar burda boynunu bükübdü bildir.

Həsrətini necə dözüb çəkim mən,  
Belə dərdə sanma ollam həkim mən.  
Qoy üstündə quşa dönüb səkim mən,  
Yar da kəklik kimi səkibdi bildir.

Bir gülünü qoysam gözümün üstə,  
Şamiləm, sağalıb olmaram xəstə.  
Qoy mən onu seçim, canımı isə,  
Yar da sonalayıb seçibdi bildir.

## ARAZA YOLDU (cinaslı rubai)

Araz günəş – işiq, Araz ay oldu,  
Döndü bir çəpərə ara zay oldu.  
Yol tapa bilməyən qəlbimə baxsın,  
Ürəyimdən keçən Araza yoldu.

## «DAĞLARIN HİKMƏTİ»

Bakı, «İşiq» nəşriyyatı, 1987, 100 səhifə.

Bu kitabda Kəlbəcər, Laçın, Göyçə, Gədəbəy və Yar-dımlı rayonlarının etnoqrafiyasına geniş yer verilir. Kitabda «Hikmətlər diyarı», «Ülu dağlar, abidələr və rəvayətlər», «Xalq oyunları», «El müdrükələri», «Yaşı və nəslə yüzdən ke-çənlər» və «Saz-söz hikməti» adlı bölmələr vardır.

Burada 157 il ömür süren (1816-1973) Əlif baba, yadicasını görən Teyfə nənə, evləndiklərinin 100 ili tamam olan İl-yaş kişi və Xatın nənə, Aşıq Alının toyunu etdiyi və Aşıq Ələsgərin söz qoşduğu 100 yaşını ötmüş qadınlarla Xalq yazıçısı Əli Vəliyevin fotoları özünə yer tapmışdır.

Kitabda Gədəbəyli Miskinli şair Vəlidən, Laçınlı el xanəndəsi Abdulhüseyn İmran oğlundan, Göycəli lətifəçi Qamanov Bəhramdan, Kəlbəcərin lətifə ustaları Kərbalayı Fərəc-dən, Kərbalı Nəbi oğlundan, «Yeddi hünər», «Kaftar kosa», «Maraloyunu» kimi bir çox xalq oyunlarından və digər maraqlı xalq adət-ənənlərindən söhbət açılır.

## «HƏYATIN ASTARI, HƏYATIN ÜZÜ»

Bakı, «Yazıçı» nəşriyyatı, 1990, 240 səhifə.

Bu kitabda Şamil Dəlidağın dördlükləri, səkkizlikləri, bayatıları, qoşmaları, gərayılıları, təcnisləri, mənzum idiomaları, həyat həqiqətləri, dodaqdəyməz qəzəlləri, «törəmə» adlan-dırdığı şerləri özünə yer tapmışdır.

Bəzi nümunələr.

### Dördlüklər:

#### TƏZƏLƏNİBDİR

Harınlar min illər xalqı edib qul,  
Qızilla, gümüşlə məzələnibdir.  
Toyu da nimdaşda keçirib yoxsul,  
Öləndə paltarı təzələnibdir.



dəfə b  
edib y  
müxtə

5

## AĞIRLIQ ETMƏZ

Belini əyməmiş yüksə çarə qıl,  
Tab gətirə bilməz sən boyda daşa.  
Amma, dağ çəkidə olsa da ağıl,  
Yenə də ağırlıq eyləməz başa.

## HAMI

(törəmə döndlük)

Şirindir zəhmətin bomboz umacı,  
Ondan ötrü hodaq olub, tut macı.  
Hamı əməyinin barını dərsə,  
Olmaز yer üzünün bir nəfər acı.

Şamil müəllim bir sözün və ya ifadənin önündən hər dəfə bir hərfi silib, yaxud hər dəfə onun önünə bir hərf əlavə edib yeni qafiyələr törədir. Buna görə də bu kitabda olan belə, müxtəlif şəkilişlərini «törəmə» adlandırmışdır.

## Səkkizlik:

## ƏN ALÇAQ

Düzungün ölçü olan elin gözündə,  
Hər bir ucalığın öz sərhəddi var.  
Amma, alçaqlığın bu yer üzündə  
Heç kim deyə bilməz sonu, həddi var.

Kola girib atan, aranı qatan,  
Düşməni də öyüb əl çala bilər.  
Namusu, qeyrəti, vicdanı satan  
Ən alçadır, yenə alçala bilər.

## BU DÜNYA

Qoy heç kəs deməsin iştəyi azdı,  
Əməlindən üzü xardı bu dünya.  
Kiminə çicəyi ətirli yazdı,  
Kiminə borandı, qardı bu dünya.

Badalaq atandı, kələk gələndi,  
Çoxunun başına odu ələndi.  
Kiminə qulağı dari dələndi,  
Kiminə eşitmır, kardı bu dünya.

Kiminə bəsləyir dəmin içində,  
Kiminə qərq edir qəmin içində.  
Kiminə göynədir bəmin içində,  
Kiminə zil çalan tardı bu dünya.

Kiminin qurudur bulaqlarını,  
Suya həsrət qoyur dodaqlarını.  
Kiminin doğrayır budaqlarını,  
Kiminə bağçadı, bardı bu dünya.

Kiminə dəryadı, kiminə ada,  
Kiminə unudub heç salmir yada.  
Kiminə möhtac eyləyir cada,  
Kiminə dövlətdi, vardı bu dünya.

Çoxunun qəlbində qəzələ döndü,  
Çoxuna saralmış xəzələ döndü.  
Çoxuna bir nazlı gözələ döndü,  
Çoxuna ilqarsız yardı bu dünya.

Kiminə sevincdi, kiminə qəhər,  
Kiminə zülmətdi, kiminə səhər.  
Kiminə genişdi asiman qədər,  
Şamilin başına dardı bu dünya.

## TƏKƏRİ ŞİŞDƏN (dodaqdəyməz, əvvəl-axır təcnis)

Nicat axtar nərə, alış, yaşa, yan,  
Nahaqdan qayıtsa təkəri şışdən.  
Nadanlıq eyləsə kinlə yaşayan,  
Neyləsin keçəndə tək ər, iş-işdən.

Nataraz yetənə ərişdi, inan,  
Naqqaldan gen gəzsən ər işdi, inan.  
Nədir həyat? – Arğac, ərişdi, inan,  
Nə desin, danışsin tək əriş, işdən.

Nadir nişanəsi qeyrət, ar-xasın,  
Nələyiq dilədi: əyil, arxa sıń.  
Niyyəti əyirlər yıxsa arxasın,  
Nagahan endirər tək əri, şışdən.

Niyə nərgiz əkdin, sən tikan dərdin,  
Nigaran Dəlidəğ, ağla, nə dər,din.  
Nərsənsə, iş etsə ciyəri dərdin,  
Nərə çək el yansın, tək əri şışdən.

Bu şer cinaslarla yazıldığına görə təcnisdir. Doqquz do-daqlanan hərf (b, f, m, p, v, o, ö, u, ü) şerdə işlənmədiyinə görə dodaqdəyməzdır. Bütün misraların əvvəli «n» və sonu da «n» hərfi ilə bitdiyinə görə əvvəl-axırdır.

## AĞLAYAR (dodaqdəyməz qəzəl)

Qartal dağdan aralansa kəklik yanar, cil ağlayar,  
Yal titrəyər, sinə əsər, qaya sınar, til ağlayar.

Ana diyar həsrət qalsa qanad açan şahininə,  
Qara daşlar dilə gələr, gədiklərdə yel ağlayar.

Xalqa, elə canı yanın şər əlindən dad eyləsə,  
Ərşdən yerə leysan axar, dərələrdə sel ağlayar.

El igidi itsə eldən, aşiq sazı dilləndirsə,  
Tellər cana yanğı salar, nalə çəkər zil ağlayar.

«Ana diyar» – deyə-deyə, şirin canı qıyan kəsə,  
Adı qalar el içində, sinə yanar, dil ağlayar.

Satqın satar, ara qatar, tale yatar, qatil atar,  
Dağ sizildər, yer inildər – Dəlidəğə el ağlayar.

### «ŞƏHİD MUZEY, ŞAHİD MEZEVY»

Bakı, «Sabah» nəşriyyatı, 1997. 72 səhifə.

Kitabda şəhid olub erməni qəsbkarlarının əlinə keçən adı dillər əzbəri olan «Kəlbəcər tarix-diyarşunaslıq muzeyi»ndən geniş söhbət açılır. Muzeyin hər bir salonu və onun zəngin fondu barədə ətraflı məlumat verilir. Bir çox tamaşaçıların bu əvəzsiz muzey haqqında qiymətli röylərinə də kitabda yer verilmişdir.

Şamil Dəlidəğ Kəlbəcərdə maarif şöbəsinin müdürü işlədiyi zaman beş mindən çox dəyərli eksponatları olan «Diyarşunaslıq» muzeyi yaratmışdı. O, vəzifəsindən çıxandan sonra həmin muzeyi dağıdılar, məktəblərə toxutdurulmuş müxtəlif çeşnili kiçik xalçaların «rəhbər» işçilərin minik maşınlarına «hədiyyə» verdilər.

Şamil müəllim qacqınlıq dövründə başqa sahələrdə işləməyib Bakıda pulsuz-parasız yeni – üçüncü «Kəlbəcər tarix-diyarşunaslıq muzeyi» yaratmağa və bu muzeyin adını şəhid olmuş muzeylərə «Şahid» muzey adlandırdı.

Hazırda bu muzeyin beş minə yaxın eksponatları vardır.

## «AZƏRBAYCAN DİLİNİN QAFİYƏ LÜĞƏTİ»

Bakı, «Sabah» nəşriyyatı, 1997. 98 səhifə.

Şamil Dəlidağın tarixdə ilk dəfə tərtib etdiyi «Azərbaycan dilinin qafiyə lügəti» kril əlifbası ilə çap edilmişdi. Sonradan o bu lügətini xeyli təkmilləşdirib latin əlifbası ilə meydana çıxardı. Latin əlifbası əsasında nəşr olunmuş kitabdan söhbət açıqdə onun məziyyətlərindən danışacaqıq.

## «LOĞMANIN YADIGARI»

Bakı, «Sabah» nəşriyyatı, 1997. 252 səhifə.

Bu kitab Azərbaycanın adlı-sanlı cərrahi, tibb elmlər namizədi, həkimlik etdiyi dövrdə 20 mindən artıq cərrahiyə əməliyyatı aparmış, insanları həyata qaytarmış, gözəl insan, qayğıkeş loğman, Sumqayıt şəhərində təcili yardım xəstəxanasının baş həkimi Sadiqov İzzət Camal oğlunun ömür yoluna həsr etmişdir.

«Loğmanın yadigarı» kitabında İzzət həkimə həsr olunmuş şərlər, onun haqqında xatirlər, bu müdrik insanın keçdiyi həyat yolu qələmə alınmışdır. Kitabda İzzət həkim barədə Akademianın müxbir üzvü Əsgər Abdullayevin, akademik Teymur Bünyadovun, akademik Əhliman Əmiraslanovun, Laçın rayonunun icra başçısı Muradxan Cabbarovun, respublikanın «Əməkdar jurnalisti» İlyas Adıgözəlovun, «Ronahi» kurd Mədəniyyət Mərkəzinin sədri, iqtisad elmləri namizədi Kamil Həsənovun, tibb elmləri doktoru, professor Fazıl Ağayevin, tanınmış alim Nərqə Ağayevin və bir çox başqalarının dəyərli fikirləri, ona verdikləri yüksək qiymət öz əksini tapmışdır.

Şamil Dəlidağ həmişə dostu İzzət həkimə şerlə məktublar göndərmişdir. Onların bir qismi kitabda verilmişdir. Xüsusən Laçın erməni qəsbkarları tərəfindən işğal olandan sonra Şamil müəllim ona həyacan təbili çalan namələr göndərmişdir. Kitabda gedən bu məktubların biri ilə tanış olaq.

## LAÇINLILAR, LAÇININIZ HARDADIR?

Laçinlilar, Laçınınız hardadı?  
Laçinlilar, Laçınınız dardadı.  
Qartal yurdı deyin niyə sardadı?  
Tablamayıb dərdə, dolun qeyrətə,  
Daşnaqları yenə salın heyrətə.

İgid olub Qaçaq Nəbi babanız,  
Mərd sayılıb hər eliniz-obanız,  
Ordu basıb çomağınız, yabanız.  
Yetin Soltan bəydə olan cürətə,  
Daşnaqları yenə salın heyrətə.

Qaçqın adı laçinliya yaraşmir,  
Vaysınmaqla, boş sözlərlə kar aşmir,  
Mərd büdrəsə nə yixilmir, nə çəşmir.  
Olub-keçən gərək dönsün ibrətə,  
Daşnaqları yenə salın heyrətə.

Gedib gördüm boş kəndləri ağladım,  
Bulud kimi dolub, çaytək çağladım.  
Görməyib heç kimi qara bağladım,  
Bel bağlayıb dağda olan qüdrətə,  
Daşnaqları yenə salın heyrətə.

Minin dəli köhlənləri, amandı,  
Qayıdınız kənd-kəsəyə zamandı.  
«İşıqlı»nın beli sanki kamandı,  
Dönün geri, şöhrət olun millətə,  
Daşnaqları yenə salın heyrətə.

Düşmən alıb torpaq bölən qayçını,  
Bölür, bizdən ayrı salsın Laçını.  
Vur, şil-küt et addım açan qışcanı!  
Laçınlılar dözməyin bu zillətə,  
Daşnaqları yenə salın heyrətə.

Laçınlılar, Laçınınız hardadı?  
Laçınlılar, Laçınınız dardadı.  
Qartal yurdu deyin niyə sardadı?  
Tablamayıñ dərdə, dolun qeyrətə,  
Daşnaqları yenə salın heyrətə.

18.VI-1992.

### «KƏLBƏCƏRİN QƏM DASTANI, VİRAN OLAN GÜLÜSTANI»

Bakı, «Çırraq nəşriyyatı», 1998. 314 səhifə.

Qədirbilənlər bu kitabı Kəlbəcər haqqında ensiklopedik məlumatlar toplusu adlandırırlar. Kitabı oxumaqla Kəlbəcərin ecazkar təbiəti, onun qədim abidələri, yaylaqları, bulaqları, mineral və süxur daşları, qayaları, ağbirçək və aqsaqqalları, ziyanlıları, yüz ildən artıq ömür sürənləri, lətifələri və başqa zənginlikləri haqqında geniş məlumat əldə etmək olar.

Kitabda Kəlbəcərin nankor qonşularımız tərəfindən xaincəsinə işğal edilməsinə, bu faciənin baş verməsinə birinci növbədə iqtidarın günahkar olmasına, rayonun müdafiəsinin təşkil olunmamasına geniş yer verilmişdir.

Bu ensiklopedik mənbədə Kəlbəcər tarix-diyarşunaslıq muzeyinin zəngin bir maddi tarix olmasından da söhbət açılır. Kitabda verilən həddindən çox tamaşaçı rəyləri də sübut edir ki, düşmən əlinə keçən Kəlbəcər muzeyinin tayı-bərabəri yox idi.

## «MƏNZUM CİNASLAR»

Bakı, «Azərnəşr», 1998. 640 səhifə.

Əslində bu kitabın adı «Azərbaycan dilinin mənzum cinas lügəti»dır. Bəri başdan onu da deyək ki, hələ indiyə kimi heç kim tərəfindən belə bir lügət yazılmamışdır. Şerlə yazılın bu lügətin təqribən 95-96 faizi Şamilin yazdıqları, yerdə qalanları isə bəzi aşiq və şairlərin sözləridir. Onların da kimə məxsus olduğu kitabda göstərilmişdir. Ən çox Aşıq Alının və Hüseyn Kürdoğlunun cinaslarına yer verilmişdir.

Lügət əlifba sırası göstərilməklə iki mənalı, üç mənalı.... nəhayət yüz mənalı cinasların fəsillərinə bölünmüştür. Məsələn, «üz yara sarı» ifadəsinin 100 mənası vardır! Möcüzə deyilmi? Bu ifadənin 100 mənasını açıqlamaqla onu şerləşdirmək heç də asan bir iş deyildir.

Sözlər və ya ifadələr kitabda lügətlərdə olduğu kimi yazılmış və onların qarşısında mənalırı şerlə açıqlanmışdır. Kitabın 553-554-cü səhifələrində 17 mənası olan «Nər əmindi» cinasını misal göstərək:

Nər əmindi - Kəndimizdə nər Əmindi,  
Nər əmindi - Nər dayında, nər əmindi.

Qovğa günü qorxan deyil,  
Nər əmindi - Öz gücünə nər əmindi.

Nərə mindi - Mərd igidlər nərə mindi,  
Nərə, mindi - Hünər yazsan nərə, mindi.

Güvəndiyim el-obadı,  
Nərəm indi - Bir basılmaz nərəm indi.

Nərə mindi - Mən çəkdiyim nərə mindi,  
Nərə mindi - Cox güclüdür nərəm indi.

Qarı düşmən tir-tir əsir,  
Nərəmindi - Bax, bu hünər nərəmində.

Nərə mindi – Dəryalarda nərə mindi,  
Nərə mindi – Su minmədi, nərə mindi  
Xəzər dedi: çirkənləmişəm,  
Nərəm indi – Azalıbdı nərəm indi.

Nə rəmindi – Hünər falın, nə rəmindi,  
Nə rəm, indi – Nə fal qalıb, nə rəm, indi,  
Meydanını daraldıblar,  
Nər, əm indi – Qəm şərbəti nər, əm indi.

Qəzəbləni b nər hayqırkı,  
Nərəm indi – Qulaq batır nərəm indi!  
Ağzınızda o dadlı ət,  
Nərəmindi – Xəzər dedi: nərəmindi.

Bu qoşmada, şerlə 640 səhifəlik bir kitab həcmində cinas lügəti yazmaq çətindən də çox çətin bir işdir. Şamil müəllim kitabın müqəddiməsində haqlı olaraq yazar: - «Çox böyük cəsarətlə demək olar ki, cinasyaratma imkanlarına görə Azərbaycan dili dönyanın istənilən dili ilə yarılsa birincilik qazanar».

Şamilin bu dediklərini yazdığını lügət özü sübut edir.

Xalq şairi Nəbi Xəzri, akademik Budaq Budaqov, şairlərdən Cavad Cavadlı, Firudin Şimsək, Mürvət Qədimoglu, Sədaqət Kərimova və başqaları çox-çox haqlı olaraq yazdıqları kimi, Şamil Dəlidağın bu əvəzsiz xidməti böyük fəxri ada və ən yüksək mükafata layiqdir.

Lügətdə rast gəldiyimiz «Qazanam Alı» cinasının –39 mənəsi, «Qala yasarı»nın 53, «Kür, düz əm indi»nin –55, «Qala yaşa düz»ün –61, «Kür düzə sarı»nın –61, «Yay arana zay» cinasının 88 mənəsi vardır.

Şamil Dəlidağın yazış başa çatdırıldığı, lakin hələ çap olunmamış dodaqdəyməz «Qazana yara» cinası 150-dən artıq mənaya malikdir.

Şamil müəllim sübut etmişdir ki, beş hecalı elə ifadələr vardır ki, onların mənəsi 500-dən də artıqdır.

### «VƏTƏNƏ GƏRƏKLİ OĞUL»

Bakı, «Çıraq» nəşriyyatı, 1998. 316 səhifə.

«Vətənə gərəkli oğul» kitabı Azərbaycanın ən məşhur üz-çənə cərrahiyəsi üzrə tibb alimi Baxış Hüseynovun keçdiyi həyat yolunun əks sədasıdır. Şamil Dəlidəğ Baxışın bağında bir iri kağız kisəsi dolu olan məktublara rast gəlir. Keçmiş Sovet İttifaqının bir çox yerlərindən, Azərbaycanın müxtəlif guşələrindən ona gələn bu məktublarla tanış olub, hədsiz-hesabsız minnətdarlıqları bildikdən sonra belə bir kitab yazmağı qərara alır.

Baxış çox çətin şəraitdə böyümüşdür, nəsilləri bəydir deyə əmisini sürgün etmişlər, atasının başına olmazın oyun açılmışdır. Baxışın dayısı Məmməd İsgəndərov Mərkəzi komitə katibi, Nazirlər Sovetinin və Ali Sovetin rəyasət heyətinin sədri kimi böyük vəzifələrdə işləməsinə baxmayaraq onun bacısı oğlunun müdafiə edib tibb elmləri namizədi adını almاسından də xəbəri olmur. Baxış ailə həyatı qurur. Kirayədə yaşıyır. Anası qardaşı Məmməd İsgəndərovun yanına gedib xahiş edir ki, Baxışa bir ev verilməsinə köməkdarlıq göstərsin. Qardaşının bacısına cavabı belə olur: - Mənim dayım mənə ev verdirib ki, mən də bacım oğluna ev verdirim? Getsin növbədə dursun, vaxtı çatanda ev alsın.

Kitabda Baxışın saysız-hesabsız insanların üz və çənəsində uğurlu cərrahiyə əməliyyatları aparmasından, hətta ana-dangəlmə eybəcərlikləri də yox etməsindən, insaflı olmasından, heç kimi naümid geri qaytarmasından konkret misallarla söhbət açılır. Bunu Baxışın haqqında kitaba xatirələri daxil edilən bir çox qədirbilən insanlar və saqaltdığı xəstələr də təsdiq edir.

Şamil Dəlidəğ Baxış həkimə şerlə yazdığı məktublardan da kitaba daxil etmişdir. Onun Kəlbəcərin müdafiəsiz qaldığını əks etdirən kitabdakı məktubların biri ilə tanış olmaq biz də müəyyən təsəvvür yaradar.

## DAĞLAR ƏLDƏN GETSƏ

Baxış, qulaqlara pambıq tixanıb,  
Heç bir yana çatmir hay-harayımız.  
Bıçaq lap sümüyə çatıb dayanıb,  
Yaxınlaşır hər gün ta vay-vayımız.

Daşnaqlar fürsəti keçirir ələ,  
Bizim «baş bilənlər» yatıbdır hələ.  
Əgər belə getsə qopar vəlvələ,  
Qaçqınlıq bizim də olar payımız.

Dağlar əldən getsə dözmək olarmı?  
Başa papaq qoyub gəzmək olarmı?  
Baxış, bu dərdlərin çarəsi varmı?  
Niyə oxsuz qalıb söylə yayımız?

Şamil Dəlidəğam, sən işə bax, bir,  
Görmürük yaranıb gözümüzzdə tir.  
Hərgah görünməsə ən qəti tədbir,  
Batıb ulduzumuz, batıb ayımız.

26.XII-1992

Baxış Hüseynov 5 yanvar 1993-cü ildə Şamilin bu şerini cavab məktubunda dərin həyəcan keçirdiyini bildirir. Bu şeri coxlarına oxuduğunu, yuxarılara çatacağını vəd edir. Sonra o yazar: «Şamil, xahiş edirəm ruhdan düşməyəsiniz, babalarımız Qaçaq Nəbinin, Soltan bəyin hünərlərini cavanlara aşılayasınız. Sinənizi Azərbaycan torpaqlarına sıpər edib, məni də öz yanınızda sayasınız».

Baxış həkim özü də gözəl bir el şairidir. Onun kitabda bir çox şerləri verilmişdir. Onlardan biri:

## KÜRD OLMAĞIN QƏBAHƏTİ NƏDƏDİR?

*Son zamanlar bəzi cizma-qaraçilar, xalqlar arasına nifaq salmaq üçün dəridən-qabıqdan çıxan boşboğazlar mətbuatda kürdlər barədə heç bir əsasi olmayan yazılar dərc edirlər.*

Üzü ağdır Ulu-Tanrı yanında,  
Mərdanəlik hər vaxt coşur qanında.  
Dost yolunda qıyar şirin canın da,  
Kurd olmağın qəbahəti nədədir?

Dostunu – dost, düşmənini düz seçər,  
Namusuna, qeyrətinə and içər.  
Vətənə son damla qanından keçər,  
Kurd olmağın qəbahəti nədədir?

Nə var toplar, nə mal-dövlət aramaz,  
Qeyrətini «nərə yüklə» aparmaz.  
«Kurd, kurd» deyib hay-küy salmaq yaramaz,  
Kurd olmağın qəbahəti nədədir?

Kara gəlməz şər-böhtanlar, hədələr,  
Yolu azmaz cəhd edilsə nə qədər.  
Yalan-palan yayan gədə-güdələr,  
Kurd olmağın qəbahəti nədədir?

Ünvanına qara yaxma hədərdi,  
Azərbaycan ürəyində təpərdi.  
Bu diyara sinəsi bir sipərdi,  
Kurd olmağın qəbahəti nədədir?

## «DODAQDƏYMƏZLƏR»

Bakı, «Çıraq» nəşriyyatı, 1998. 180 səhifə.

cizma-  
i nüfəq  
biqdan  
büratda  
əsası  
lər.

Cəsarətlə demək olar ki, hələ indiyə qədər heç kim Şamil Dəlidağın yazdığı dodaqdəyməz şerlərin bəlkə də beşdə biri qədər də belə şerlər yazılmışdır. Bu kitabda indiyə qədər ədəbiyyatda rast gəlmədiyimiz yeni şəkilli şerlər də çoxdur. Bunlara «dodaqdəyməz törəmə», «dodaqdəyməz, əvvəl-axır törəmə», «dodaqdəyməz, qoşa yarpaq, əvvəl-axır törəmə», «dodaqdəyməz, əvvəl-axır cinaslı» qoşmaları, gəraylıları, dördlükləri, məsnəviləri, qəzəlləri, təcnisləri misal götirmək olar. Kitabda «Dilar niyə ağladı» adlı dodaqdəyməz bir poemada dərc olunmuşdur. «Dodaqdəyməzlər» kitabında 138 müxtəlif şəkilli dodaqdəyməz təcnislər vardır. Bunu də çox böyük inamla deyə bilərik ki, bu vaxta qədər hələ heç kimin bu qədər dodaqdəyməz təcnisləri olmuşmamışdır.

Nümunələr:

### DƏLİDAĞ

(dodaqdəyməz qoşma)

Xəyanət çıxartdı diyardan eli,  
Azığın yağınlara qaldı Dəlidağ.  
Sanki xain, satqın sarıldı dili,  
Haysiz qaldı, haray saldı Dəlidağ.

Daşnaqlar itirdi arı, həyanı,  
Yerdə qalan deyil şəhidlər qanı,  
Hayqırar, lərzəyə salar cahanı,  
Nərə çəkər, hələ laldı Dəlidağ.

Dərdini çıxarsın necə yadından,  
El xəcalət çəkir qaçqın adından.  
Dəlidağ, çıxaraq qılıncı qından,  
Deyərik: qisası aldı Dəlidağ.

## YA DA YAN

(dodaqdəyməz, əvvəl-axır, qoşayarpaq təcnis)

Nədir xətrə dəyən, nədir dil əyən,  
 Nə yardan qaç canan, nə heç yada yan.  
 Nəs deyil yar deyən, aşiq diləyən,  
 Nadandan sırrı dan, alsan yada yan.

Nəçisən daniş, din, Leylisən, Şirin?  
 Nalən niyə dərin, acısan, şirin?  
 Neçədir əsirin, nəyişən şirin?  
 Nəzərində ək qan, can al, ya dayan.

Nadir yarandın sən ləldən, incidən,  
 Niyyətlə yaşa şən, sənsən inci dən.  
 Niyə Dəlidağ çən? – Sənsən incidən,  
 Nicatına nazlan, yar de, ya da yan.

Bu təcnisdə doqquz dodaqlanan hərf olmadığına görə o dodaqdəyməzdır. Bütün misralar iki yerdən qafiyələndiyinə görə qoşayarpaqdır. Bütün misraları «n» hərfi ilə başlayıb «n» hərfi ilə qurtardığına görə əvvəl-axırdır.

Heç bir yerdə bu şəkilli təcnisə rast gəlməmişik. Şamil Dəlidağın yaradıcılığında ədəbi yeniliklər həddindən çoxdur.

## SATQIN

(dodaqdəyməz, cinasılı qəzəl)

Sinayanda yalana çıxdı ata, yad andı,  
 Xəyanətkar satqınlar, eli, ata, ya dandı.

Diyarını sataraq hiylə işlətdi arsız,  
 Yad yalnız dadandı, xalqa, ataya dandı.

Təkid ilə dedilər: əgər deyilsən xain,  
Satqın hansı kəsdirsə yerdən at Aya, dandı.

El satanı, xaini yad zənn eylədi daha,  
Eləsinin adını ya el, ya ata dandı.

Satqınları atəşdə yandır, Dəlidağ, yandır!  
Xalqa canı qıyan nər, igid ataya Dandı.

Böyük ustad Aşıq Alının cinasla yazdığı qəzəllərə rast gəlmişik. Lakin Şamil Dəlidağın yazdığı dodaqdəyməz, cinaslı qəzəllərə heç yerdə təsadüf etməmişik.

Şamil Dəlidağın «Dodaqdəyməzlər» kitabında 51 qoşma, 14 gəraylı, 13 qəzəl, 129 döndlük, 135 bayatı, 187 məsnəvi, 138 təcnis, 17 müxtəlif şəkilli şerlər, 1 gözəlləmə, 1 müxənnəs və bir dodaqdəyməz poema özünə yurd-yuva salmışdır.

### **«KÜRDCƏ AZƏRBAYCANCA.... LÜĞƏT»**

Bakı, «Elnur –P» nəşriyyatı, 1999. 640 səhifə.

«Kürdcə-Azərbaycanca, Azərbaycanca-kürdcə, Kürd dilinin qafiyə lügəti» adlanan bu kitabda göründüyü kimi üç lügət vardır. Hələ indiyə qədər heç kim tərəfindən bu adlarda lügətlər tərtib edilməmişdir. Şamil Dəlidağın hazırladığı «Azərbaycan dilinin qafiyə lügəti», «Azərbaycan dilinin mənzum cinas lügəti», «Azərbaycan dilinin törəmə sözlər lügəti» kimi lügətlər də indiyə qədər heç kim tərəfindən hazırlanmamışdır.

Şamil Dəlidağın «Kürdcə-Azərbaycanca, Azərbaycanca-kürdcə və kürd dilinin qafiyə lügəti»ni kürd və Azərbaycan xalqları arasında dostluq körpüsü adlandırmaq olar. Şübhəsiz ki, bu lügət Azərbaycan dilindən kürd dilinə, kürd dilindən Azərbaycan dilinə şer və nəsr əsərləri tərcümə etmək işinə kömək göstərəcəkdir.

Şamil müəllimin yazış meydana çıxardığı lügətlər bir ömür üçün artıqlaması ilə bəhs edərdi. Onun gördüyü işlər, yazdığı əsərlərini nəzərdən keçirdikdə adam heyrətə gəlir ki, o bu qədər vaxtı haradan tapmışdır? Bütün bunların hamısı gərgin əməyin, möhkəm iradənin, vətənə və xalqa vicdanla xidmət etməyin nəticəsidir.

Şamil bu lügəti Azərbaycan və Kürd xalqlarının dostluğuna ithaf etmişdir.

### «LAL QIZ»

Bakı, «Nərgiz» nəşriyyatı, 2003. 240 səhifə.

«Lal qız» poeması kürdlərlə azərbaycanlıların tarixi dostluğuna və qardaşlığına ithaf edilmişdir. «Lal qız» şəhərin qəddar rəisinin evində xidmətçi işləməli olur. Rəisin arvadı kəndli qızı çox insaflı bir qadın imiş. O, «lal» qızı həmişə hörmət edir.

Zeynal adlı bir azərbaycanlı «lal» qızı rast gəlir. Onun «lal» olduğunu bilmir, qəlbində məhəbbət duyğuları oyanır. Zeynalın kürd dostu Şano biləndəki o, xalqın düşməni olan rəisin qızını sevir aralarında ziddiyət yaranır və bildirir ki, gedib qızı öldürəcəkdir. Qızın «lal» olduğunu biləndən sonra da Zeynalın ona məhəbbəti azalmır.

Gülçin adlı bir azərbaycanlı qızını kürd elinə gəlin aparırlar. Tayfaların arasında ziddiyət yaransın deyə toy günü oğlanı xəyanətkarlıqla qətlə yetirirlər. Nəticədə məlum olur ki, bu qətli Rəhbar adlı satılmış bir kürdün əliylə həyata keçiriblər. Onu tuturlar. Xalq canini mühakimə edir. Anası da onu bağışlamır. Qərara alırlar ki, bundan sonra Kürdüstənda heç kəs dünyaya gələn oğlunun adını Rəhbar qoymasın. Bu olmuş hadisədir. Həmin dövrdən bəri bir nəfər də öz ogluna Rəhbar adı qoymamışdır.

«Lal qız» çox böyük qəhrəmanlıqlar göstərir, xalqa qarşı rəisin və onun həmkarlarının çirkin planlarını azadlıqsevərlərə çatdırır. Bu hadisə dəfələrlə baş verir. Rəisin adamları da, azadlıq mübarizələri də bu xəbərlərin kim tərəfindən çatdırıldığını axtarsalar da tapa bilmirlər.

Rəis «lal» qızın namusuna toxunmaq istədikdə illər boyu lal qalan bu qız bərkədən qışqırır, özünü xilas edir. Məlum olur ki, qız lal deyilmiş və məlumatları azadlıq mübarizlərinə o çatdırılmış. Onu həbs edirlər. Sonra məlum olur ki, qız Zeynalın kurd dostu Şanonun doğma bacısı imiş. Zenalı da zindana salırlar. Xalq ayağa qalxır, həbs edilənlər xilas edilir. Yandırılan zindanın alovları işığında «lal» qızla Zeynalın toyunu keçirirlər. Kürd və Azərbaycan ağsaqqallarının məsləhəti ilə toy günü nişanlısı qətlə yetirilən azərbaycanlı qızı Gülcini isə Zeynalın dostu Şanoya verirlər.

Poemada bir çox maraqlı, ibrətamız, azərbaycanlılarla kürdlərin sarsılmaz dostluğununa həsr edilmiş hadisələrə də rast gəlirik. Zindana salılmış ananın qardaşının və oğlunun kəsik başlarını ona göstərdikdə bu qəhrəman qadının özünü məğrur aparması, düşmən qarşısında əyilməməsi, qardaşının və oğlunun azadlıq yolunda qətlə yetirilməsinə görə qürur hissi keçiriyini bildirir.

Poemada diqqəti cəlb edən bir çox hadisələr də qələmə alınmışdır.

### **«DƏLİDAĞA SALAM»**

Bakı, «Nərgiz» nəşriyyatı, 2003. 260 səhifə.

Bu poema böyük Azərbaycan şairi Məmmədhüseyn Şəhriyarin «Heydərbabaya salam» pemasına cavab kimi yazılmışdır. Poemanın bir hissəsi ilk dəfə «Azərbaycan gəncləri» qəzetində (20.VI-1968) «Dağlar, arxalı dağlar» adı altında dərc olunmuşdu. O zaman bu poema böyük əks-səda doğrumuşdu. Üç-dörd ay ərzində Şamil müəllimə 5 mindən artıq minnətdarlıq məktubu göndərilmişdi. Məktub yazarlarının əksəriyyəti yaşlı adamlar olmuşdu. Onların əksəriyyəti yazmışdı ki, biz biri-birimizi tanımırıq, necə olmuşdur ki, siz mənim başıma gələnləri, mənim həyatımı qələmə almışınız? Buna səbəb odur ki, yaşlı adamlar poemada yazılışlarının əksəriyyətini öz həyatlarında görmüşlər.

Sonradan Şamil müəllimin iki kitabında poema «Dəlidəğin şöhrəti» adı altında yenə də yarımcıq şəkildə nəşr olundu. Nəhayət, bu poema «Dəlidəğə salam» adlandırılaraq ayrıca bir kitab kimi şəkillərlə işıq üzü gördü və oxucular tərəfindən çox böyük rəğbətlə qarşılandı. Respublikamızda minlərlə oxucu bu poemanın müəyyən hissəsini əzbərdən bilir.

Poemadan bir neçə bənd:

Tək bacalı qara damda olardıq,  
Ortasında od-ocağı qalardıq.  
Dörd-beş uşaq bir yorğana dolardıq,  
Təpikləşib, yorulmuşuq, yatmışıq,  
Belə-belə boy-a-başa çatmışıq...

Dad çatarmı keçən günün dadına,  
Nələr düşür gör adamın yadına:  
Ay tutulsa yetişərdik «dadına»,  
Tez-tələsik mis qazanı döyərdik,  
Ay çıxanda özümüzü öyərdik...

Əkin-biçin dözməyəndə qurağa,  
Dul arvadı mindirərdik ulağa.  
Dilə tutub aparardıq bulağa,  
Yaziq heyvan bulasa da başını,  
Yudurdardıq təpəsini, qaşını...

İki iynə taxılardı kağıza,  
Ad olardı bir oğlana, bir qıza.  
Qoyulardı su üstündə üz-üzə,  
Yaxınlaşış qovuşanda iynələr,  
Kaş görəyidin sevinərdi qız nələr...

Biz yağmurda əldə qodu gəzərdik,  
Keçəlləri qırx düyüñə düzərdik.  
Yer tərpənsə bunu belə yozardıq:  
Qızıl öküz ürpəndirib tükünü,  
O götürür bu dünyanın yükünü. –

«Dəli-  
olun-  
ayrıca  
findən  
ə oxu-

Öyrənmişəm adətlərin yüzünü,  
Söyləyərəm əyrisini, düzünü,  
Əgər pişik yalasayı üzünü,  
Qonaq gəlmə əlaməti bilerdik,  
Ev eşiyi süpürərdik, silərdik.

Adət-ənənlər bizə babalardan qalan çox qiymətli mənəvi bir yadigarıdır. Şamil Dəlidəğ bu adət-ənənlərin bir çoxunu itib-batmaqdandan xilas etmişdir.

### **«AZƏRBAYCAN DİLİNİN QAFİYƏ LÜĞƏTİ»- LATINLA**

Bakı, «Nərgiz» nəşriyyatı, 2003. 224 səhifə.

Şamil Dəlidəğin «Azərbaycan dilinin qafiyə lüğəti» 1998-ci ildə kril əlifbası ilə 98 səhifəlik bir kitabda nəşr olunmuşdu. Həmin lügət daha da dürüstləşdirilmiş, ona bir çox qafiyələnən «İnsan adları» adlı bir fəsil də əlavə edilmişdir.

Lügət elmi qaydada yazıldıqına görə kitabdakı müqəddimədəki «Lügətdən istifadə qaydaları» barədə izahatı oxumaqla istənilən sözü dərhal tapmaq olar. Axırı ba, ca, ça.... za, bu qayda ilə sonu be, ce, çe....ze; bə, cə, çə.....zə, bı, cı, çı.....zı, bi, ci, ci.....zi, bo, co, ço.....zo, bö, cö, çö.....zö, bu, cu, çu.....zu, bü, cü, çü....zü olmaqla sözlər əlifba sırası ilə düzülmüşdür. Həmçinin sözlər axırı ab, ac, aç....za o biri hərflər də bu qayda ilə sıralanmışdır. Axırı iki samitlə bitən sözlər də eyni üsulla qələmə alınmışdır.

Lügət Azərbaycan dilindəki sözlərin kökü əsasında yazılmış və düzəltmə kəlmələr lügətə daxil edilmişdir.

Azərbaycan dili o qədər zəngindir ki, bu dildə «abadan» sözü ilə həmqafiyə olan 550-dən çox, «aqibət» kəlməsi ilə həmqafiyə olan 450-dən çox kəlmə vardır. Bir çox sözlərdən artıq şerdə qafiyə kimi tez-tez və həm də çoxları tərəfindən istifadə olunduğu halda, başqa sözlə çeynənmış qafiyələr geniş-boluna qələmə alındığı halda, bu lügətdə olan bir çox qafiyələrdən istifadə olunmamışdır. Ona görə də bu lügət birinci növbədə gənc şairlərə yardımçı ola bilər.

## «ŞERDƏ YENİLİKLƏR»

Bakı, «Nərgiz» nəşriyyatı, 2003. 300 səhifə.

Şamil müəllimin bu kitabını da, xalq şairi Nəbi Xəzri onun üç kitabı haqqında yazdığı geniş məqaləsində dediyi kimi, «dilimizə və ədəbiyyatımıza böyük xidmət nümunəsi» adlandırmış olar.

«Şerdə yeniliklər» kitabında indiyə qədər rast gəlmədiyimiz və ilk dəfə Şamil Dəlidağ tərəfindən qələmə alınan şerlər və poemalar özünə yer tapmışdır. Kitabda «Qarabağın harayı» adlı, iki hissədən ibarət poema bütünlükə cinaslarla yazılmışdır. İndiyə qədər heç kimin cinaslarla yazılmış poemasına rast gəlməmişik.

Şamil müəllim bir sözün əvvəlindən hər dəfə bir hərfi pozmaq və ya hər dəfə sözün əvvəlinə bir hərf əlavə etməklə yeni qafiyələr əmələ gətirir – törədir. Buna görə də o belə şerlərini «törəmə» adlandırır. Kitabda «törəmə», «əvvəl-axır törmə», «əvvəl-axır, dodaqdəyməz törmə» və bu kimi başqa şəkilli məsnəvilər, rubailər, bayatılar, qoşmalar, gərayılılar, poemalar istənilən qədərdir. Məsələn, kitabda olan «İlxicinin taleyi» dodaqdəyməz, törmə poema, «Naxırçı qızı» dodaqdəyməz, əvvəl-axır, «İsa-Sədaqət, dastan-hekayət» isə iri həcmli dodaqdəyməzdir. Zənnimcə, indiyə qədər heç kim bu şəkildə poemalar və dastan-hekayətlər yazmamışdır. Maraqlı budur ki, bu «Dastan-hekayət»də adı sözlər də dodaqdəyməz şəklində qələmə alınmışdır.

«Şerdə yeniliklər» kitabında bütün kəlmələri eyni hərflə başlanan qoşmalar, gərayılılar, rubailər, məsnəvilər də az deyildir. Şamil müəllimin bu kitabında «Şerdən töreyən şerlər» və başqa yeni şəkilli şerlər də istənilən qədərdir. Nümunə üçün belə iki şerə diqqət yetirək.

Bütün kəlmələri eyni hərflə başlanan qoşma:

## ŞERİYƏTİMSƏN

Şübhəsiz şahidəm, şahin-şonqarım,  
Şüstərim, sahnazım, şan-şöhrətim sən.  
Şerimdə şəlaləm, şah Şəhriyarım,  
Şerin şəkərdahan şəxsiyyətim sən.

Şivəsi şirinsən, şəfadarımsan.  
Şahbazım, şükrənim, şahdamarımsan,  
Şərik şikarınam, şah şikarımsan,  
Şahidinəm, şəxsən şərafətim sən.

Şeytanla, şarlatan şaşdırar şəklə,  
Şərin şivənisən, şimşəyə şölə.  
Şadlığın şamışan, şerə şəlalə,  
Şamil şairdisə, şeriyətisən.

Hansı çətinliyin öhdəsindən gəldiyi göz qabağındadır.

**Serdən törəyən şer:**

## ALLAHA SƏCDƏ ET

Aldanma, ləyaqət, lətafət axtar,  
Həmişə arzula sarsılsın əğyar.  
Cəld din, əncam eylə tökülsə abır,  
Lopbazlar ləkədir, ancaq hoqqadır.  
Axtar yaxşılırı, ara lafları,  
Vuruş, as rəzili, ən riyakarı.  
Şəkkahdır əxlaqsız, geniş ürəksiz,  
Riyakar şəkkahdır, əqildən aciz.  
Namərddir, canidir ancaq qudurğan,  
Oyunbazlardılar dini unudan.  
Rəsulillah haqdır, ötkün kəramət –  
Məhəmməd dininə artırıbdı rəğbət.

Bu şerdə bütün kəlmələrin ilk hərflərini yan-yana düzüb  
oxusaq aşağıdakı məsnəvi alınar:

Allaha səcdə et, Allaha yalvar,  
Ərşə-gürşə ancaq odur hökmdar.

Gördüyünüz kimi şerdən bir şer də törədilibdir.  
Çox pilləli bir törəmə şerlə də tanış olaq:

**ƏL**  
(dörd pilləli törəmə)

Çalış, əlləş, kəs əzminlə, rəhmsizsə əl murdardır,  
Əl kirlisə, əl rəqibəsə, əl mininə əlehdardır.  
Kişi əli rəzildirsə, ən matəm, ən riyakardır,  
Əl rövşənsə, əl məlhəmsə, əl rənasa əsilkardır.  
Rüsvaysa əl, mazqalsa əl, rəzalətdən əl kübardır.  
Əl məmunsa, əl mətinsə, əl karlısa əzmkardır,  
Minnətsiz əl, rəğbətli əl, kərəmli əl çəmənzardır.

Bu şerdə necə böyük çətinliklər gizləndiyinə diqqət yetirək. Şerdə «çəkərəm» və ondan hər dəfə bir ilk hərfi pozmaqla törəyən «əkərəm», «kərəm», «ərəm», «rəm» və «əm» söz-ləri dörd yerdə təkrar olunmuşdur.

Bəs necə?

Hər misranın baş hərflərini üzü aşağı, birinci misranın bütün kəlmələrinin baş hərflərini yan-yana, son misralarının bütün kəlmələrinin baş hərflərini tərsinə yan-yana, bütün misraların son kəlmələrinin baş hərflərini altdan yuxarı yan-yana düzüb oxusaq dörd dəfə «çəkərəm» sözünə rast gələrik.

Bu qayda ilə o biri sıradakı sözləri də axırları «m» hərfi ilə qurtarmaq şərti ilə yan-yana düzüb oxusaq «əkərəm», «kərəm», «ərəm», «rəm» və «əm» sözlərinin hər birinə dörd yerdə rast gəlirik.

Belə düşünürük ki, «Əl» kimi seri ancaq böyük çətinlikləri dəfə etməklə yazmaq mümkün olar. Samil Dəlidağın «Şerdə yeniliklər» kitabında belə möcüzələr coxdur.

Şamil Dəlidağ «Gündəlik»lərini şerlə yazar. Zeynal müəllimin suallarından sonra o, bir çox «Gündəlik»lərinin hər səhifəsinin başında çərçivə arasına iki misra hikmətli sözlər yazar. «Min suala, min cavab» kitabı Zeynal Məmmədlinin suallarından başlayıb. «Gündəlik»lərindəki həmin hikmətli sözlər əsasında yazılmışdır. Kitabda min sualın hər birinə iki misra şerlə cavab verilmişdir.

#### Nümunələr:

#### DOĞRU YOL NƏDİR?

Doğru yol Allahın qoyduğu yoldur,  
Başqa yolla gedən qazanmaz uğur.

#### ŞƏHİDLİK NƏDİR?

Şəhidlik can qıyıb zirvə almaqdır,  
Xalqın ürəyində məskən salmaqdır.

#### SƏRVƏT NƏDİR?

Sərvət – nə dövlətdir, nə də ki maldır,  
Qəlbin qeyrətidir, başda kamaldır.

#### «KƏRBƏLA MÜSİBƏTİ»

Bakı, «Nərgiz» nəşriyyatı, 2004. 84 səhifə.

Kitabda Ulu Yaradanın 100 adının, Həzrət Məhəmməd peyğəmbərin 99 adının mənası və vəsfı şerlə verilmişdir.

Burada Həzrəti Məhəmməd peyğəmbərin İmam Həzrət Əliyə nəsihətlərindən, Həzrəti Əlinin kəlamlarından şərəfli olmuş parçalara, 12 imamın tərifinə rast gəlmək olar.

Kitabda çap olunan «Kərbəla müsibəti» poeması tarixi faktlara əsaslanaraq qələmə alınmışdır. Həzrəti imam Hüseyinin, uşaqlı, qadınlı 80 nəfərə çatmayan kiçik bir dəstəsinin 10 minlik Yezid qoşununa qarşı fədəkarlıqla vuruşmaları, biləbilə canlarını islam dini uğrunda qurban vermələri, onların belə sarsılmaz iradə və əqidəyə malik olmaları misli-bərabəri olmayan bir ibrət dərsidir.

## AŞIQ NÜSEYN BOZARQANLI

Bakı, «Sabah» nəşriyyatı, 2004. 148 səhifə.

Tanınmış el sənətkarı Aşıq Hüseyin Bozalqanlı yel xəstəliyinə tutulduğuna görə təqribən 1930-cu illərin ortalarında müalicə üçün Kəlbəcərə-İstisuya gedir. O, burada zivelli Aşıq Həmidlə tanış olur və tezliklə onların arasında dostluq yaranır.

Aşıq Hüseyin Bozarqanlı İstisuda qaldığı uç aya yaxın müddətdə Aşıq Həmidlə bir çox məclislər keçirir, tarixi yerlərə səfər edir, maraqlı hadisələr baş verir. Bu münasibətlərlə hər iki aşiq xeyli şerlər qoşur və bu hadisə dastanlaşır.

Şamil Dəlidağ uzun müddət və gərgin axtarışlar və tədqiqatlar aparır və nəticədə o, «Aşıq Hüseyin Bozarqanının Kəlbəcər səfəri» dastanını yazır. Bu kitabları toplayan, onları tərtib edən, ön söz yazan və redaktoru Şamil müəllimdir.

Adı çəkilən bu dastan maraqla oxunur və rəğbətlə qarşılınır.

## «TÖRƏMƏ SÖZLƏR LÜĞƏTİ»

Bakı, «Nərgiz» nəşriyyatı, 2004. 116 səhifə.

Şamil Dəlidağ 1983-cu ildən başlayaraq «törəmə» adlandırdığı şerləri çap etdirirdi. O hər dəfə hər sözün ilk hərflərini bir-bir pozaraq, yaxud hər dəfə bir kəlmənin əvvəlinə bir-bir hərfləri artıraraq yeni sözlər törətməklə yeni qafiyələr yaradır. Məsələn, «çəkərəm» sözündən hər dəfə bir hərfi silməklə «əkərəm», «kərəm», «ərəm», «rəm» və «əm» qafiyələrini törədir. Digər misal: «xına» sözünün əvvəlinə «a», sonra «y» hərfərini yazmaqla yeni «axına», «yaxına» qafiyələri törənir.

Şamil müəllim müxtəlif şəkildə törəmə şerlər yazmışdır. İndi onun xeyli miqdarda törəmə şerlər yazan ardıcılıları vardır. Bütün bunları nəzərə alaraq Şamil Dəlidağ «Törəmə sözlər lüğəti» hazırlayıb çap etdirmişdir. Kitabın sonunda onun törəmə şəklində yazdığı şerlərdən nümunələr verilmişdir.

## **ŞAMIL DƏLİDAĞIN KÜRD DİLİNĐƏN AZƏRBAYCAN DİLİNƏ TƏRCÜMƏ ETDİYİ KİTABLAR**

### **ƏHMƏD XANI «MƏM VƏ ZİN»**

Bakı, «Gənclik» nəşriyyatı, 1976, 144 səhifə.

Böyük kurd şairi Əhməd Xaninin(1652-1706) «Məm və Zin» poemasını Şamil kurd dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Poemanın giriş hissələrində (bu kitabda səh.16) Şamil aşağıdakı misraları tərcümə etdikdə işi dayandırır:

Sözlərim ürəkdən çıxmayıb ahsız,  
Hərəsi ismətli, bakırə bir qız.  
Xudaya, rəhm eylə sən bu gözələ,  
Onu qiyib vermə hər naşı ələ.

Şamil Dəlidəğ bu məsuliyyətdən qorxub üç ay daha poemanı tərcümə etmir. Röyada bir nurani qoca ona deyir: - Niyə «Məm və Zin»in tərcüməsini dayandırmışan? Şamil ona belə cavab verir: - Əhməd Xani poemasını nəzərdə tutub deyir ki, Xudaya, onu hər naşı ələ vermə. Bu məsuliyyətdən qorxub işi dayandırdım. Nurani qoca sözünü belə davam etdirir: - Kurd dilini səndən yaxşı bilənlər var, lakin onların şairliyi yoxdur. Səndən yaxşı şairlər var, onlar kurd dilini bilmir. Tale bu yükü sənin boynuna qoymuşdur. Qorxma, mən Əhməd Xaniyəm, işə başla tərcümən bəyəniləcəkdir.

Şamil müəllim yuxudan oyanıb on-on beş dəqiqə elə biliir ki, Əhməd Xanini yenə də görür. O, poemanın tərcüməsinin ağır iş olduğunu nəzərdə tutub gecə «Gündəliy»inə aşağıdakıları yazır:

Heç çəkməz bu işi yeddi boyun kəl,  
Sən indi, Şamilin işinə bax, gəl.  
Özünü qoşubdu bu ağır yükə,  
Dartına-dartına istəyir çəkə.

Bundan sonra Şamil müəllim işə həvəslə girişir və onun tərcümə etdiyi «Məm və Zin» poeması 1976-cı ildə on min tirajla çap olunur, bir həftə ərzində mağazalarda bir kitab da qalmır, hamısı satılır.

Maraqlıdır ki, Əhməd Xani bu poemanı 44 yaşında yazmışdır. Şamil də onu 44 yaşında tərcümə etmişdir. Kitabın qiyməti 44 qəpik, səhifələri isə 144-dür.

Təsadüfü deyildir ki, Bağdadda çıxan «İraq» qəzetində(21/X-1977, №8. kurd dilində) məşhur ədəbiyyatşunas Şükrü Mustafa Şamil Əsgərovun «Məm və Zin» poemasını tərcümə etməsi barəsində öz ürək sözlərini belə ifa etmişdir: – Mən arzu edirdi ki, kaş «Məm və Zin» poeması «...dunya xalqlarının dillərinə, xüsusən kürdlərin qonşularının dillərinə tərcümə ediləydi...

...Allahım bunu etdi ki, bu əsnada professor Kanat Kurdo bu arzumu Leningraddan mənə hədiyyə göndərdi. Baxdim azərbaycancaya tərcümə olunub. Beləliklə arzu və diləklərinin bir hissəsi yerinə yetdi. Qürurlandım və sevincimdən ayağım yerə dəymədi.

Ey Xalq! «Məm və Zin» Əhməd Xaninin arzusu olub və şair Şamil Əsgərov onu və dərin məzmunu ilə şerlə tərcümə edib. Ay oğullar, özünüz deyin bu nədir? İşdir, iş! Zarafat deyil!

Kitaba qısa ön sözü Qasım Qasımsadə yazıb. Orada deyilir: - Kürd xalqı qoçaqlığı və igidləri ilə mədəniyyətin keçmiş şakərinin varisidir. Həmçinin o yazıb: - Kürd yazılı ədəbi mirası XI yüzillikdə baş qaldırıb dönyanın məşhur klasikləri sırasında özünə yer tapıb. Bir başqa yerdə... deyir: - Əhməd Xani İranlı Firdovsi və gürcü Rustaveli səviyyəsində dayanır».

**«Azərbaycan dilinin mənzum cinas lügəti», I cild,**  
Bakı, «Nərgiz» nəşriyyatı, 2003. 284 səhifə.

Şamil Dəlidəğin «Mənzum cinaslar» adlı 640 səhifəlik kitabı əslində «Azərbaycan dilinin mənzum cinas lügəti» kril əlibası ilə nəşr olunmuşdur. 2003-cü ildə bu kitab daha da təkmilləşdirilərək və buraya «Dodaqdəyməz cinaslar lügəti» də əlavə edilərək latin əlibası ilə iki cilddə çapdan çıxdı.

Şamil müəllimin kitabları sırasında adını çəkdiyimiz «Mənzum cinaslar»dan verdiyimiz qısa məlumatda bu lügətdən bəhs etmişik. Ona görə də burada yalnız onu qeyd edirik ki, bu iki cildlik lügət tarixdə ilk dəfə yazılan mənzum cinas lügətidir.

I cilddə ön söz əvəzi xalq şairi Nəbi Xəzrinin Şamilin üç kitabı – «Azərbaycan dilinin qafiyə lügəti», «Azərbaycan dilinin mənzum cinas lügəti» və «Dodaqdəyməzlər» kitabı haqqında yazdığı «Dilimizə və ədəbiyyatımıza böyük xidmət nümunəsi» adlı altı səhifəlik məqaləsi və Şamilin «Azərbaycan dilinin mənzum cinas lügəti» adlı yazısı verilmişdir.

Xalq şairi Nəbi Xəzri yazır: - «...Şamil Əsgərov özünü bu çətinliklərə salmaqla möcüzəli şerlər yazmışdır... Adlarını çəkdiyimiz üç kitab haqqında neçə-neçə dissertasiyalar, elmi məqalələr yazmaq olar və yazılmalıdır... Gərgin axtarışlar nəticəsində meydana çıxan bu bədii və elmi kitablar dilimizə, ədəbiyyatımıza böyük xidmət nümunəsidir. Belə əvəzsiz əməyinə görə Şamil müəllim hər cür mükafata layiqdir».

«Azərbaycan dilinin mənzum cinaslar lügəti»nin I cildində iki, üç və dörd mənalı cinaslar özünə yer tutmuşdur.

**«Azərbaycan dilinin mənzum cinas lügəti» II cild,**  
Bakı, «Nərgiz» nəşriyyatı, 2003. 304 səhifə.

Bu lügətdə 5-100 mənalı mənzum cinaslar işıq üzü görmüşdür. Həmçinin burada «Dodaqdəyməz cinaslar lügəti» də mənzum şəkildə yazılmışdır.

Lügətin əvvəlində Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Budaq Budaqovun «Filologiya elminə yeni addım» adlı dörd səhifəlik məqaləsi verilmişdir. «Nərgiz» nəşriyyatının direktoru Hidayət Musayevin isə «Ön söz» adlı yazısı çap olunmuşdur.

Akademik Budaq Budaqov yazır:

- «Biz burada Şamil Dəlidəğin poeziyamıza, eləcə də elmimizə gətirdiyi yeniliklərdən qisaca söhbət açdıq.

Şamil müəllim filologiya elmlər namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Respublikanın Əməkdar Mədəniyyət işçisidir. Fikrimcə, onun tərtib etdiyi, yazdığı lügətlər öz elmi məzmununa görə filologiya elmlər doktoru alimlik dərəcəsinə tam cavab verir. Həmin əsərlərin müvafiq müdafiə elmi şuarlarında müdafiə təqdim edilməsi yerinə düşərdi.

Ədəbiyyatımızın və dilimizin inkişafındakı uğurlu xidmətlərinə görə Şamil Dəlidəğ öz razılığımı bildirir, son dərəcə işgüzar və məhsuldar şairə yaşıının 80 illik mərtəbəsində uzun ömür, cansağlığı və yeni-yeni yaradıcılıq uğurları diləyirəm».

Hidayət Musayevin «Ön söz» də yazdıqlarından aydın olur ki, Şamil «Mənzum cinas lügəti»nə hələ 1980-ci illərdən başlamışdır. O, Yusif İsmayılovun 11/VIII-1988-ci ildə «Azərbaycan gəncləri» qəzetinin 95-ci nömrəsində Şamilin yazmaqdə olduğu bu lügət haqqında yazdıqlarını nəzərə çatdırır: «Yoldaşlardan birinə bu lügət haqda söhbət açdım. O da mənim kimi heyrətləndi. Dedi ki, belə bir lügəti hazırlamaq bir institutun işidir. «Azərbaycan dilinin mənzum cinas lügəti dilimizin zənginləşməsində böyük xidmət sayılmalıdır».

Hidayət Musayev bildirir ki, şair Cavad Cavadlı da Kəlbəcərdə Şamilin yazmaqdə olduğu bu lügətdən xəbər tutur. O, «Azərbaycan müəllimi qəzeti»nin 30 yanvar 1991-ci il tarixli, 7-ci nömrəsində «Sıralı, sehirli dilimiz» rublikası altında «Mənzum Cinas lügəti» adlı məqalə çap etdirir. Cavad Cavadlı yazır: -...Gəlin etiraf edək ki, Şamil Dəlidəğ öz xeyirxah əməlli ilə «Azərbaycan dilinin mənzum cinas lügəti»ni yazmaqla çox böyük iş görmüş, dilimizi zənginləşdirmiş və sübut etmişdir ki, cinas yaratmaq imkanlarına görə Azərbaycan dilinin misli-bərabəri yoxdur».

«Ön söz» müəllifi daha bir maraqlı məlumat verir. O, göstərir ki, şair-jurnalist Sədaqət Kərimovanın da yolu Şamil Dəlidağın Kəlbəcərdəki kitabxanasına düşür. Burada yazılışında olan «Mənzum cinas lügəti» ilə maraqlanır və az sonra «777»ci qəzeti 13 fevral, 1993-cü il tarixli, 6-cı nömrəsində «Şamil Dəlidağın cinas köhləni» adlı məqalə nəşr etdirir. Sədaqət Kərimova yazır: - «Bəli, Şamil Dəlidağın cinas yaradıcılığı Azərbaycan dilinə əvəzsiz xidmətdir... arzumuz budur ki, kitab nəfis şikildə və kütləvi tirajla çıxsın».

Lügət «Azərnəşr»in xeyirxahlığı nəticəsində çap olunduqdan sonra Azərbaycan Yaziçılar Birliyinin üzvləri Firudin Şimşek və Mürvət Qədimoğlu 5 aprel 1998-ci ildə «Naxçıvan» qəzetində «Üç töhvə» adlı yazı dərc etdirdilər. Müəlliflər yazmışdır:

«Biz çox böyük cəsarətlə və inamla Şamil müəllimin adı çəkilən kitablarını Azərbaycan xalqına, ədəbiyyatına və dilinə üç qiymətli və əvəzsiz töhvə hesab edirik». Bu yazıda Şamilin «Azərbaycan dilinin mənzum cinas lügəti»ndən də söhbət açılır.

### **«KÖRPƏNİN MÜNƏCCİMİ»**

Bakı, «Təfəkkür» nəşriyyatı, 2003. 196 səhifə.

Şamil müəllim bu kitabı tanınmış uşaq həkimi, tibb elmlər namizədi Mehdi Qurbanova həsr etmişdir. Kitabda Mehdi müəllimin fəaliyyətindən geniş söhbət açılmış, onun haqqında xatirələrə yer verilmiş, şərəfinə həsr olunmuş şərlər çap olunmuşdur.

Şamil Dəlidağ bu kitabda, o çümlədən, bir çox dərman bitkilərinin hansı dərdin əlacı olduğunu şərləşdirib oxucuların diqqətinə çatdırmışdır.

### «MİN SUALA MİN CAVAB»

Bakı, «Nərgiz» nəşriyyatı, 2004. 152 səhifə.

Bu kitabın yazılmasının köklü səbəbi vardır. Azərbaycanın dahi müğənnisi Bülbül rəhmətə gedəndə Şamilin ağdamlı dostu Zeynal Məmmədli ona kədərli bir məktub yazır və üç suala («İnsan nədir?» «Həyat nədir?», «Ölüm nədir?») tezliklə cavab verməyi xahiş edir. Bülbülün vəfatından həyacan keçirən Şamil müəllim əvvəlcə Zeynalın suallarına uzun-uzadı bir məktub yazmağa başlayır. Lakin bu yazısı Şamilin özünü qane etmir. O, Bülbülün Azərbaycan üçün böyük və ağır bir itki olduğunu bildirib dostunun suallarına aşağıdakı cavabları verir:

Bəli, ölməz olan Bülbül də getdi,  
Əbədi, solmayan bir gül də getdi,

### İNSAN NƏDİR?

İnsanın həyatı bax, budur ancaq:  
Bir müddət torpaqdan fərqlənən torpaq.

### HƏYAT NƏDİR?

Həyat dəyirmandır, biz onun dəni,  
Geriyə qaytarmır gəlib-gedəni,

### ÖLÜM NƏDİR?

Ölüm canlılarla hey çarpışandır,  
Sonra qalib gələn bir pəhləvandır.

Zeynal Məmmədli bu cavabdan min surət çıxarıb əhali arasında yayır.

Əhməd Xaninin «Məm və Zin» poemasının 300 illiyi dönyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda geniş qeyd edildi. Azərbaycanda bu tədbir Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat institutu, Azərbaycan Yazıçılar Birliyi və «Ronahi» Kürd Mədəniyyət Mərkəzi birlikdə keçirdi. Akademianın min nəfər iştirak edən iclas salonunda bu mərasimi Yazıçılar Birliyinin sədri Anar dərin məzmunlu giriş sözü ilə açdı. Şairlərdən Şamil Əsgərov (əsas məruzəçi), Hüseyn Kürdoğlu, yazıçı Əhməd Həpiyev, ədəbiyyatşunas Səsai məruzə etdilər. Xalq şairi Balaş Azəroğlu, yazıçı, alim Şamə Arif, şairlərdən Bariye Bala, şair Usife Fəki, Əgide Qadırı və başqaları çıxış etdilər. Akademianın Ədəbiyyat institutunun direktoru, professor Yaşar Qarayev «Məm və Zin» poemasını çox yüksək qiymətləndirərək, onun ölməz bir abidə olduğunu bildirdi, dəyərli yekun sözü söylədi.

Qüdrətli şair Əhməd Xani poemanın giriş hissəsinin bində «Kitabın kürdcə yazılışının səbəbləri» bölməsində belə yazır:

Xani kamal alıb dolanda yaşa,  
Kamalsız meydana etdi tamaşa.  
Hünər olmasa da əgər nəsibi,  
Əşirət təsibi, elin təsibi,  
Çarəsizlik onu inada saldı,  
Adətin tərsini qələmə aldı.  
İçdi xam şərbətdən dürdü, cövhəri,  
Doğma kurd dilini – incini, zəri.  
Nizam – intizamla sıraya düzdü,  
Şair xalq yolunda cəfaya dözdü –  
Deməsinlər: «hanı kürdün qüdrəti,  
Əсли, nəcabəti, mədəniyyəti?!  
Var elmi, kitabı özgə millətin,  
Kürdə nəsib olar bu hünər çətin.

Görənlər deməsin: binadan bəri,  
Kürdün məhəbbətdən yoxdur xəbəri.  
Onda nə arzu var, nə şirin dilək,  
Onda nə sevmək var, nə də sevilmək.  
Yazlıq tamarzıdır eşqin dadına,  
Məcazi sevgi də düşməz yadına.  
Xeyir! Dayaz deyil Kürdün kamalı,  
Nə fayda sitəmdən pozulub halı.  
Kürd özü biliksiz, kamalsız deyil,  
Amma, sahibi yox, səfildir, səfil.  
Səmum əsməsəydi əgər ruzigar,  
Bir adil olsayıdı bizə hökmədar,  
Bilik, zəka, kitab, hekayə, divan,  
İncənəsət, qəzəl, mənzumə, dastan,  
Layiq görülsəydi böyük hörmətə,  
Qiymət verilsəydi şerə-sənətə,  
Nəzmin bayrağını uca tutub mən,  
Asardım dünyanın damının üstən!

Bu misralar da sübut edir ki, Əhməd Xani çox böyük xəlqi bir şair olmuşdur.

«Məm və Zin» sonu nakamlıqla bitən çox maraqlı sevgi-məhəbbət dastanıdır.

### «EHTİRAM»

Bakı, «Azərnəşr», 1975. 74 səhifə.

Əli Əbdürrəhman 1920-ci ildə Türkiyənin Van qəzasının Bayram kəndində dünyaya gəlmışdır. Sonra Ermənistanda yaşamalı olmuşdu. O, burada bacarığı nəticəsində bir çox vəzifələrdə işləmiş, Quşçuluq komitəsinin sədri olmuş, «Rya təzə» («Yeni yol») qəzetində çalışmışdır. Ermənistən yazıçılar birliyinin üzvü olan Əlinin hekayə, povest, roman və şer kitabları kürd dilində dərc edilmişdir.

Erməni xəyanətkarları azərbaycanlılarla birlikdə kürdləri də yurd-yuvalarından qovduqda Əli Əbdürrəhman və onun qohum-əqrabaları Bakı şəhərində sığınacaq tapdırılar. Ali təhsilini vaxtı ilə Bakıda alan tanınmış yazıçı Əli Bakı torpağına da qismət oldu.

Onun «Ehtiram» adlı kitabını Şamil Dəlidəğ kürd dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Əlinin bir seri ilə tanış olaq.

### AZƏRBAYCAN

Qarabağın yer üzündə  
Muğamatin ocağıdır.  
Şair oğlu Səməd Vurğun  
Milyon qəlbin qonağıdır.  
Üzeyir bəy, Fikrət, Qara  
Musiqinin Şahdağıdır.  
Bülbüл olan qocalarmı?!-  
Qəlbi mahni bulağıdır.

Dəlidəğin, Qoşqarının  
Yay günündə qarı gözəl.  
Abşeronda «qaraşanı»,  
Göycayının narı gözəl.  
Kəlbəcərin yağı, balı,  
İstisuyun – varı gözəl.

Bəzən şirtək zəncirlənib  
Dinməmisən, kirimisən.  
Qəlbin yanıb – tüstülənib,  
Dağı-daşı bürümüsən.  
Düşmən elə xəyal edib  
Yox olmusan, çürümüsən...  
Bu gün gülün göyçəyisən,  
Çiçəklərin tərimisən?

## ŞAMIL DƏLİDAĞ HAQQINDA YAZILAN KİTABLAR

### «ŞAMIL DƏLİDAĞ DASTANI»

Bakı, «Azərnəşr», 1996. 55 səhifə.

1978-ci ildə Şamil Dəlidağı haram süd əmmişlər maya qoyub böhtan toruna saldılar. Buna səbəb gözügötürməzlik oldu. 1976-1977-ci illərdə iki il dalbadal respublikanın ən yüksək Qırmızı keçici bayraqı Şamilin rəhbərlik etdiyi Kəlbəcər maarifinə verildi. Şamili böyük təltifatlar gözlədiyi bir vaxtda onu namərdiliklə şərə saldılar. Müxtəlif orqanlara 20 mindən çox etiraz teleqramları göndərildi. Azərbaycanın adlı-sanlı yazıçıları Süleyman Rəhimov, Əli Vəliyev, Bayram Bayramov, Bəxtiyar Vahabzadə, Qasım Qasımcızadə, Qulu Xəlilov və baş-qalrı Şamil uğrunda mübarizəyə qalxdılar, onların döymədikləri qapı qalmadı. Lakin haramzadaların bəlkə də Şamilin özü ağırlığında qoyduqları haram maya onu tordan çıxarmağa imkan vermədi.

Şamil müəllimin başına açılan haqsız oyun nəinki onun hörmətini azaltdı, əksinə onun adını dastanlaşdırıcı və şöhrətinin qat-qat artırdı. Onun haqqında altı dastan yazıldı. Bunların üçüncüüsü «Şamil Dəlidağ və Firudin Şimşək» adlandırıldı. Bu dastanı məşhur Aşıq Sakit Köçəri qələmə aldı, çaldı, oxudu.

Riyaziyatçı, alim, şair Firudin Şimşək Şamili üzdən tənimadığı halda, onu müdafiə etmək üçün mübarizə apardı.

Şimşək, Şamil Dəlidağın haqsız tora salındığı haqqında yuxarınlara yazdığı bir şerində deyilirdi:

### BİLMİR O

Tora salıbdılar bir tərlan quşu,  
Qanadı sıñıbdı, uça bilmir o.  
İftira əlindən yox qurtuluşu,  
Əməyi gedibdi puça, bilmir o.

Onu eyləyiblər böhtanın ovu,  
Qəlbə xatırladır alışan qovu.  
Gözə görünməyən paslı buxovu,  
Necə vurubdular qıça, bilmir o.

Alışa-alışa qəlbə yanıbdı,  
Əqidəli qalıb, mərd dayanıbdı.  
Bəxtinin qapısı qıffılanıbdı,  
Açarı itibdi, aça bilmir o.

Dərdini söyləyim bil, onu tanı,  
Tanı el vurğunu sadə insani.  
Qarşısında olan qanlı dəryanı,  
Gəmisi batıbdı, keçə bilmir o.

Solub bağçasının açılan gülü,  
Oxumur qəlbinin şeyda bülbülü.  
Boldur zəmisinin dolu sünbüllü,  
Orağı alımb biçə bilmir o.

Yenə də ürəyi eləzarında,  
El-oba dərdində, el azarında.  
Mötəbər şairi, şər bazarında,  
Satqın satıb, alıb necə bilmir o.

Bu dərdi bacarıb fil çəkə bilməz,  
Aylar təngə gəlib, il çəkə bilməz.  
Ürək çəkə bilməz, dil çəkə bilməz,  
Böhtan alovundan qaça bilmir o.

Firudinəm, nahaq bir qan əkilib,  
Mən onu biləndən belim bükülüb.  
Haqqın üstə şərdən pərdə çəkilib,  
Hələlik nurunu saçə bilmir o.

Lakin başına açılan görünməz müsibətlər Şamilin xalqa və vətənə olan sevgisinə xələl gətirə bilmədi. O, tordan xilas olduqdan sonra adı dillərdə dastanlara çevrilən «Kəlbəcər tarix-diyarşunaslıq muzeyi»ni yaratdı. Bu ağır və böyük zəhmətinə görə ona 1992-ci ildə «Respublikanın Əməkdar Mədəniyyət işçisi» adını verdilər.

**Haşıya:** *Gözlənilməz bir tapıntı meydana çıxdı. Əmirəslan Camal oğlu Rüstəmov adlı bir nəfər 16 Aprel 2004-cü il tarixdə Gəncədən Bakıya Şamil müəllimi görməyə gəldi. Məlum oldu ki, o, Gəncə zindanında Şamil Dəlidağla bir kamerasda olmuş Camal kişinin oğludur. O, atasının öz əli ilə yazdığı (1978-1979-cu illərdə) 4 böyük dəftəri Şamil müəllimə təqdim etdi. 25 ildən sonra üzə çıxan bu dəftərlərdə Şamil müəllimin 6 min misra şerləri vardır. Sən demə, 1979-cu ildə rəhmətə getmiş Camal kişi bu dəftərlərə Şamilin və özünün şerlərini yazmışdır. Bu qiymətli tapıntı da sübut edir ki, heç bir məhrumiyyət böhtən toruna salınmış Şamil Dəlidağın vətənə və xalqa məhəbbət hissələrini heç bir zaman azalda bilməz.*

### **«ŞAMIL ƏSGƏROV - 70»**

Bakı, «Araz» nəşriyyatı, 2000. 400 səhifə.

Kitab Şamil Dəlidağın 70 illiyinə həsr edilmişdir. Bu kitabda Şamilə həsr edilmiş şerlər, onun haqqında xatirələr, yaratdığı muzey barədə rəylər, onun müxtəlif şerləri öz əksini tapmışdır.

Şerlər, xatirələr və rəyləri oxuduqca respublikanın görkəmli şəxsiyyətlərinin Şamilin həyat və yaradıcılığına, insani keyfiyyətlərinə, xüsusən də, elsevərliyinə və işgüzarlığına verdikləri yüksək qiymətin şahidi oluruq.

**KİTAB, JURNAL VƏ QƏZETLƏRDƏ ÇAP  
OLUNAN ŞER, MƏQALƏ, XATİRƏ, AVTOQRAF,  
İTHAF VƏ MÜSAHİBƏLƏR**

(Şamil müəllimin 70 illiyinə həsr olunmuş kitaba daxil edilməyən bəzi yazıların mənbəyi də burada göstərilir)

**«Ədəbiyyat» qəzeti 07/6-1985, N 23, səh. 9**

Bu qəzetdə Şamilin «Yeddi hünər» adlı qədim xalq oyununu barədə məqaləsi çap olunmuşdur. Bu oyunu ilk dəfə Şamil meydana çıxarmışdır.

**«Qobustan» jurnalı, 1985, N 2**

Bu topluda Şamil müəllimin «Gəlməli, görməli muzey» adlı məqaləsi çap olunmuşdur. Məqalədə Kəlbəcər tarix-dişarşunaslıq muzeyi bərədə geniş məlumat verilir. Burada muzey binasının, daşdan qəbirüstü at fiqurunun, daşdan yonulmuş insan cəsədinin, kotan qayşının və dörd qədim qaya təsvirinin fotosurətləri öz əksini tapmışdır.

**«Yenilik» qəzeti 23/X-1986**

«Şairli günlərimiz» (Xalq şairi Səməd Vurğun haqqında məqalə).

**«Yenilik» qəzeti 5/III-1987**

«Xalq təbabətində» (beş xəstəliyin müalicəsi barədə məqalə)

**«Yenilik» qəzeti 15/IX- 1988**

«Daş xəzinələr» (Kəlbəcərin daş yataqları haqqında M.Sadıqovla müsahibəsi).

**«Yenilik» qəzeti 13/XII-1988**

«İmkanları gerçəkliyə çevirək» (Kəlbəcərin inkişafı üçün imkanlar və onların gerçəkliyə çevrilməsi yolları barədə məqaləsi).

**«Yenilik» qəzeti 14/I-1989**

«Qədim adət və ənənələrimiz». (Bir neçə xalq oyunları barədə məqaləsi).

**«Yenilik» qəzeti 26/I-1989**

«Deyilənlər söz olaraq qalmasın» «Açıq söz məclisi»ndə rayonun inkişafı yolları barədə təkliflər haqda məruzəsi. Komissiyanın sədri də Şamil olmuşdur.

**«Yenilik» qəzeti 11/II-1989**

«Kaftar kosa» adlı xalq oyunu barədə məqaləsi.

**«Yenilik» qəzeti 9/III-1989**

«İnam, təklif və təşəbbüs» – rayonun inkişafı üçün təklifləri öyrənən və tövsiyə hazırlayan komissiyanın sədri kimi məruzəsi.

**«Yenilik» qəzeti 29/XII-1989**

«Bazalt kooperativi» sədri olduğu bu daşyonan karxana haqda Adil Alxanovla müsahibəsi.

**«Yenilik» qəzeti 22/X- 1989**

«Şair, nasir, jurnalist» Məmməd Aslanın 50 illiyi barədə məqaləsi.

**«Torpaq dərdli insan»**

(Qulu Xəlilli xatırılardə), «Şuşa» nəşriyyatı, 2000-ci il.

Bu kitabın 193-203-cü səhifələrində Şamilin «Sənətdə ulu, müqəddəs Qulu» adlı xatirəsi dərc olunub. O, görkəmli təndiqçi alim, dostu Qulu Xəlilli haqqında maraqlı xatirələr di-lə gətirib. Qulu müəllimin cəsarətliliyindən, obyektivliyindən, gözəl insan, kamil alim olmasından söz açıb.

Kitabda Şamilin Qulu Xəlilliye həsr etdiyi «Qulu», «Ey-lədi», «Yaşamaq istəyirdi», «Getdi» adlı şerləri və «Gündə-liy»ində onun barəsində şerlə yazdığı xatirələri də dərc olunub. Bu şerlərin bəzilərinin yaranma tarixi ilə tanış olmaq olardı. Şamil müəllim xatirəsində yazar ki, Laçında xalq yazıçısı Əli Vəliyevin 70 illiyini keçirirdik. Qulu Xəlilli də burada idi. İş heyətində oturmuşduq. Əli əmi əyilib mənə dedi ki, elə buradaca Qulunu tənqid edən bir şer yaz. Mən «yox» desəm də o, təkid etdi ki, Quluyla zarafatım var, yaz. Qaldım odla, su arasında. Qulu Xəlillinin Ağcabədidəki kəndlərinin adı Poladlıdır. Mən iki şer yazdım birini qısa, birini geniş. Qısa şeri Əli əmiyə verdim.

Çiçək düzüb saçına,  
Əli gəlib Laçına.  
Poladlıya getməz o,  
Yolu salar Xaćına.

- Elə bu? – deyə Əli əmi üzümə baxdı. Dedim ki, geniş şer yazmışam onu qonaqlıqda oxuyacam. Qonaqlıqda Əli əmi ona verdiyim misraları oxudu. Qulu üzümə baxdı, bildi ki, onu mən yazmışam. Əli əmi, gülüb dedi:

- Hələ bu harasıdır, həngamə geridədir, onu Şamil oxuyacaq. Mən mərasimdə yazdığını aşağıdakı şeri qonaqlıqda oxudum.

## QULU

Adını yazmağa yoxdur ehtiyac,  
Pak vicdanla xalqa əyandı Qulu.  
Qələmi olubdu el xışına mac,  
Yer şumlayan «qara kotandı» Qulu.

Yersiz, acı sözü o, nə yeyəndi,  
Həyatda üzünə nə üz geyəndi.  
Haqqı, həqiqəti üzə deyəndi,  
Taniyın, bax belə insandı Qulu.

Kürəklərdən atan «nişançıları»,  
Xalqa kələk gelən yalancıları,  
El malını yeyən talançıları,  
Püskürüb yandıran vulkандı Qulu.

Hörməti böyükdür Əli əmiyə,  
Nə yazsa, bənzədir barlı zəmiyə.  
Kapitan seçibdi onu gəmiyə,  
Safliğina qəlbən heyrandı Qulu.

Şamiləm, vurğunam elin mərdinə,  
Olsa da qəlblərə batan dərd iynə,  
Vətənin dərdinə, xalqın dərdinə,  
Loğman sözləriylə məlhəmdi Qulu.

«Əli əmi eyni səmimiyyətlə qoşmanı gülə-gülə dinləyirdi. Söz tamama yetişəndə: - Sənin belə işlərin də varmış, - deyə o, sözünə davam etdi: - Nə yazmışan hamısı doğrudur. Sağ ol, daha bundan sonra Poladlıya da gedəsi olacaqıq». (səh. 194-195)

### «Qara Bəhmən» xatirələr kitabı, «Azərnəşr», 2000.

Bu kitabın 78-85-ci səhifələrində Şamil Dəlidəğin vaxtı-lə orta məktəbdə müəllimi olmuş Qara Bəhmən haqqında «Yenə ürəklərdədir» adlı geniş xatirəsi çap olunmuşdur. İş elə gətirmişdir ki, Şamil sonralar Bəhmən müəllimin ona dərs deddiyi məktəbdə direktor və Kəlbəcər rayon Xalq Maarif şöbəsinin müdürü işləmişdir. Buna görə də Şamil Bəhmən müəllim-lə uzun müddət bir sistemdə işləmiş və onların arasında möhkəm dostluq əlaqələri yaranmışdır. O, Bəhmən müəllim haqqında bir çox maraqlı xatirələri qələmə almışdır.

Bəhmən müəllim dünyasını dəyişdikdə Şamil müəllim onun məzari başında vida mitinqi təşkil etmiş və çıxışında aşağıdakı şerü oxumuşdur:

Obalar, ağlayın, ellər, ağlayın,  
Ölüb Kəlbəcərin Qara Bəhməni.  
Analar, bacılar, qara bağlayın,  
Ölüb Kəlbəcərin Qara Bəhməni.

Yamaclar, ağlayın, tillər, ağlayın,  
Çiçəklər ağlayın, güllər ağlayın,  
Dərələr, ağlayın, sellər, ağlayın,  
Ölüb Kəlbəcərin Qara Bəhməni.

Cəmi qələm tutan əllər, ağlayın,  
Bəmlər sizildəyin, zillər, ağlayın,  
Aylar, fəğan edin, illər, ağlayın,  
Ölüb Kəlbəcərin Qara Bəhməni.

Qartallar, ağlayın, cillər, ağlayın,  
Nərlər, nərə çəkin, fillər, ağlayın.  
Şamiləm, ürəklər, dillər, ağlayın,  
Ölüb Kəlbəcərin Qara Bəhməni.

### **Füzuli Ramazanov, «Dəyanət» kitabı, Bakı-2000.**

Bu kitabın 147-148-ci səhifələrində Kəlbəcərin Mingəçevirdə yaşayan adlı-sanlı oğlu İsmayııl Hacıyevin vəfati münasibətilə Şamil Dəlidağın onun ailəsinə 19/XII-1984-cü ildə yazdığı baş sağlığı məktubu və mərhumaya həsr etdiyi «Yaman» adlı seri çap olunmuşdur.

### **«Implus» qəzeti. 31/III-2000**

Bu qəzətdə Şamilin «Kəlbəcərin işgalından 7 il keçir» adlı yazısı çap olunmuşdur. Məqalədə Kəlbəcər işgalinin səbəbləri, bu rayonun müdafiəsinin təşkil edilməməsi, onun xəyanətlə düşmənə verilməsi konkret faktlar əsasında nəzərə çatdırılır.

### **«Respublika» qəzeti 6/IV-2000, №75**

Burada qəzətin əməkdaşı Musa Axundovun Şamil Dəlidağla «Kəlbəcər niyə işgal olundu?» adlı müsahibəsi dərc olunmuşdur. Şamil suallara konkret cavab vermiş və bildirmişdir ki, Kəlbəcər başda oturanların laqeydiliyi nəticəsində düşmənə təslim edilmişdir.

### **«Azərbaycanda kim kimdir» kitabı**

Azərbaycan Milli Ensiklopediyasının nəşriyyatı, Bakı, 2001, səh. 313

Bu kitabda görkəmli dövlət xadimlərinin, elm adamlarının, tanınmış şair və yazıların, müxtəlif sahələrdə çalışan qabaqcıl kadrların şəkilləri və onların haqqında məlumatlar verilmişdir.

Adı çəkilən kitabda Şamil Əsgər Dəlidağın da həyat yolu qısa şəkildə işıqlandırılmışdır.

### **«Implus» qəzeti. 23-30/III-2001**

Bu qəzətdə Şamil müəllimin «Qarabağda kürd dövləti» haqda məqaləsi dərc olunmuşdur. Bu məqalə daha geniş şəkildə 14/IV-2001-ci il tarixdə «Respublika» qəzətinin 83-cü nömrəsində «Roja nu erməni fitnəkarlığını ifşa edir» adı altında oxuculara çatdırılmışdır. Həmin məqaləni bütövlükə bu kitabda daxil etməyi lazımlı bildik.

**«Respublika» qəzeti, 4/IV-2001, № 74**

Bu qəzətdə Şamilin «Bu dağlar kimə qaldı?» adlı məqaləsi dərc olunmuşdur. Yazı Kəlbəcər rayonu işgalının 8-ci il döñümünə həsr edilmişdir.

**«Respublika» qəzeti, 14 Aprel, 2001-ci il, 5-6 səhifə**

Uzun illərdən bəridir ki, erməni mətbuatı dünya ictimaiyətinə belə bir yalan fikri aşılamağa çalışır ki, guya kürdlər ermənilərlə birləşib Laçında «Kurd dövləti» yaratmaq isteyirlər. Onlar iddia edir ki, 7 iyul 1923-ci ildə Kürdüstan muxtarıyyət verilmişdir. Bizimkilər isə yazır ki, burada kürdlər cəmi 2 faiz olduqlarına görə 1929-cu ildə Qırmızı Kürdüstan muxtarıyyəti ləğv edilmişdir.

Faktlar inkaredilməz şəkildə sübut edir ki, bu ağ yalanı mənfur erməni təbliğatı çirkin məqsədlərlə ortalaşa atmışdır. Lakin təəccübüldür ki, erməni fitnəkarları yalanın baş tutmasına görüb əl çəkdikləri halda, bəzi üzədəniraq tarixdən xəbərsiz siyasetçilər zəhərli «saqqızı» çeynəməkdə davam etdirirlər.

İsveçin Stokholm şəhərində kurd dilində çap olunan «Rojanu» («Yeni gün») jurnalında bu məsələlərə tam aydınlıq gətirən bir məqalə çap olunmuşdur. Azərbaycanda «Kürdüstan muxtarıyyəti» haqqında həqiqəti sənədlər əsasında oxuculara çatdırmaqla yanaşı, adı çəkilən məqalə barəsində geniş ictimaiyyətə məlumat verməyi faydalı hesab edirik.

Qondarma Dağlıq Qarabağ problemi ortalığa atıldıqda erməni şovinistləri gələcək çirkin məqsədləri üçün planlar hazırlanıb həyata keçirməyə başladılar. Onlar Dağlıq Qarabağıla əlaqə yaratmaqdən ötrü Laçın rayonunu ələ keçirtməyə cəhd göstərdilər. Onlar dünya dövlətlərindən çəkinərək belə bir kələk qurdular: Laçın işgal edildikdə belə bir təsəvvür yaransın ki, buranı ermənilər deyil, kürdlər alıb. Guya kürdlər burada 1923-cü ildə yaradılan «Muxtar Kürdüstan» qurumunu bərpa etmək isteyirlər.

Bəs Azərbaycanda «Muxtar Qırmızı Kürdüstan» doğrudanmı yaradılmışdı? Məsələ belə olmuşdur: 7 iyul 1923-cü il tarixdə Əliheydər Qarayevin başçılığı ilə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi belə bir qərar çıxarmışdır ki, Kürdüstana muxtariyyət hüququ verilsin. Lakin bu qərarın 9 gün ömrü olmuşdur. Bəli, cəmi doqquz gün! Doqquz gündən sonra Sergey Mironoviç Kirovun rəhbərliyi ilə Azərbaycan K(b)P Mərkəzi Komitəsinin iclası keçirilmişdir. İclasda Dağlıq Qarabağın muxtar vilayət olması qərara alınmışdır. Şuşa da bu iclasda Dağlıq Qarabağın tərkibinə qatılmışdır. Kürdüstəna isə muxtariyyət hüququ verilməsi lazım bilinməmişdir. Respublikanın qalan yerlərində muxtar hüququ olmayan qəzalar, o cümlədən Kürdüstan qəzası yaradılmışdır. 1929-cu ildə idarəciliyi asanlaşdırmaq üçün qəzalar dairələrə, az sonra isə rayonlara çevrilmişdir. Kürdüstan qəzasının ərazilərində Laçın, Qubadlı, Zəngilan və Kəlbəcər rayonları təşkil olunmuş, qəzanın bir sıra kurd kəndləri isə Cəbrayıł rayonuna qatılmışdır.

Həqiqətdən bixəbər olanlar cəmi doqquz gün kağız üstə qalan qərarı erməni təbliğatından əxz edib ucundan tutub ucalayırlar ki, guya Azərbaycanda Muxtar Kürdüstan qurumu mövcud olmuşdur. Belə bir qurum olmadığına görə Azərbaycanda heç bir kürdün yuxusuna da girməmişdir ki, mövcud olmayan bir qurumun bərpasını tələb etsin. Onların belə bir təşəbbüs göstərdiyini iddia edənlər ermənilərin xalqlar arasına nifaq salmaq cəhdini - təbliğatını davam etdirənlərdir.

Həqiqət belə olduğuna baxmayaraq, iddia edirlər ki, 1929-cu ildə əhalinin siyahıya alınmasında kürdlərin sayı cəmi 2 faiz olduğuna görə Kürdüstan muxtar qurumu ləğv olunub. Yenə də ermənilərin dəyirmanına su tökənlər, əllərində əhalinin siyahıya alınması sənədləri olmasına baxmayaraq, erməni kəmfürsətləri uydurma 2 faiz məsələsini gündəmə gətirirənlərə dəstəvüz edib hay-küyə başladılar ki, görürsünüz, Azərbaycanda kürdlərin başına nə oyun açırlar, onların sayını necə azaldırlar?

çgru-  
-cü il  
rkəzi  
stana  
ömrü  
Ser-  
Mər-  
rab-  
lasda  
uxta-  
canın  
ədən  
asan-  
çev-  
yadlı,  
ir si-

üstə  
ucə-  
rumu  
tbay-  
vcud  
ir tə-  
asına

r ki,  
cəmi  
inub.  
əha-  
məni  
ənlə-  
Azər-  
necə

Baş açmaq olmur ki, dövlətimiz, bütövlükdə Azərbaycan xalqı kürdlərlə sarsılmaz dostluq və qardaşlıq münasibətində olduğu halda, «yazarlarımız» nəyə görə tarixi həqiqətlərrə məhəl qoymayan erməni cəlladlarının əlinə saxta «kozır» verirlər. Axi, rəsmi statistik məlumatlara görə 1921-ci ildə bütün Azərbaycan əhalisinin 2 faizini kürdlər təşkil etmişdir. 1926-ci ildə Kürdüstan qəzasında isə kürdlərin miqdarı 2 faiz yox, buradakı əhalinin 72,3 faizindən ibarət olmuşdur. Bəs onda nəyə görə qəzetlərimiz yalan məlumatlar yayan erməni başkəsənlərinin əleyhimizə çığır-bağır salmasına səbəb olurlar?

Bizcə bütün bunların bir səbəbi vardır: Kürsü davası! Belə olmasayı gah Azərbaycanda rəhbər vəzifələrdə olanları, gah Milli Məclis iştirakçılarının əsasən kürdlərdən ibarət olduğu barədə quyruqlu yalanlar qələmə alınmazdı. Yəni camaat, qalxin kürdləri yrixib, özümüz hakimyyəti ələ alaq! Belə cəfəngiyyat fikirlərə xalq inanmir və inanmaz. Mən cəsarətlə deyirəm ki, Milli Məclisdə bir neçə nəfər kürdəsilli deputat olsa da, onların heç biri kurd olduqlarına görə Milli Məclisə üzv seçilməmişlər. Bu heç kəsin ağlına da gəlməmişdir. Heç Milli Məclisə üzv seçilən kürdəsillilər də kurd olduqlarını yadlarına salmamışlar. Digər tərəfdən, oxu atıb yayı niyə gizlədir-lər? Kimdir o kurd Milli Məclis üzvüleri? Niyə rəhbər işlərdə, Milli Məclisdə olan kürdlərin adını çəkmirlər? Məgər kürdlər Azərbaycanın bərabərhüquqlu vətəndaşları deyillərmi? Milli Məclisin üzvü ola bilməzlermi? Əgər doğrudan da adamları kürdlüyüne görə deputat seçirlərsə, onda nəyə görə respublika Kurd Mədəniyyət Mərkəzinin sədri Kamil Həsənov öz nami-zədliyini verdiyi halda, son iki seçkidə Milli Məclisə üzv seçilmədi?

**Haşıyə:** *Şamil müəllim özü barəsində gedən yalan fikirlərə belə münasibət bildirir: Mənim haqqımda yazırlar ki, inzibati orqanlarda çoxlu adamım var. Bildirirəm ki, yeddi arxa döñənimdən nə inzibati orqanlarda, nə də məmurlar içərisində bircə nəfər də müdir qohumum yoxdur. Bu da sübut edir ki, kürd adlarıancaq çirkin məqsədlərlə hallandırılır. Bu isə istər-istəməz səpilən zərərli toxumlardır. Nə yaxşı xalq bu toxumların faydasız və zərərli olduğunu yaxşı bilir və onların cüçərməsinə imkan vermir.*

Əvvəla, erməni qəsbkarlarının ortaya atdığı bu oyuna gərək qol götürüb oynamayıyadılar. Erməni zurnasının çaldığı bu hava onların sümüyünə yeriməyəydi. Belə «yazarlarımız» gərək bileydilər ki, Laçın işgal olandan sonra orada bircə nəfər də olsun kurd qalmadığı halda kürdlər orada özlərinə necə dövlət yarada bilərdilər? Əgər onların belə fikri vardısa niyə bəs Laçından çıxarıldılar, yurd-yuvaları viran ediliirdi. Təkzib verməymizə baxmayaraq qəzetlərdə bəzi iftiräçilər mənim də adımı hallandırıb yazırdılar ki, guya mən də Laçında «Kurd dövlətinin» təşkilində iştirak etmişəm. Bəs onda mənim haqqımda niyə qəti tədbirlər görülmədi? Məgər təhlükəsizlik orqanları mənim orada iştirak etdiyimi bilməzdilərmi? Bir kurd kimi tanındığımı görə mənim adımın ortalığa atılması da erməni həq-qabazlarının kələyi idi. «Bizimkilər» isə ağına-bozuna baxmayaraq erməniləri üfunətli təbliğatına aludə olub hətərənpətərən danışmağı özlərinə hünər sayırlar. Beləliklə də xalqlar arasında ziddiyət salmağa xidmət edirlər. Lakin belə fitnələr indiyə kimi baş tutmadığı kimi, bundan sonra da baş tutmaz.

Bəs Laçında «Kurd dövləti» söhbəti necə meydana gəlmışdır? Bu sualların cavabını yuxarıda adını çəkdiyimiz «Roja nü» («Yeni gün») jurnalında öz düzgün əksini tapmışdır. Məqalənin müəllifi elmlər namizədi Tosine Rəşiddir. Onun yazısı adı çəkilən jurnalın 1999-cu ilin üçüncü nömrəsinin 13-15-ci səhifələrinində dərc olunmuşdur. Məqalənin adı belədir: «Dereweke dirəki» («Tarixi bir yalan»).

Tosine Rəşid yazır: «1992-ci ilin may ayında Əlixane Məmə mənə zəng vurub dedi ki, Ermənistən bir parlament üzvü səni görmək istəyir. Əlixanla onun yanına getdik. Bu məmur uzun söz-söhbətdən sonra Azərbaycan kürdlərindən söz açıb dedi ki, Azərbaycanın ərazisində bir radio hökumətin əleyhinə çıxış edir, onları dirləyirsinmi? Mən məlumatsız olduğumu bildirməklə yanaşı, inanmadığımı görə soruştum ki, bu radio hansı dalğada yayılmışdır, onun səsini ləntə yazmışınız mı? Suallarım cavabsız qaldı. Həmin axşam mən Azərbaycanda tanışığım bir kurdə zəng vurub bu radio barədə məlumat almaq istədim. O, mənə bildirdi ki, bələ bir şey yoxdur, yudurma və yalandır.»

Tosine Rəşid yazır: «Bir axşam Yaziçılar evində ermənilərin məşhur yazıçısı Sero Xanzadyan bizə dedi ki, Laçın kürdlərini yaxşı tanır, onlara zülm edirlər, ola bilsin ki, onlar bu barədə məsələ qaldırsınlar. Bu söhbətdən bir neçə gün sonra Ermənistən hökumətinin orqanı olan «Hayastan Hanrapetutyan» qəzetində qısa bir yazı dərc olundu: «Azərbaycan kürdləri ilə hökumət qoşunları arasında müharibə başlayıb. Biz bu yalanları eşitdikcə başa düşürük ki, Azərbaycan kürdləri barədə nə isə törətmək isteyirlər».»

Tosine Rəşid sözünə davam edir: «Nəhayət Dağlıq Qarabağla əlaqə yaratmaq üçün erməni qüvvələri Laçını işğal etdilər. Onlar gümən edirdilər ki, dünya ictimaiyyəti bu hadisəni pis qarşılıyalar, ona görə də bir kələk qurmaq lazımdır. Onlar Vəkil Mustafayevi Yerevana çağırıldılar. Biz ona burası naşa yerə gəldiyini, səhv iş gördüğünü bildirdik... Biz yaxşı bilirdik ki, ermənilərin kürdlərlə dostluğu yoxdur. Onlar qanlarını töküb kürdlərə muxtar qurum yaratmazlar. Dərindən anlayırdıq ki, Aşot Manuçaryan kürdlərin dostu deyil.

Mərkəzi meydanda keçirilən mitinqlərə yarım milyon adam toplanırdı. Biz bir dəstə kurd mitinqə başçılıq edən Aşot Manuçaryana yaxınlaşış ona bildirdik ki, kürdlər Ermənistandan çıxırlar, bu barədə nə fikirdəsiniz? O, 500 min adamın qarşısında dedi: - Kürdlər heç vaxt bizimlə dost olmayıb, gedirlər getsinlər, daha yaxşı! Biz düşünürdük ki, yarım milyon adamın qarşısında bu sözləri deyən adamın ürəyində gör kürdlərə qarşı nələr var?!

Məqalədə deyilir: Yerevanda Aleksan Hakopyanın başçılığı ilə «Qarabağ komitəsi» yaradılmışdı. O və onun həmfikirləri bizə deyirdilər ki, biz istəyirik ki, kürdləri Laçına qaytaraq, ermənilərlə kürdlərin dostluğunu bərpa edək və sizə dövlət yaradaq.

Bizim aramızda çox az adam bu deyilənlərə inanırdı. Çoxları birdəfəlik bu yalanlardan uzaq dayandılar və belə yiğincaqlara gəlmədilər. Nümunə üçün belələrindən professor Şəkroye Xudonu göstərə bilərəm. Yerdə qalanlar, məndə onların içərisində yaxşı bilirdik ki, ermənilərin dedikləri «Kurd dövləti» yalandır. Biz buna əsla inanmırıq. Amma biz güman edirdik ki, bu hay-küydən kurd məsələsi gündəliyə çıxar, Azərbaycan özü burada yaşayan kürdlərin mədəniyyətinə qayğını artırar.

«Qarabağ komitəsi» Vəkil Mustafayevin rəhbərliyi ilə vərəqlər hazırlayıb təyyarəylə Azərbaycanda kürdlər yaşayan ərazilərə səpələyirdilər. Bu vərəqlərdəki yazılar «Rya tezə» («Yeni yol») qəzetində çap olunurdu.

Qərara aldılar ki, 1992-ci ilin iyul ayının 9-da Yerevan-dan Laçına gedib «Kürdüstanın» yaradılması barədə mitinq keçirək. Ermənistanda kürdlər yaşayan yerlərə adam göndərdilər. Laçına gedəcəyəmiz günü bilirdilər.

**Haşıyə:** 1992-ci ildə dekabr ayında Azərbaycan hökuməti bir dəstəmizi Moskvada keçirilən beynəlxalq kürd konfransına göndərmişdi. Akademianın müxbir üzvü (indi artıq həqiqi üzvü) Teymur Bünyadov da bizimlə idi. O, orada şahid oldu ki, biz konfransda Azərbaycan mənafeyini necə müdafiə etdik. Mənim sualları necə cavablandırıǵımı Teymur Bünyadov özü eşidirdi.

Konfrans Yerevanda çıxan «Yeni yol» qəzetiinin redaktoru Əmərike Sərdar da gəlmışdı. Biz ondan soruştuq: - Laçında saxta «Kurd dövləti» oyununa niyə getmişdiniz? O bildirdi ki, mən Laçına getmək istəmirdim. Mənim qızlarımı ermənilər tutub saxlamışdır. Mənə bildirdilər ki, Laçına getməsəniz qızlarının başına oyun açacaqıq. Biz bildirdik ki, dünya ictimatiyyətini aldatmaq üçün ermənilər yalancı «Kurd dövləti» oyununda bizi zorla oynadırdılar.

Tosine Rəşid yazısında bildirir: «Laçının işgalinə görə dünyanın böyük dövlətlərindən qorxan erməni rəhbərləri əvvəlcədən hazırladıqları planları həyata keçirməyə başladılar. İki avtobusa Yerevan kürdlərini doldurub 9 iyun 1992-ci il tarixdə Laçında «Kurd dövləti qurmağa» apardılar. Axşamüstü Laçına çatdıq. Gözlərimizə inanmadıq. Laçın şəhəri od tutub yanırıdı. Biz onun səbəbini hərbçilərdən soruştuqda bildirdik ki, bu yuxarıların göstərişidir. Daldalanmağa yer tapmayıb avtobuslarda gecələməli olduq.

Tosine Rəşid hadisələrin sonrakı gedisiini belə təsvir edir: «Səhər, yəni 10 iyun 1992-ci il tarixdə, gündüz saat 11-də mitinq başladı. Ermənilər kurd bayrağını uca bir yerə sənmişdilər. Gətirdikləri müxbirlər videokameraları işə saldılar. Rus və kurd dilində şüərlər gözə dəyirdi. Mitinqdə Vəkil Müstafayev, Şərəfe Əşir, Karlane Çaçani, Əlixane Məmə və başqaları çıxış etdilər. Mən onlara kənardan mağmun-mağmun baxıb belə düşünürdüm: «Gör biz necə bədbəxt bəndələrik. «Yaşasın, yaşasın!» deyib çıxış edənlər özləri də yaxşı bilirdik ki, yalan danişırlar. Ermənilərin çaldığı hava ilə oynayırlar».

Tosine Rəşid sözünü belə yekunlaşdırır: « Həmin günün axşamı biz Yerevana qayıtdıq. Sonralar ermənilər Azərbaycan kürdləri yaşayan başqa rayonları da zəbt etdilər. Lakin heç kim onlara gözün üstə qaşın var demədi. Beləliklə, «Kürd dövləti» yaratmaq da, kürdlərə «qayğı da» yaddan çıxdı. İndi kürdlər yaşayan və Azərbaycanın digər torpaqları erməni işgali altındadır. Azərbaycan diplomatik yolla Qarabağın Ermənistən tərəfindən işgal olunduğunu sübut etməli, zəlalətdən qurtarır öz yurd-yuvalarına qaytarmalıdır. Azərbaycan ermənilərin kürdlərin də başına açdıqları oyunları dünya içtimaiyyətinə çatdırmalıdır».

Bəli, bunları yezdi kürdələrinin tanınmış ziyalısı Tosine Rəşid yazır. Biz isə erməni quldurlarına qarşı polad kimi birləşmək əvəzinə, ölkədə milli birlik yaratmaq yerinə «kürsü davası»na qurşanmışıq, Azərbaycana tarixlər boyu sədaqətli olan, onunla çəkici bir zindana vuran kürdləri futbol topu kimi ortalığa qoyub hərəmiz bir təpik vurmaqdan, onlara iftira atmaqdan zövq alırıq. Bax, bu milli bədbəxtlikdir.

Məsələ yuxarıda yazılınlar kimi olduğu halda qəzətlərdə kürdlərin haqqında dəlinin yuxusuna girə bilməyən böhtanlar çap olunur. Guya azərbaycanlıların hər birinə 200 dollar verib onları kürd yazdırırlar. Bununla da kürdlərin sayını artırıb Azərbaycanda «Kürd dövləti» yaratmaq isteyirlər. «Ad-dim» qəzeti isə lap ağlını itirib, yazır ki, Kamil Həsənov və Şamil Əsgərovun başçılığı ilə kürdlərin silahlı üsyani hazırlanır. Belə quyruqlu yalanlardan istənilən qədər misal gətirə bilərik. Lakin nəyə görə belə araqatanlara, xalqlar arasında nifaq törətmək üçün dəridən-qabıqdan çıxanlara «gözün üstə qaşın var» deyilmir, bu, təəccüb doğurur.

Tarixin ibret dərslərinə məhəl qoymayan bu cızma-qaraçılardır kürdləri ermənilərin dostu kimi qələmə verirlər. Məs-ləhət görərdim ki, belə şaiyələri yayanlar ermənilərin böyük yazıçısı hesab etdikləri Melik Akopyanın (Raffinin) «Xent» və «İskra» romanlarını oxusunlar. Raffi «Xent» romanında kürdləri qəddar kimi qələmə verib yazır ki, Türkiyədə kürdlər bir milyon ermənini qətlə yetirdilər. Ermənilər kürdlərin qorxusundan öz qızlarına oğlan paltarı geyindirirdilər. O, bu qisasları, kürdlərdən almağı tövsiyə edir.

M.Akopyan «İskra» romanında kürdlərlə erməniləri müqayisə edib deyir: «Kurd uzaqdan görünəndə erməni qorxusundan evə girib qapını bağlayır, kurd gəlib onun var-yoxunu yiğişdirib aparandan və gözdən itəndən sonra qapını açıb çölə çıxır».

Bəli, bunu Melik Akopyan (Raffi) etiraf edir. O yazır: «Düzünü söyləsək, kürdlər, hətta onların kor toyuqları ermənlərdən igiddir.»

Biz isə bu yazıldan nəticə çıxarmaq, kürdləri ruhlandınb erməni quldurlarına qarşı vuruşa qaldırmaq əvəzinə, onlardan düşmən obrazı yaratmağa cəhd edirik, varlıqlarını danırıq. Beləliklə, özümüz özümüzə qənim çıxırıq. Bir daha təkrar editəm ki, belə yanlış mövqe nə dövlətimizin, nə də bütünlükə Azərbaycan xalqının mövqeyidir. Bu isə düşmənin zərərli təbliğatına havadar çıxmağa bərabərdir. Lakin bütün bunlara baxmayaraq, azərbaycanlılarla kürdlər elə qaynayıb-qarışmış, elə dostlaşış-qardaşlaşmışlar ki, heç bir qüvvə onların arasına nifaq sala bilməz. Buna qəti əminəm.

İşgal edilmiş torpaqlarımıza xarici kürdlərin köçürülməsindən dəm vurulur. Mən buna qəti surətdə inanmiram. Qəzetlərdə Əhməd Həpiyevin yazdığı və başqalarının dediyi kimi, ola bilsin ki, ermənilərin Laçındakı «Kurd dövləti» kimi qondarma bir oyun oynanılsın.

Suriyada kürdlər yaşayan yerlərdə ermənilərdən bir çoxu öz dilini bilmir. Yalnız kurd dilində danışırlar. Ola bilər ki, belə ermənilərdən işgal olunmuş ərazilərə gətirib onları kurd kimi qələmə versinlər. Belə kələklərin də üstü açılıb ifşa olunar.

Mən bütünlükdə erməni xalqının əleyhinə deyiləm. Nifətim başqalarının torpaqlarına göz dikənlərədir, xəyanətkarlıq və kəmfürsətlik edib bizi yurd-yuvamızdan qaçqın edənlərədir. Bu da ola bilərdi ki, başqa dövlətlərdə, məsələn, Suriyada kürdlər onlarla yaşayan ermənilərlə dostluq etsinlər. Bu da təbii bir haldır. Vəziyyəti nəzərə almaq lazımdır. Təki arada məkrli yox, sədaqətli dostluq olsun.

Dəfələrlə yazdığını bir daha təkrar edirəm ki, biz əvvəlcə çalışıb erməni cəlladlarından işgal altında olan torpaqlarımızı «Allahın əmri» ilə, yəni sülh yolu ilə almalıyıq, yox, əgər onlar ipə-sapa yatmaq istəməsələr, onda «yan dəmiri» ilə, yəni müharibə yolu ilə azad etməliyik. Nə güzəştə getsək də, torpqlarımızın bir qarışımı da Ermənistana verməməliyik. Tarixən çox torpaqlarımız onlara verilib. Daha bəsdir!

Qəribədir, bir tərəfdən erməni təbliğatı məni top atəsinə tutur, digər tərəfdən aramızda olan boşboğazlar adımı hallan-dırmaqdan yorulmurlar. Bax, bu yer-göyə sığmayan bir ədalət-sizlik, insafsızlıqdır. Konkret bir misal: Amerikada rus dilində çıxan «Qolos Armeniyi» qəzeti özünün 1 may 1997-ci il tarixli sayında fizika-riyaziyyat elmləri namizədi Vladimir Artunyan adlı birisi görün nələr yazar: «Hadrut muzeyinin bir işçisi ilə 1986 və 1987-ci illərin yayında Kəlbəcərə ekspedisiyaya get-dik. Onun «həmkarı» Şamil müəllim öz başının dəstəsi ilə hər yeri gəzib ermənilərin daşlar üzərindəki tarixi yadigarlarını partlayıcı maddə olmadığına görə kumpullarla, kustar alətlər-lə, lomlarla dağıdırıb, silib yox etmişdir».

Mən, Əhməd Həpiyevin «Baweri» («İnam») romanı haqqında bir məqalə dərc etdirdim. Burada Mikoyanın fitvası ilə Ermənistandan kürdlərin Orta Asiyaya sürgün edilməsinə nifrətimi bildirdim. Bundan sonra bir həftə erməni radiosu, erməni, rus və Azərbaycan dillərində mənim əleyhimə olma-zın böhtanlar yaydı.

Bakının küçələrində «kürsü davası» naminə boğazdan yuxarı «Vətən! Vətən!» deyib qışqıranlar indi mənim ünvani-ma şər-şəmədə söyləyirlər. Onlar qışqırıqları zaman mən bu yaşimdə əynimdə əsgər paltarı, ciyimdə avtomat orduya Fövqəladə Yardım Komitəsinin sədri olmaqla hər gün döyüş bölgələrində olurdum. Əsgərlər qarşısında onları ruhlandırmıq məqsədilə vaxtaşını erməni quldurlarını ifşa edən şerlər oxuyurdum, kitablarımı paylayırdım. Bu dediklərimin yüzlərlə şahid-kəri vardır.

Mən gündəliklərimi şerlə yazıram. Əgər bu gündəliklətim nəzərdən keçirilsə, görülər ki, erməni işgalçlarının əleyhinə yüzlərlə şer yazmışam. Bunların bir çoxu kitab və qəzetlərdə çap olunmuşdur. Hələ Kəlbəcər düşmənə satılmamışdan qabaq respublika qəzetlərində çoxlu məqalələr çap etdirib dəfələrlə hay-haray qopardım ki, Kəlbəcərin müdafiəsi yox dərəcəsindədir, əgər Allah eləməmiş, biz onu əldən versək bir milyon ilə də geri qaytara bilmərik. Kəlbəcər kimi polad qala düşmən əlinə keçsə Azərbaycanın beli qırılar və başqa rayonlarımız da daşnak caynağına keçər. Min-min təəssüflər olsun ki, özümüz deyib, özümüz eşitdik. Hay-harayımıza əhəmiyyət verən tapılmadı.

**Haşıyə:** Mənim unudulmaz anam Gülgəz Xəlil qızı bir qacqın kimi Bakı şəhərində «Kəlbəcər, Dəlidəğ» deyə-deyə dünyasını dəyişdi. Onun özünün qoşduğu mindən çox bayatısı vardır. Biz onun bayatlarından 700-dən artığını bir kitab hələndə bu yaxınlarda çap etdirdik. Bu bayatıldan 150-dən çoxu xəyanətkar ermənilərin ifşası barədədir.

Qacqınlıq dövründə analoqu olmayan «Azərbaycan dilinin qafiyə lügəti», «Azərbaycan dilinin mənzum cinas lügəti», əsasən yeniliklərdən ibarət olan «Dodaqdəyməzlər», «Kəlbəcərin qəm dastarı, viran olan gülüstəni» və başqa kitablar çap etdirdim. Bu kitablar mətbuatda «dilimizə və ədəbiyyatımıza böyük xidmət nümunəsi» kimi qiymətləndirildi. Bu kitablarda da erməni işgalçlarının bəd əməllərinə həsr olunmuş ayrıca bölümə var idi.

Belə işlərdən çox danışa bilərəm.

Nədənsə böhtan və iftira yananlar bunları görmək istəmirlər. Mən onlardan soruşuram: - Bəs siz Azərbaycana bu çətin dövrdə hansı xidməti etmişiniz?

Gəlin, Azərbaycanda yaşayan bütün vətəndaşların birliyini daha da möhkəmləndirək, dost olaq, sirdəş olaq, qardaş olaq. Gəlin, erməni cəlladlarına qarşı yekdil mübarizə aparaq, işgal olunan torpaqlarımızı geri qaytarınca «kürsü davalarını» yada salmayaq.

Mən, Azərbaycan kürdlərinin fikrini hələ 1982-ci ildə görkəmli şair Xəlil Rza Ulutürkə yazdığını bir məktubda belə təsvir etmişəm:

Deyirlər ki, bir oğulu,  
Doğa bilməz iki ana.  
Çox uzağa getməyin heç,  
Mən timsalam bu gün ona.  
Bir anam Kurd, bir anam Od –  
Odlar yurdu Azərbaycan,  
İkisinin yolunda da  
Göz qırpmadan verərəm can.  
Od anama sataşanı  
Diri-diri soyaram mən.  
Kurd anama daş atanın  
Gözlərini oyaram mən.

Bir agsaqqal, bir ziyalı kimi bunları yazmağı və deməyi özümə borc bildim.

Şamil Dəlidag.

### **«İdeal» qəzeti, 31/VIII-2001**

Bu qəzətdə Şamilin «Hardasan Bozatlım, hardasan harda?» adlı torpaqlarımızı erməni quldurlarının tapdağından xilas etməyə çağırın şeri çap olunmuşdur. «Boz atlı» deyəndə məşhur qəhrəman Qaçaq Nəbi nəzərdə tutulmuşdur.

### **«Samur» qəzeti, 30/XI-2001, №15**

Şamil Əsgərov qəzətdə bir səhifəlik «Tükənməz xatirələr» adlı məqaləsində əvvəllər bir çox vəzifələrdə işləmiş, Azərbaycan respublikası Maarif nazirinin müavini olmuş, «Respublika təhsil muzeyinin» direktoru kimi fəaliyyət göstərən Əlimirzə Əhmədov haqqında yazmışdır.

Məqalədə baş vermiş bir sıra məsələlər qələmə alınmış, Əlimirzə müəllimin obyektiv bir insan olmasından, Kəlbəcər maarifinə göstərdiyi konkret köməkliliklərdən və onun başqa insani xüsusiyyətlərindən söhbət açılır.

1976-1977-ci illərdə Şamil müəllimin rəhbərlik etdiyi maarif şöbəsi dalbadal respublikanın ən yüksək keçici Qırmızı bayraqına layiq görülür. Kəlbəcərdə bayraqın təqdimatı mərasimində Əlimirzə Əhmədov da iştirak edir (O zaman Əlimirzə müəllim Azərbaycan KM MK-da işləyirdi). Şamil müəllim çox tənqidli bir məruzə edir. Ona deyirlər belə təntənəli mərasimdə tənqid lazımlı deyil. Şamil belə cavab verir: - Belə tənqidlər olmasaydı biz bu bayraqı ala bilməzdik. Əlimirzə müəllim gülə-gülə deyir: - Mən sizin bu fikrinizlə və çıxışınızla tamamilə razıyam.

Məqalənin sonunda Şamil müəllim Əlimirzə müəllimə həsr etdiyi aşağıdakı şeridərc olunmuşdur.

### ƏLİMİRZƏNİN

Arzum budur yaşı yetəndə yüzə,  
Qəlbəi gülzar ola Əlimirzənin.  
Yüz əlli idə əli əsasız gəzə,  
Qışçı bahar ola Əlimirzənin.

Həmişə ceyləyə Vətənə xidmət,  
Qazanıb, yenə də qazana hörmət.  
Tale xoş gün edə ömrünə qismət,  
Ruhu kübar ola Əlimirzənin.

Qəlbinin paklığı – haqqın vergisi,  
Ürəklərdə açıb dostluq sərgisi.  
Gündən-günə arta xalqa sevgisi,  
Adı şürə ola Əlimirzənin.

Ona el rəğbəti dərindi, dərin,  
Şamil qədrini bil o mötəbərin.  
Paslanmış qıfla bənzər qəlblərin,  
Əzmi açar ola Əlimirzənin.

**«DƏDƏ SÜLEYMAN DÜNYASI» kitabı  
«Maarif» nəşriyyatı, 2002-ci il.**

Görkəmli xalq yazıçısı Süleyman Rəhimov haqqında olan bu kitabın 185-191-ci səhifələrində Şamil Əsgər Dəlidağın «Zirvə üstündə zirvə» adlı xatırəsi çap olunub. Şamil adlı-sanlı ədiblə dostluğundan, onun Kəlbəcərə göstərdiyi qayğı-keşliyindən, onunla kəndlərə, dağlara səfər etməsindən, yazıçının 70 illik yubleyində Bakıda, Kəlbəcərdə, Şuşada, Laçında, Qubadlıda iştirak və çıxış etməsindən söz salır.

Şamil xatirələrində həmişə Süleyman əmi – deyə müraaciət etdiyi ədibə həsr etdiyi «Zirvə üstündə zirvə», onun 70 illiyində söylədiyi 330 misralıq şerdən bir parça, «Süleyman əmi» adlı şerləri çap olunub. Həmçinin burada Süleyman Rəhimovun istəkli, görkəmli alim və şair oğlu Şamonun məzarı başında oxuduğu «Yatıbdı» adlı şeri də dərc edilib.

### **YATIBDI**

Bu nə evdi nə qapı var, nə baca,  
İçində zirvəli bir dağ yatıbdı.  
Oyanmaz, əl atsaq hansı əlaca,  
Olubdu əbədi qonaq, yatıbdı.

Elmi, insanlığı eylədi peşə,  
Yoxluğu qəlbimi salıb təşvişə.  
Aramız bir addım, baxın bu işə,  
Bizdən göylər qədər uzaq yatıbdı.

Atanın köksünə əyilib başı,  
Qurumur atanın gözünün yaşı.  
Şamiləm, Şamonun dostu, qardaşı,  
Çəkib sinəmizə bir dağ, yatıbdı.

Şamillə Süleyman Rəhimovun «Keyti» dağının zirvəsi  
zə səfəri zamanı burada əfsanəvi «Keyti» və «Mehdi» qardaş-  
larının məzarını ziyarət edirlər. Elə oradaca Şamilin ədibə  
həsr edib ona verdiyi şer xatirə kitabında işıq üzü görmüşdür.

### ZİRVƏ ÜSTÜNDƏ, ZİRVƏ

Keyti bu gün hədsiz əzəmətlidir,  
Zirvəsi üstündə zirvə dayanıb.  
Bu zirvə pəhləvan qiyafətlidir,  
Qələmi yenilməz qüvvə, dayanıb.

«Keyti»ni, «Mehti»ni ziyarət etdi,  
Tarixi oxudu Süleyman əmi.  
Sanki çox böyük bir arzuya yetdi,  
Bu gün zirvə oldu zirvə həmdəmi.

Nazla yırğalanır güllər, çıçəklər,  
Qələm ustadına «xoş gəldin» – deyir.  
Mənə elə gəlir daha göyçəklər,  
Qarşısında tez-tez başını əyir.

Zirvə ətrafında dolanır qartal,  
Nəyə görə belə alçaqdan uçur?  
Qoy deyim, cavabsız qalmasın sual:  
Ustada hörmətlə keçirir qürur.

Bu gün unutdurdu bizə dərd, qəmi,  
Xoş xatirə kimi yadda qalacaq.  
Min illər keçsə də, Süleyman əmi,  
Zirvələr üstündə zirvə olacaq.

Kitabda Süleyman Rəhimovla Şamilin Sarı Aşığın məzarını ziyarət etdikləri vaxt çəkilmiş fotoları verilmişdir.

«Dədə Süleyman dünyası» kitabında xalq şairi Nəbi Xəzrinin də dərin mənali xatirəsi verilmişdir. O, bu xatirəsin-də Şamil Dəlidağın haqqında da fikir söyləyir.

Şair bildirir ki, Kəlbəcər İstisuyunda xalq yazıçıları Süleyman Rəhimov, Əli Vəliyevlə bir məclisədə idik. «Bu vaxt məclisə Kəlbəcər rayon komsomol komitəsinin katibi Şamil Əsgərov gəldi. Cavan şumal oğlan idi. Üzündə utancaq bir ifadə vardi.

Bir az hadisələri qabaqlayıb deym ki, illər keçdikcə biz Şamillə dost olacaq, Şamil gözəl bir şairə çevriləcək, Şamil Dəlidağ kimi poetik ənənələrimizi daha da dərinləşdirəcək, misilsiz dodaqdəyməzlər, təcnislər, qoşmalar yazıb bu xalq sənətinə təzə nəfəs verəcəkdir.

Onun Kəlbəcərdə açdığı diyarşunaslıq muzeyi bütün ölkədə məşhur olacaq, erməni quldurları bu yerləri qəsb edəndə mən «Kəlbəcər harayı» şer silsiləsini Şamil Dəlidağ'a həsr edəcəyəm... (səh.131).

...Yeganə təselli budur ki, dağlar dağ vüqarını qoruyub saxlayır. Dədə Süleyman! Mən «Kəlbəcər harayı» şerini sizinlə birgə tanış olduğum Şamil Əsgərova – Şamil Dəlidağ'a müraciətlə yazmışam. Şer bu misralarla bitir:

Sabah dönəcəyik o yerə hökmən,  
Dağları dağlartek görəcəyik biz.  
Al-əlvən Kəlbəcər çiçəklərindən,  
Zəfər çələngini hörəcəyik biz».

### **«Azərbaycan» jurnalı, 2002, № 7**

Bu jurnalın 147-157-ci səhifələrində Şamil Dəlidağın xalq yazıçısı Əli Vəliyev haqqında «Zəngəzur qartalı» adlı xatirələri çap olunmuşdur.

Əli Vəliyev hər il İstisu kurortuna gedərdi, azi bir ay yarım orada dincələrdi. Bu suyu o, özünə loğman sanırdı. Hər dəfə kurorta gedəndə yüksəkliyə birdən birə qalxmasın deyə 2-3 gün Şamilgildə qalardı, qayıdanda da o, bir neçə gün bu evin qonağı olardı. Şamillə onun arasında ata-oğul münasibəti yaranmışdı. O, xalq yazıçısına həmişə «Əli Əmi» deyə müra- ciət edirdi.

Şamil müəllimin xatırələrində bir çox maraqlı əhvalat-lardan söhbət açılır. Əli kişinin bir üzlü, el təpərli, haqq-ədalət tərəfdarı olmasından faktlarla danışılır. Əli Vəliyevin Səməd Vurğunu M.C.Bağirovun vaxtında necə müdafiə etməsindən, gənc yazıçı İlyas Əfəndiyevə arxa durmasından, onu kəndə aparıb Aşıq Alının toyunu etdiyi İmaməli kişi, Aşıq Ələsgərin söz qoşduğu Avtab, Gülü ilə söhbət edib onlarla foto-şəkilləri çəkdirməsi, maraqlı əhvalatlar baş verən Göyçə səfəri, yazıçı-nın Şamilin atası Səlim kişi ilə görüşmək üçün Ağcakənd kəndinə getməsi və başqa əhvalatlar barədə xatirədə məlumatlara rast gəlirik.

Əli Vəliyev İstisu kurortunda olanda Şamilə deyir ki, bir ürək həkimi tap məni yoxlasın. Şamil ona deyir ki, həkim lazımlı deyil, əgər dəniz səviyyəsindən 3 min metr yüksəkliyə qalxsan, ürəyin normal döyünsə bil ki, o sağlamdır. Əli Vəliyev təkid edir ki, onu bu yüksəkliyə aparsın. Şamil onu maşın-la, bir az da piyada aparıb dəniz səviyyəsindən 3 min metrdən aşağı olan bir yerdə saxlayıb deyir ki, bura 3 min metrdən yu-xarıdır. O, kişini daha yüksəkliyə qaldırmaqdan qorxub belə deyir. Əli Vəliyev həkimdə olan hündürlük ölçən cihazı özüylə götürübmiş. Şamilə deyir məni aldada bilməzsən, hələ 400 metr dağa qalxmaliyiq. Əli Vəliyev gecə saat 23-ə qədər orada qalır, burada bir hekayə yazar və özünü çox gümrəh hesab edir.

Şamil müəllimin Əli Vəliyevi başqa qonaqlarla birlikdə «Göyçə gölü»nü görməyə aparmasından, burada dostları Tapdıq Əmiraslanov, Mikayıl Bayramov, Yunis Abdullayev, Cəmşid Hənifəyev onlara böyük hörmət göstərilməsindən, gecə Tapdıq Əmiraslanovun evlərində qalmalarından, Göyçədə baş verən maraqlı əhvalatlardan xatırələr dilə gətirir.

Şamil, Əli Vəliyevi apardığı 3 min metrdən yuxarı «Sərçəlidağ»dakı «Qonaqgörməz» adlanan yerdə ona qoşduğu şeri də xatırlayır.

### SEVİNDİ

Bir mərd kişi dağa mehman gəlibdi,  
Ürək də sevindi, dil də sevindi.  
Zirvənin üstündə o yüksəlibdi,  
Oba da sevindi, el də sevinrdi.

Qartal dövrə vurub qondu bir sala,  
Yazıcı dalıbdı dərin xəyalı.  
Elə bil ki, baxır qartal, qartala,  
Kəklik də sevindi, çil də sevindi.

Sanki «Sərçəlidağ» ucalandı, bax,  
Göy otlar şadlanıb yırğalandı, bax.  
Lalə bayraq kimi dalgalandı, bax,  
Çiçək də sevindi, gül də sevindi.

Hər bir yan öyündü öz qonağıyla,  
Yazıcı hikmətli söz qonağıyla.  
Yaylaq fəxr eylədi belə çağıyla,  
Gədik də sevindi, til də sevindi.

Şamiləm, görünür bir tala qar da,  
«Qonaqgörməz» adlı bir yer var burda.  
Əli əmi gəlib bu gözəl yurda,  
Dedi bəxtəvərəm, il də sevindi.

Əli Vəliyevin 70 illiyində Şamil müəllim çıxış edib ona həsr etdiyi «Zəngəzur qartalı» şeri də xatirələrin içində yer almışdır.

Şamil Dəlidəğin xalq yazıcısına həsr etdiyi «Gəl indi», «Döndü», ədibin vaxtsız dünyadan köçən alim ogluna yazdığı «Məsud» şeri də dilə gətirilir. Xatirələr çoxdu və zəngindi.

«Sər-  
ju şeri

Xalq yazılıcısının ölüm xəbərini eşidən Şamil müəllim dərhal Bakıya yola düşür və yolda aşağıdakı şerî yazır.

## DÖNDÜ

Eşitdim qaradan qara bir xəbər,  
Sandım qəlbim saysız paraya döndü.  
Sinəmin altında sel oldu kədər,  
Dərdim bir sağalmaz yaraya döndü.

Köçüb Əli əmim fani dünyadan,  
Mən necə olmayım, deyin, bağıqan?  
O böyük yazıçı, bir üzlü insan,  
Getdi, bəxtim zildən qaraya döndü.

Şamiləm, ölümü söyləsəm kimə,  
Dilim parçalanar əlli dilimə.  
Mənə elə gəldi köçdü qəlbimə,  
Evi ürəyimdə saraya döndü.

**«Hər şey sizin üçün» qəzetiinin əlavəsi  
«Gəncliyin səsi» jurnalı 2/IV-2002.**

Bu jurnalda Şamil Dəlidağın «Yer üzünün cənnəti, gülzarıdır Kəlbəcər» adlı poemasının bir hissəsi çap olunmuşdur. Poemada Kəlbəcərin ecazkar gözəlliyə malik olan bir cənnət olması, onun təbii zənginlikləri, adamlarının mərdliyi və qonaqpərvərliyi qələmə alınmışdır.

Poemada Azərbaycanın zümrüd tacı olan Kəlbəcərin düşmən tapdağında olması və onun azad edilməsi üçün çağırış səsi də ucaldılmışdır.

Jurnalda poemanın 264 misrası oxuculara çatdırılmışdır.

### **«Azərbaycan harayı»**

Şerlər və poemalar toplusu. Bakı Respublika Xatırə kitabı redaksiyası. 2002-ci il.

Bu kitabın 406-421-ci səhifələrində Şamil Əsgər Dəlidəğin «Qarabağın harayı» adlı cinaslarla yazılmış poeması çap olunmuşdur. Bəlkə də bu tarixdə cinaslarla yazılmış ilk poemadır.

Poemada Qarabağ respublikanın bütün rayonlarının adını çəkib onları özünü erməni quldurlarının işgalindən xilas etməyə çağırır.

Kitabın müqəddiməsində (səh-6) xalq şairi Bəxtiyar Vahabzadə yazır: - «Azadlıq fədaisi Xəlil Rza Ulutürkün «Qanımız bayraqımızdır», Cabir Novruzun «İxtiyarım olsa idi», Zəlimxan Yaqubun «Şair harayı», Şamil Dəlidəğin «Qarabağın harayı» öz tutumu, ilə seçilir».

### **«Dənge kurd» («Kürdün səsi») qəzeti,**

15 oktyabr 2002-ci il.

Bu qəzətdə Şamil Dəlidəğin «Mənbələr Azərbaycan kürdləri haqqında» bir səhifəlik məlumatları dərc olunmuşdur. Bu yazıda «Şəddadi kürdləri Azərbaycanda», «Qarabağa göndərilən 24 kurd tayfası», «VI əsrə Azərbaycanda kürdlər», «Tacidarlar tacidi olan Həsən Calalın anası», «Yenə də Qarabağ kürdləri haqqında», «1926-ci ildə əhalinin siyahıya alınması», «Səyahətnameyi İbrahim bəy», «Kurd suvari divizyonu və atıcı batalyonu», «Tərtər çayının əvvəlki adı», «Qarabağda kürdlər», «Əhalisi 500 nəfərdən çox olan kurd kəndləri», «Zəngəzur hadisələri», «Mənbələr» adlı yazı başlıqları vardır.

Bu qəzətdə Şamil Dəlidəğin Yunis Abdullayevin «Göyçənin ağlayan günləri», Rəfayıl Mayilovun «Vətən haraylayır çağırır bizi» adlı kitablari barədə rəyləri çap edilmişdir. Həmçinin bu qəzətdə «Qarabağnamələr kürdlər haqqında» və «Böyük Qafqazın cənub-şərq hissəsinin toponomiyası» kitabında kürdlər barəsində məlumatları nəşr olunmuşdur.

kita-  
Dəli-  
1 çap  
poe-  
adını  
s et-  
tiyar  
«Qa-  
idi»,  
aba-  
ycan  
idur.  
göñ-  
ər»,  
Qa-  
alın-  
zyo-  
ara-  
dlə-  
qları  
jöy-  
ayır  
əm-  
və  
tit-

**«Dəlidağ» qəzeti 18/X-2002, № 1**

Bu qəzetdə Şamilin «Dəlidağ qəzeti nə Dəlidağ şöhrəti arzulayıram» adlı məqaləsi və «Dəlidağ» şeri çap olunmuşdur.

**«Denge kurd» («Kurdün səsi») qəzeti**

Dekabr 2002, № 2

Qəzetenin bu nömrəsində Şamil Dəlidağın iki səhifədə «Bir daha Azərbaycan kürdləri haqqında» geniş məlumat xarakterli məqaləsi çap olunmuşdur.

Bu qəzetdə həmçinin Şamil Dəlidağın bir səhifə kürd dilində yazdığı 10 şeri və 32 bayatısı işıq üzü görmüşdür.

**«Azərbaycan XXI əsr» qəzeti**

06-12/XI-2002, № 38

Bu qəzetdə Azərbaycan operasında Ərəbzəngi rolunu oynamış məşhur müğənni Sahibə Əhmədovaya Şamilin həsr etdiyi «Gördüm» adlı şeri çap olunmuşdur.

**«Şuşa nəğmələri», 2 cilddə kitab,**

Bakı, «Şuşa» nəşriyyatı, 2003-cü il

Kitabın I cildinin 419-433-cü səhifələrində Şamil Əsgərin Şuşaya həsr etdiyi 450 misraya yaxın 19 şeri verilmişdir. Bu şerlərdə Şuşanın gözəllikləri, onun nankor qonşuların tapdağına çevrilməsi, Azərbaycanın bu dağlar tacının mütləq düşmən pəncəsindən xilas edilib qaytaracağı ümidi öz əksini taptmışdır.

Şamilin bu kitabda çap olunan Şuşanın xilasına çağırış şerləri qoşmalardan, rubayılardan, qəzəllərdən və bir çox başqa şəkilli şerlərdən ibarətdir. O, «Şuşa» şerində yazır:

Həsrətinin qəmi çaylardan boldur,  
Şamiləm, dözmədim rəng-ruhum soldu.  
Kədəri od tutub qəlbimə doldu,  
Yanıb külə dönüb, sovruldum, Şuşa.

O, «Gözəl Şuşa» şerində bu dərdlərə dözməməyə; Şuşanı vəhşilərdən xilas etmək üçün xalqı ayağa qalxmağa çağırır:

Çoxdan bəri aləm bilir hardasan,  
Gözəl Şuşa, çəkilmişən, dardasan.  
Açılmayan bir zəncirli tordasan,  
Qırmalıiyıq məhnus dari qüvvətlə,  
Açmalıiyıq tilsim toru cürətlə.

Xalqın bu qüvvət və cürətinə inanan şair Azərbacanı Şuşasız təsəvvür etmir:

Qalmاسın tək bircə an  
Şuşasız Azərbacan...  
Sarsılar, buna inan,  
Şuşasız Azərbacan...  
Sayılmaz tülək tərlan,  
Şuşasız Azərbacan, -

deyən şair digər işgal olunmuş rayonları da unutmur:

Xocalı – qəm dastanı,  
Laçındı – qəlb tufanı,  
Kəlbəcər - qəlb vulkanı,  
Ağdamdı – dərd leysanı,  
Füzuli – el üsyani,  
Cəbrayıl – qəm ümmanı,  
Qubadlı – xalq fəğanı,  
Zəngilan – yurd nalanı,  
Onlarsız ağlayır qan,  
Şuşasız Azərbaycan.

Şamil müəllim törəmə şəklində yazdığı qəzəldə də el-  
obanı Şuşanı yağılardan xilas etməyə çağırır.

ÇƏKƏRƏM  
(Törəmə qəzəl)

Şuşa, işgal dərdini gecə-gündüz çəkərəm,  
Ürəyimin evində qəm zəmisi əkərəm.

Uzun illərdən bəri göyə tutub üzümü,  
Şəriksiz bir Allahdan sənə dilədim kərəm.

Səni geri alıncə quzğunların əlindən,  
Gərək heç kim deməsin mən bir basılmaz ərəm.

Mərdəsə, çıxsın meydana, bir kimsə əbəs yerə  
Şuşa, xilasın üçün nə fal atsın, nə də rəm.

Vətən oğlu, düşməndən geri alaq Şuşanı,  
Get orda hər çəşmədən ana südü bilib əm.

Kitabda bu şerin altında belə bir qeyd vardır. «Törəmə» sözünü ədəbiyyata Şamil gətirmiştir. O, bir sözdən bir neçə qafiyə törədib, müxtəlif şəkilli çoxlu şerlər yazmışdır. Məsələn, yuxarıdakı qəzəldə «çəkərəm» sözündən hər dəfə bir ilk hərfi pozmaqla aşağıdakı qafiyələr törətmüşdür: «əkərəm», «kərəm», «ərəm», «rəm» və «əm».

Beləliklə qəzəlin bütün qafiyələri «çəkərəm» kəlməsin-dən törəmişdir.

**«Təhmasibli günlərimiz» kitabı**

Bakı «Mars-Print» nəşriyyatı, 2003-cü il

Bu kitaba görkəmli kimyaçı alım, bir çox ixtiralar müəllifi Təhmasib İsmayılovun vaxtsız dünyasını dəyişməsindən sonra onun haqqında xatirələr toplanmışdır. Kitabın 78-84-ci səhifəsində Şamil Dəlidəğin «Yenə də mümkündür təsəlli tapmaq» adlı şerlə yazdığı xatirə çap olunmuşdur.

Təhmasib müəllim məşhur kimyaçı alim Şamxal İsmayılovun qardaşı, adlı-sanlı skripka çalan, «Maestro» adını alan Ceyhun İsmayılovun atasıdır.

**«Kredo» qəzeti, 4/I-2003, №2**

Bu qəzətdə Şamil Dəlidağın söz ustası Xankişi Məmmədov haqqında «Yeniliklər yolçusu» adlı məqaləsi çap olunub. Məqalədə tanınmış şair Mürvət Qədimogluñan sonra, Xankişi müəllimin də Şamil getdiyi yolla gedib «törəmə» şəkilli şerlər yazdığınından bəhs edilir.

Bu məqalədə «Azərbaycan XXI əsr» qəzətinin 11-17/XII-2002-ci il tarixli, 43-cü nömrəsində də dərc edilmişdir.

Bu nömrədə Şamil Dəlidağın «Qarabağın harayı» cinaslarla yazılmış poemasının bir hissəsi də işıq üzü görmüşdür.

**«Dənge kurd» («Kürdün səsi») qəzeti 20/II-2003, № 3-4**

Qəzətin bu nömrəsində Şamil Dəlidağın «Azərbaycan torpağına sıpər eylə sinəni» adlı kürdlərə müraciətlə yazdığı şeri və kurd yazarı Əli Əbdülrəhmandan Azərbaycan dilinə tərcümə etdiyi «Oğluma nəsihət» şeri çap edilmişdir.

**«Dənge kurd» («Kürdün səsi») qəzeti 20/III-2003, №5**

Qəzətin bu nömrəsinin üç səhifəsi bütövlüklə Şamil Dəlidağın «Novruz bayramı haqqında kürdlərin bir adəti haqqında» böyük kurd şairi Əhməd Xaninin «Məm və Zin» poemasından tərcümə etdiyi müvafiq hissələr və «Novruz bayramı və yeddi hünər» adlı məqaləsi dərc olunmuşdur.

**«Samur» qəzeti, 31/III-2003, № 3**

Burada Şamil Əsgərovun «Talanan Xəzinə» adlı məqaləsi dərc olunmuşdur. Müəllif faktlarla Kəlbəcər tarix-diyarşunaslıq muzeyinin bir tarixi-etnoqrafik xəzinə olduğundan və onun düşmən girovuna keçməsindən yana-yana danışır.

Şamilin 1993-cü ildə yazdığı bir şerinin son bəndi qəzetdə verilmişdir:

Ümidim Allahdır, andım duz-çörək,  
Şamil Dəlidağam, hökm edir ürək:  
Bir də əllərimlə dirildəm gərək,  
Kəlbəcərdə şəhid olan mezeyi.

Şamil müəllim andına sadıq qaldı. Bakıda yeni Kəlbəcər tarix-diyarşunaslıq muzeyi» yaratdı. İndi bu muzeydə 5 minə yaxın eksponat var. Bu əşyaların hamısı dövlətin bir qəpiyi də xərclənməmiş əldə edilmiş və ya hazırlanmışdır.

#### **«Dənge kurd» («Kurdün səsi») qəzeti.**

30/IV-2003, № 6

Qəzetenin bu nömrəsində Şamil Dəlidağın Daniel Müllerin yazdıqları əsasında «1920-1991-ci illərdə Sovet Azərbaycanında kürdlər» məqaləsinin bir hissəsi bütöv bir səhifədə çap edilmişdir.

Bu qəzetedə Şamilin kürd dilində şərlə yazdığı tapmacala-ra də yer verilmişdir.

#### **«Dənge kurd» («Kurdün səsi») qəzeti.**

Oktyabr 2003-cü il

Bu qəzetedə Şamil Dəlidağın «Kurd şairləri» haqqında qısa məlumatı verilmişdir. Burada keçən min illiyin VI əsrinə aid tapılmış bir poemadan bir neçə sətrini, kurd şairlərindən Baba Raxi Həməzanının (IX əsr) «Ey gənclər», Fəki Təyranın (1302-1375) «Gələcək haqqında» adlı şerlərinin Azərbaycan dilinə poetik tərcüməsi öz əksini tapmışdır.

#### **«Azad Azərbaycan» qəzeti 8/X-2003, № 149**

Bu qəzetedə Şamilin əziz dostu, əməkdar elm xadimi Milli Elmlər Akademiyasının müxbir üzvü Səfərəli Babayevin dünyasını dəyişməsi münasibəti ilə yazdığı, «Vətənə qıyardın can, Səfərəli» adlı şeri nəşr olunmuşdur.

**«Dənge kurd» («Kürdün səsi») qəzeti,**

Yanvar 2004-cü il.

Bu qəzətdə Şamil Dəlidağın «Azərbaycanda kürdlər» haqqında iki səhifəlik tarixi məlumatlarına yer verilmişdir.

Qəzətin bir səhifəsində isə Şamilin Nizami Gəncəvidən, Əfzələddin Xəqanidən, Məhəmməd Füzulidən, Mirzə Ələkbər Sabirdən, Səməd Vurğundan və Rəsul Rzadan kürd dilinə tərcümə etdikləri şerlər öz əksini tapmışdır.

Həmçinin bu qəzətdə Şamil Dəlidağla Zərdablı şəhid atası Zabit Hacıyevlə (Şamil onun şəhid oğlunun erməni mühasirəsindən çıxarılmamasına köməkdarlıq göstərmişdi) Şamil Əsgərovun maraqlı görüşü, general Zaur Rzayevin bu görüşdə iştirak etməsi barədə Firudin Şimşəyin məqaləsi çap olunmuşdur.

**«Dənge kurd» («Kürdün səsi») qəzeti 20/II-2004, №2**

Bu qəzətin bir səhifəsində Şamil Dəlidağın Şah İsmayıllı Xətaidən, Nizami Təbrizidən, Bədrəddin Qadiridən, Şəms Təbrizidən, Mirağalı Əbhədidən, Fələki Şirvanidən, Cahanşah Həqiqidən, Əssar Təbrizidən, Fədaidən, Mirzə Şəfi Vazehdən, Molla Vəli Vidadidən, Abbasqulu Ağa Bakıxanovdan, Seyid Əzim Şirvanidən, Aşıq Alıdan, Qasımbəy Zakirdən, Abbas Səhhətdən, Aşıq Ələsgərdən kürd dilinə tərcümə etdiyi şer parçaları və şerlər çap olunmuşdur.

Qəzətin iki səhifəsində isə Şamilin «Azərbaycan kürdləri» adlı tarixi məlumatlara əsaslanan yazısı getmişdir. Burada Danel Müllerin «1920-1991-ci illərdə Sovet Azərbaycanında kürdlər» haqqında geniş tədqiqatından, X.D.Xəlilovun «Qarabağın etnik dünyası» kitabındaki kürdlər barədə məlumatdan, «Azərbaycan SSR Dağlıq Qarabağ Vilayətinin yaranması tarixindən» adlı kitabdakı Azərbaycanda «Kürdüstan qəzası»nın yaranmasından və başqa faktlardan söhbət açılır.

**«Dənge kurd» («Kürdün səsi») qəzeti**

20 mart 2004, № 3

Bu qəzetenin bir səhifəsində Şamil Dəlidağın Cəfər Cabbarlıdan, Məmmədhüseyn Şəhriyardan, Bəxtiyar Vahabzadədən, Qasim Qasımkəndən, Xəlil Rza Ulutürkdən, Nəsib Nəbioglundan və Dəmirçi Abbasdan kürd dilinə tərcümə etdiyi şerlər nəşr olunmuşdur.

**«Dənge kurd» («Kürdün səsi») qəzeti,**

28 may 2004, № 5

Bu qəzetenin bir səhifəsində Şamil Əsgər Dəlidağın kürd dilində «Kurd və Kürdüstan» adlı poemasının bir hissəsi çap olunmuşdur.

**«Dənge kurd» («Kürdün səsi») qəzeti,**

İyun, 2004, № 6

Bu qəzetenin bir səhifəində Şamilin Azərbaycan şairlərindən kürd dilinə etdiyi tərcümələri və digər səhifəsində, Azərbacan kürdləri» adlı məqaləsi çap olunmuşdur.

**«Dənge kurd» («Kürdün səsi») qəzeti ,**

İyul, 2004, № 7

Qəzetenin bü sayının bir səhifəsində Şamil Əsgərovun özünün kürd dilində yazdığı şerləri, bir səhifəsində Azərbaycan şairlərindən kürd dilinə etdiyi tərcümələri və bir səhifəsində Azərbaycan kürdlərin tarixi haqqında məqaləsi dərc edilmişdir.

Akademiyanın müxbir üzvi Səfəralı Babayev, tanınmış şair Hüseyin Kürdoğlu, partiya və dövlət işlərində uzun müd-dət çalışmış Səfər Verdiyev və hazırda təqaüddə olan İnqilab Nadirov haqqında xatırə kitabları yaxın günlərdə işıq üzü görəcəkdir. Bu kitabların dördündə də Şamil Əsgərovun xatırələri öz əksini tapacaqdır.

### **«Həkəri» qəzeti, sentyabr 2004-cü il**

Bu qəzətdə Şamilin baş redaktor Əli Xankişiyyevin 70 il-  
liyinə həsr edilmiş «Çox-çox mübarək!» adlı şerî çap olun-  
muşdur.

Ulu

### **Camal Huşuyar, «Gözlənilməz tapıntı» kitabı,**

«Nərgiz» nəşriyyatı, 2004

gir

Şim

Bu adda kitabın meydana çıxmاسının xüsusi səbəbi var-  
dır. Respublika ictimaiyyətinə məlum olduğu kimi 1978-ci il-  
də Şamil Dəlidag amansız böltən toruna salındı, o, bir müddət  
Gəncə təcridxanasında saxlanıldı. Şamil burada Azərbaycan  
dilində cinas yaratmaq üsulu tapdı, yeddi yüzdən çox cinaslı  
bayatı, təcnislər və başqa şerlər yazıb, təcridxananı özünün  
«yaradıcılıq evi»nə çevirdi.

han

Onunla burada bir otaqda qalan Camal Huşuyar da şerlər  
yazmış. O, Şamilin yazdıqlarını dəftərlərinə köçürürmüş və  
bunların çoxundan Şamilin xəbəri olmurmuş.

söh

Çox vicdanlı bir adam olan Camal kişi hər bir şer də Şam-  
ilin adını və yazılıma tarixini göstərməklə dəftərlərinə yaz-  
mışdır.

liy»

Camal kişinin dəftərlərində qeyd etdiyi kimi Şamili on-  
dan 11 yanvar 1979-cu ildə ayırıb harasa aparırlar. Az sonra Ca-  
mal kişi ağır xəstəliyə tutulur və 1979-cu ildə dünyasını dəyişir.

- ha

Aradan 25 il keçəndən sonra 16 iyun 2004-cü tarixdə  
Camal kişinin oğlu Əmiraslan Bakı şəhərində yaşayan Şamil  
müəllimi axtarıb tapır və ona 4 yazılı ümumi dəftər təqdim  
edir. Şamil bu dəftərlərə baxanda gözlərinə inanmır. Burada  
özünün 700-ə yaxın cinaslı bayatılara, çoxlu təcnislərinə,  
qoşma və gəraylılarına rast gəlir. Dəftərlərdəki şerlərin 80 fai-  
zi Şamilin, qalanları Camal kişinin özünün qoşduqlarıdır. Bu-  
rada Camal kişinin Şamilə, Şamilin ona yazdığı şerlər, deyiş-  
mələr də özünə yer tapmışdır.

gün

Şamil müəllim Camal kişinin və onunla aralarında olan  
şerləri latin əlifbasına çevirib, redaktə edib kitab şəklinə salıb.  
O, Camal kişinin bu kitabına «Gözlənilməz tapıntı» adını verib  
və ön söz yazıb. Kitab nəşriyyatda çapını gözləyir.

dur.

yazı

«kü

lica

mill

vətə

çağ

boş

rim

## GÜNDƏLİK, KİTAB VƏ QƏZETLƏRDƏ ŞAMIL DƏLİDAĞ HAQQINDA YAZILANLARDAN

**Böyük və mübariz, haqq-ədalət tərəfdarı olan Xəlil Rza  
Ulutürkün Gündəliyindən, Dördüncü gün, 20 oktyabr 1983**

Xəlil Rza o vaxt «Glavlit» deyilən idarənin rəisi Cahangir İldirimzadənin yanına gəlir. Riyaziyatçı alim, şair Firudin Şimşək də (Abdullayev Firudin Səfərəli oğlu) burada olur.

Xəlil Rza ev məsələsinə görə kömək etmək üçün Cahangir İldirimzadəyə ağız açır. Ona kömək olunur. Burada səhbət Şamil Əsgərovdan da gedir. Xəlil Rza həmin «Gündəliy»ində yazır: - «Şamil Əsgər xoşbəxt sənətkardır – deyirəm – həm ruhən sağlamdır, həm də cismən. Ona atılan böhtanlar günəşdə ləkə kimidir. Xalq məbədinə çəvrilən ülvə bir oğuldur. Mən Mərkəzi Komitəyə, Həsən Həsənovun ünvanına yazdığını xüsusi məktubda açıq bildirmişəm ki, Azərbaycanda «kürd problemi» yoxdur, bu problemi uyduranların çoxu başlıca təhlükə ilə mübarizədən çəkinən, ancaq vətənsevərlik, millətsevərlik iddiasından əl çəkə bilməyən, xəstə, yarican, vətənbaz ziyanlılardır...

Mənşəcə kurd olan Süleyman Rəhimov boyda sənətkarı çağdaş ədəbiyyatımızdan sərf-nəzər etsək, görün nə boyda boşluq yaranar...

Şamil Əsgər... mənə xitabən yazdığını poemasındaki ildirim misraları xatırlayıram:

Bir anam kurd, bir anam da Odlar yurdu Azərbaycan,  
İkisinin də uğrunda göz qırpmadan verərəm can.

Kurd anama kəm baxanın gözlərini oyaram mən,  
Od anama sataşanın dərisini soyaram mən.

... Buynuzları çöldə olan bir gün insanın quludur,  
Buynuzunu öz qarnında gizlədənlər qorxuludur.

Dörd ayaqlı canavarlar qoyun sökür, quzu udur,  
Cüt ayaqlı yırtıcılar ondan yüz qat qorxuludur.

## BƏLKƏ MİN QAT QORXULUDUR!

Şair sözgirliyi cəmiyyətimizdəki təhlükəni düzgün nişan verir, eşşəyi qoyub palanı döyənlərin bari eşşək qədər qanacağa malik olmadıqlarını açıqca bildirir. Şamilə yardım etməliyik. Ən azı onun bu yaxınlarda mətbuat gırəvəsi qazanmasına nail olmaliyiq. Kitabı yiğilmiş halda «Gənclik» yayım evində yatır, əlyazmaları «Yaziçi» nəşriyyatında. Burnunun ucundan uzağı görməyən dargöz ziyalıcıqlar Aşıq Ali irlərini görün necə tarmar edirlər. 12 çap yarpağı həcmində kitabını vur-tut üç çap yarpağı həcminə endirirlər. Baltanı qaldırıb kimə vurdular? Azərbaycan poeziyasına, deməli Azərbaycan xalqının ayağına! Halbuki bu kor hücum Aşıq Ali kitabının təribatçısı Şamilə qarşı tuşlanmışdı.

Dahi insan Xəlil Rzanın bu ədalətli sözlərinə onu da əlavə edirik ki, Aşıq Alının azı min şeri hələ də çapını gözləyir.

**«Akademik M.Mehdizadə ömrünün işığı» kitabı.** Tərtib edənlər: V.Xəlilov, H.Musayev. Bakı. Şərq-Qərb nəşriyyatı. 1997.

Məqalələr toplusu olan bu kitabda coğrafiya elmlər namizədi Malik Mirzəyevin «Mehdizadə özü boyda məktəb idi» adlı məqaləsində (səhifə 190) yazır: - «Bir dəfə Kəlbəcərdən dostum Şamil Əsgərov Bakıya gəlmışdı. Çox həyəcanlı idi. Qışın çiləsində bir nömrəli orta məktəbin istilik sistemi xarab olmuşdu, uşaqlar dərsə gedə bilmirdilər. Onunla birgə Maarif nazirliyinin, Təchizat bazasına yollandıq. Öyrəndik ki, həmin sistem üçün yarayan qurğu-cihaz var, amma nazirin sərəncamindadır. Onun icazəsi olmadan verə bilməzlər. Ş.Əsgərov çox dil tökdü, onları əmin etdi ki, nazirdən icazə ala biləcək. Lakin razılıq vermədilər.

Nazirliyə – nazirin yanına yollandıq. Qəbulda çoxlu adam vardi. Şamil müəllim nazirin qəbul işlərinə baxan qızə yaxınlaşdı: - Kəlbəcərdən gəldiyimi nazirə deynən, sonrasıla işin yoxdur, - dedi. Qız, çətin olsa da içəri girdi. Çox keçmədən qayıdaraq, Şamil müəllim, içəri keçin, nazir sizi gözləyir – dedi: Şamil Əsgərov içəridən gülə-gülə çıxdı. Əlində balaca bir kağızda Mehdizadənin qolu vardi. Hər şey qaydasına düşdü.

Bir dəfə Mehdizadənin anasının dəfn mərasimində getmişdik. Orada Azərbaycan Pedoqoji institutunun bir müəllimi institutda texniki-təlim vasitələrinin çatışmamasından gileyələndi. Mehdi müəllim diqqətlə müəllimi dinlədikdən sonra dedi:

- «Kəlbəcərdə elə məktəbləriniz var ki, orada 6 kinoqurğusu var, bütün müəllimlər kinoqurğudan sərbəst istifadə etməyi bacarırlar». (O vaxt Şamil Əsgərov Kəlbəcər xalq maarif şöbəsinin müdürü idi. Red.) səh.191.

Mehdi Mehdizadə kimi böyük bir obyektiv şəxsiyyətin Şamil müəllimi növbədən kənar qəbul edib işini yerinə yetirməsi, anasının yas mərasimində də Şamilin rəhbəlik etdiyi məktəblərdən fərəh hissi ilə danışması bizə çox şeydən – Şamilin necə bir işgüzər kadr olmasından, onun işinə görə dərin hörmət qazanmasından xəbər verir. Onun barəsində belə hadisələrdən istənilən qədər danışmaq olar.

**Firudin Şimşək, «Ürəyimdən keçənlər»,  
«Azərnəşr», 1992**

Riyaziyyatçı alim, şair Firudin Şimşəyin bu kitabında Şamil Dəlidəğa həsr etdiyi «Araz ağlayır» (səh. 129-130), «Bilmir o» (səh.131-132), «Görüşür» (səh.138), «Qoşa böhtan, qoşa şər»(138-139) adlı şerləri və onunla «Fil ağlar» adlı deyişməsi(səh.91-92) dərc olunmuşdur. Bütün bunların hamısı Şamilin nahaqdan haqsızlıq toruna salınmasına Şimşəyin etiraz səsidir. Bu yazıların ikisi ilə tanış olaq.

## ARAZ AĞLAYIR

*Şamil Dəlidagha.*

*Şami*

Şamil «Heydər baba»n axtarır səni,  
Qalıb ürəyində muraz ağlayır.  
Tulumba doldurub son nəfəsini,  
Bayatı səsləyir, avaz ağlayır.

Hanı o qoç Nəbim, hanı nərəsi,  
Necoldu Həcərin qeyrət gulləsi?  
Dəlidağın niyə uçdu zirvəsi,  
Deyib başa çırpır, qapaz ağlayır.

Dəlidağ sədası yayılır bu dəm,  
Kürdün bayatısı səpələyir qəm.  
Murovun ahından qalxır duman-çən,  
Bürüyür Goygölü, Kəpəz ağlayır.

Kürün suyu dönüb qəmə-kədərə,  
Böhtan səni salan gündən çəpərə.  
Bilmir necə desin o Kəlbəcərə,  
Dərdini danışır, Araz ağlayır.

Savalan heyrətdən çatıb qaşını,  
Şahdağı qüssədən əyib başını.  
Min illik cəfanı, əlli yaşını,  
Aşıqlar car çekir, söz-saz ağlayır.

Sənin dərdin aran dağa danışır,  
Kədər-qəmə, qəm-qüssəyə qarışır.  
Qıylı qartal şahpəridən alışır,  
Zirvəni seyr edib Qafqaz ağlayır.

Danışıllar Hatəm səxavətindən,  
El-obaya olan sədaqətindən.  
Ədalət gizlənib xəcalətindən,  
Firudin olubdu nasaz, ağlayır.

ağa.  
Haşiyə. Firudin Şimşək bu şeri 3/IV-1978-ci ildə hələ Şamili üzdən tanımadığı vaxt yazmışdır.

## DEYİŞMƏ

### AĞLAR

#### Şamil Dəlidəğ:

Qəlbimin vulkanı tügyan eyləsə,  
Dağlar yanar, Muğan donar, Mil ağlar.  
Bacarıb dərdimi dilim söyləsə,  
Nər sıxılar, şir yıxılar, fil ağlar.

#### Şimşək:

Hər kəsə ilissə şərin qarmağı,  
Qol sarınar, bilək sınar, əl ağlar.  
Kimin qəmdən olsa könlünün bağı,  
Qönçə açmaz, bülbül uçmaz, gül ağlar.

#### Şamil Dəlidəğ:

Şər əyninə geyib sehirli kürkü,  
Qış günü yolumda yaradıb bürkü.  
Çiynamə qoyulub cəhalət yükü,  
Şələ əzər, kürək bezər, dil ağlar.

#### Şimşək:

Qəzanın torunu iblis hörəndə,  
Onu pak insana rəva görəndə,  
Buna dağ dözməyib, od püskürəndə,  
Alov saçar, zirvə uchar, til ağlar.

#### Şamil Dəlidəğ:

Yazda yarpaq olub payız xəzəli,  
Viranəyə dönüb fəslin gözəli.  
Kədərlə yoğrulub bəxtin qəzəli,  
Mizrab çasar, bəni alışar, zil ağlar.

### **Şimşək:**

Günəş pərvazlanıb göydən baxanda,  
Qəlbin buludundan şimşək çaxanda,  
Gözdən yaş yerinə leysan axanda,  
Çaylar coşar, dərə daşar, sel ağlar.

### **Şamil Dəlidağ:**

İftira sancıbdı kor ilan kimi,  
Kopernikə tonqal qurulan kimi.  
Yox yara, Şamilə vurulan kimi,  
Tale dönər, ocaq sönər, kül ağlar.

### **Şimşək:**

Şimşək, qalxan tufan bir gün ötüşər,  
Batan haqq cücərib, barı yetişər.  
Mərdlər haya yetər, yara bitişər,  
Vaxtı çatar, fitnə yatar, fel ağlar.

**Tomas Qolts, «Azərbaycan gündəliyi» kitabı, 1998,  
London, M.E. Sharpe, İnc. Nəşriyyatı, səh. 322-325**

Amerikalı jurnalist Tomas Qolts 1993-cü ildə erməni quldurları tərəfindən Kəlbəcərin işğalı zamanı mart ayının 31-dən aprel ayının 1-nə keçən gecə bir neçə müxbirlə Şamil Əsgərovun evində qalıbmış.O, Şamilin evinin və zəngin kitabxanasının «QRAD»la dağıdılmasının şahidi olub.

Tomas bundan sonra Azərbaycanın 90-cı illərin əvvələini əhatə edən qanlı-qadələ gülərindən bəhs edən «Azərbaycan gündəliyi» kitabında Şamilin evinin və 30 min kitabı olan kitabxanasının viran edildiyindən də geniş söhbət açmışdır. Aşağıda onun Şamilin barəsində yazısının tərcüməsini bir qədər ixtisarla oxuculara təqdim edirik.

Yeganə bir şey məni buradan qaçıb getməyə qoymurdu ki, o da hava nəqliyyatından başqa digər yolun olmamasıydı. Ancaq çıxış yolu vertolyota minib getmək idi. Mən özümü bu «siçan yuvasına» - Kəlbəcər adlı ölüm zonasına düşdüyüm üçün lənətləyirdim. Çox-çox arzulayırdım ki, tez buradan baş götürüm qaçım.

Bir gün əvvəl QRAD mən gecələdiyim evi vurub dağıtmışdı. Yanan stullar və döşəklərin üstündən aşib canlarını qurtaranların hamısı sevinirdi ki, evə düşən daha dəhşətli bomba yox, QRAD idi. Bu, ev sahibinin, əlbəttə, yeganə təsəllisi idi. Onun adı Şamil Əsgərov idi. O, yerli müzeyə başçılıq edirdi, Kəlbəcər və Azərbaycan kürdlərinin avtoriteti idi, çünki, o böyük hərflə yazılan bir KÜRD idi. Kəlbəcər ətrafında yaşayan insanların çoxu belə idi. O, doğma şəhərinin başına gələnlərdən elə sarsılmışdı ki, hönkürtüsü dayanmırıldı.

«Qırx erməni Kəlbəcəri aldı», - deyərək, o inildəyirdi. O, qırx rəqəmini ritorik olaraq işlədirdi, necə ki, «qırx gündüz, qırx gecə», «Əlibaba və qırx quldur», yaxud Şiyə islamında tutulan qırx günlük matəm və s. Qəribəsi o idi ki, sonralar aydın olduğu kimi real hücum edən ermənilərin sayı o qədər də çox deyilmiş. Şamilin oğlu, «Reyter» agentliyinin reportyoru Xalidin atasını sakitləşdirmək cəhdli heç bir nəticə vermirdi. Şamili sarsıdan tar-mar olmuş evin soyuducusu, televizoru, hətta ailə şəkilləri, Molla Mustafa Bərzanının portreti deyildi. O öz kitabları üçün inildəyirdi. Otuz min idi onların sayı. Ola bilərdi, onların hamısı yüksək poliqrafiya ilə çap olunmamışdı və hətta çox güman ki, hamı üçün maraqlı deyildi, lakin onlar Şamilin fəxri və sevinci idi. O hətta öz kitab kolleksiyasını kənar oxuculara təqdim etmək üçün kataloq da düzəltmişdi. O, səliqə-sahmanla yaradılmış, Qədim tarix, Yeni tarix, Yerli sənətşünaslıq, Coğrafiya, Geologiya, Bədii Ədəbiyyat və Siyaset kimi tematik şöbələrə bölünmüştü. Burada Sovet incəsənətinə aid xeyli kütləvi nəşrlər var idi. Onların arasında xeyli yeri milli azlıqların poeziyasına və ədəbiyyatına həsr olunmuş və dövlət subsidiyasına ehtiyacı olan Rus-Kürd-Azəri və digər lüğətlərin əlyazmaları gözümdən qaçmadı.

Həmi siqaret çəkmək üçün bayıra çıxanda mən qeyri-ixtiyarı olaraq Şamildən bir neçə kitab götürmək üçün icazə istədim. Ancaq özündə deyildi və mənim istədiyim çox qeyri-səmimi görünürdü: sabah burada heç şeyin ola bilməyəcəyi müqabilində bu gün kitab borc istəmək nə qədər məntiqli idi? Lakin kitabları xilas etmək şansının yox dərəcəsində olduğunu bildiyimiz halda belə, heç nə soruşmamaq ev yiyyəsinin ümidi lərini qırmaq olardı. Dilə gətirilməyən ümid ondan ibarət idi ki, Kəlbəcər alımınanda evi qarət olunan şəxs adı insan yox, kitabsevər olacaqdı. Mən təsəvvürümə gətirmək istəyirdim ki, bu kitabxananı qarət edən şəxs necə onu özünün mülkiyyəti kimi müdafiə edəcək, necə ki, soyuducuya, stillara, xalçalara, banka və qazanlara sahib olacaq bir qarətçi kimi öz qənimətlərini qoruyacaqdı.

Bütün bunlar dilə gətirilməyən fikirlər idi, ancaq nə olur olsun biz stol arxasında oturub elektrik olmadığından onsuz da işləməyən soyuducudan götürdüyümüz sonuncu araq şüşəsini icir, anbardan tapdığımız quru meyvə konservlərdən yeyirdik. Bu bizim şam yeməyimiz idi. Anbarda düyü kisələri və digər ərzaqlar vardi, ancaq yemək bişirmək üçün nə su gəlirdi, nə qaz var idi, nədə ki elektrik. Bayırda ocaq qalamaq isə səfəhlik olardı, qaranlıqda düşmənə bombalanmaq üçün hədəf vermək üçün bu kifayət idi. Odur ki, qaranlıqda oturub araq içir və kitabxananın labüd məhvindən başqa hər şey haqqında söhbət edirdik.

Səhərə yaxın intensiv mərmi axını bizi yatmağa qoymadı və biz evi tərk etməli olduq.

- Hardadır böyük oğlan? – kimsə Şamildən soruşdu.

Bu vaxt Şamilin mərmi düşmüş evi alışib yanındı.

- Yəqin kitabxanadadır, - bir digəri dilləndi.

Hamımız Şamilin evinə sarı qaçıq. Ev sahibini otuz min kitabın içində tapdıq. Kitabların çoxu rəflərdən yerə düşmüş, lügətlər, poeziya və geologiya, sənətşünaslıq kitabları ilə qarışmış, bütün döşəməyə səpələnmişdi.

- Mən ölmək istəyəirəm! – deyə Şamil hicqırırdı, - qoyun elə buradaca ölüm qalıb.

Kitabların bir neçəsi artıq közərirdi, lakin insan ömrünün bir qisminin tüstülenən vaxtı olsa da belə, bu xidməti təsdiq və ya müzakirə etməyin vaxtı deyildi. Şamil sə kitabları tərk edə bilmirdi.

Növbəti QRAD bağa düşdü və həyət-bacanı tar-mar etdi.

Artıq düşünmək vaxtı deyildi. QRAD daha yaxın və dəqiq düşündü. Kimlərsə inildəyən kitabsevəri birtəhər evdən kənarə, sonra da küçəyə çıxardılar...

**Nəsib Nəbioğlu, «Sizə sözüm var»,**

Bakı, «Çıraq» nəşriyyatı, 1998

Tanınmış şair Nəsib Nəbioğlu bu kitabına aşağıdakı şerini də daxil etmişdir (səh.126-127)

### O DAĞLAR NƏ VAXSA QUCAQLAR BİZİ

*Kəlbəcərin gözəl iədqiqatçısı,  
şair dostum Şamil Əsgərova.*

Bağışla, ay ustad kəlmələrimi,  
Kədərə-qüssəyə bölənib indi.  
Nə günah etmişik dünyanın dərdi,  
Bizim başımıza ələninib indi.

Kədərə bölənər kükrəməz daha,  
Bızsız axı necə çağlılar bulaqlar?  
Doğma el səsini duymaz, eşitməz,  
Hönkürə-hönkürə ağlıar bulaqlar.

Dumandan, çıskindən açılmaz başım,  
Həsrətli gözlərin nəm içindədir,  
Amandı dağlardan danışma, Şamil,  
Onsuz da ürəyim qəm içindədir.

Dağ oğlu dağlarsız çətin yaşaya,  
Amansız ayrılıq bağrimi dəlir.  
İndi Kəlbəcərin gül-çiçəyindən,  
Ətir əvəzinə dərd iyi gəlir.

Yaxşı oğul olub dadına yetsək,  
Unutmaz bilirəm o dağlar bizi!  
Mehriban, istəkli balası kimi,  
Nə vaxsa, nə vaxtsa qucaqlar bizi.

### **«Fəxrimiz Ərzuman» adlı kitabında**

(«Səda» nəşriyyatı, Bakı 1998, səh.447)

Yazıçı, jurnalist, bir çox kitablar müəllifi, polis polkov-niki Elbrus Şahmar yazır ki, Qusar rayonunun Gican kəndində dostum Aslan Yəhyayevlə aramızda belə bir söhbət oldu.

«Bir dəfə Aslan sözərəsi məndən soruşdu: qardaş, o şair var ey Şamil Dəlidəğ, onu yaxından tanıyırsanmı? O, mənim «bəli» sözümü eşidəndən sonra sözünə davam etdi: - O deyir ki, mənim iki anam var – biri Azərbaycanlı, o biri kurd – hər ikisi mənə candan əzizdir, mənə müqəddəsdir. Onlara əl uza-danların əlini kəsər, göz dikənin gözünü oyaram.

Vallah, can qardaş, bunu ələ azərbaycanlı ləzgilər üçün də demək olar. Ələ bizim də iki anamız var, biri ləzgi, biri Azərbaycan türkü – hər ikisinin dilini də öz ana dilimiz bilir, sevirik, əzizləyirik».

Bu sözlər Şamil müəllimin qiymətli fikrinin təsir gü-cünün necə böyük olduğunu əyani surətdə nümayiş etdirir. Şamil Dəlidəğin dillər əzbəri olan həmin sözləri böyük şair Xəlil Rza Ulutürkə yazdığı şerin bir parçasıdır.

### **The kurds of Azerbaican and Armenia» adlı kitab (1998, London)**

3,19,50, 51,55, 62 və 66-cı səhifələrində Şamil müəllimin adı çəkilib, onun fəaliyyəti, yüksək qiymətləndirilib. Kitabın 25-ci səhifəsində onun və oğlu Xalidin, 56-cı səhifəsində yenə də Xalidin, 39-cu səhifəsində Şamilin həmkəndlisi ağbirçək Qızbəsti arvadın fotosu verilib.

**«Dənqə kurd», qəzeti, 25 Dekabr 1999-cu il, N 8**

Yazıcı Əhməd Həpiyev bu qəzətdə dərc etdiriyi məqaləsində Şamil Dəlidağı ədəbiyyatımızın yallı başçısı adlandırılmışdır. O yazar ki, Şamil həm işlədiyi vəzifələrdə, həm də ədəbi yaradıcılığında böyük uğurlar qazanmışdır. O, Azərbaycan və kurd xalqları arasında dostluq körpüsüdür. «Buna şahidəm ki, o necə böyük həvəs və zəhmətlə böyük kurd şairi Əhməd Xaninin «Məm və Zin» poemasını məhərətlə tərcümə edib çapına nail oldu. 10 min tirajla çap olunan bu kitabın biri də bir neçə gün ərzində mağazalarda qalmadı».

**Aşıq Zeynəddin Borçalı. «Ruhani ruhun dərmanıdır» kitabı. Bakı-2000.**

Aşıq Zeynəddin 1950-ci ildə Borçalı mahalının Kürüstü – Keşəli kəndində anadan olub. Şamil Dəlidağın üzünü görməyib. Onun «Biri nə?» şerini kitabından oxuyub və Şamilə cavab yazıb, adı çəkilən kitabının 79-80-ci səhifəsində çap etdirilib.

**BİRİ NƏ?**

*Şamil Dəlidağın şerinə cavab.*

**Şamil Dəlidağ:**

Üç gözəli bir çəməndə görmüşəm,  
Biri güldü, biri çiçək, biri nə?  
Birisinə üç hədiyyə vermişəm,  
Biri candı, biri ürək, biri nə?

**Aşıq Zeynəddin:**

Çəməndə gördüğün o üç gözəlin,  
Biri güldü, biri çiçək, biri yar.  
Sevgilindi üç hədiyyə verdiyin,  
Biri candı, biri ürək, biri sər!

### **Şamil Dəlidağ:**

Bir talada həm tikan, həm lala var,  
 Kimdir deyən sökülməmiş qala var?  
 Yer üzündə üç dağıdan bəla var,  
 Biri seldi, biri külək, biri nə?

### **Aşıq Zeynəddin:**

Tarixdən bəllidir Nuhun tufanı,  
 Qərq etmişdir sellər, sular hər yanı.  
 Allah, özün saxla gələn bələni,  
 Biri seldi, biri külək, biri nar<sup>2</sup>.

### **Şamil Dəlidağ:**

Dost zəhrini şərbət kimi içmişəm,  
 Mən Şamiləm, çoşqun sellər keşmişəm.  
 Bu dünyada mən üç arxa seçmişəm,  
 Biri eldi, biri çörək, biri nə?

### **Aşıq Zeynəddin:**

Dost yolunda şirin candan keçmişəm,  
 Mərd əlindən zəhər olsa içmişəm.  
 Zeynəddinəm, mən də arxa seçmişəm,  
 Biri eldi, biri çörək, biri yar<sup>3</sup>.

1. Sər – baş
2. Nar – od
3. Yar – dorst.

**Basil Məmmədov, «Göyçənin fəxri idi o»,**  
 Bakı, 2000.

Bu kitabın 55-61-ci səhifələrində Şamilin dostu Firudin Şimşəklə Göyçənin Zər kəndinə – buradakı sovxozen direktoru Cəmşid Hənifəyevin evinə qonaq getdiklərindən və çox böyük hörmətlə qarşılandıqlarından söhbət açılır. Onların şərəfinə məclis qurulur, aşiq Tapdıq çalışır oxuyur. Şiş qayanın sovxozen direktoru Mikayıl Bayramov, «Vardenis» qəzetiinin redaktoru Yunis Abdullayev də burada iştirak edir.

Kitabda Şamilin Firudin Şimşəklə Cəmşidə həsr etdikləri «Dostluğun» şeri, Şamilin «Cəmşidin» adlı şeri və «Göyçə mahalına eylədik səfər» şeri çap olunmuşdur. O vaxt Kəlbəcərin maarif müdürü işləyən Əli Kazımov da Şamilgillə ora getmişdir. Bu hadisə 17/V-1984-cü ildə olmuşdur.

### **«Bakinskiy raboçiy» qəzeti, 01 Aprel, 2000. №61**

Bu qəzətdə professor Şahlar Əsgərov yazır: «—Kəlbəcərdəki əfsanəvi muzey də qarət edildi. Onun çöl divarlarını 2000 rəng çalarından çox olan daşlar bəzəyirdi. Belə böyük əziyyətlə muzeyin direktoru Şamil Əsgərov burada daş qoçlar qalereyası yaratmışdı.

Şübhəsizdir ki, bu muzeyin eksponatları indi erməni əşyaları kimi gələn qonaqlara göstərilir.

Şamil müəllim qərara aldı ki, doğma muzeyi yenidən Bakıda yaratsın. Artıq o 3000 eksponat toplaya bilibdi.»

Vahid Səfixanov da qəzətin bu nömrəsində Şamilin Kəlbəcər muzeyinin ərsəyə çatmasında zəhmətini yüksək qiymətləndirir.

**«Dədə Şəmşir yaddaşlarda» adlı kitabı – «Gənclik» nəşriyyatı-2000, səh.245** (kitabı Qənbər Şəmşiroğlu tərtib etmişdir. Redaktoru Füzuli Ramazanoğlundur).

Bu kitabda tanınmış alovlu şair, Milli Məclisin üzvü Zəlimxan Yaqub Aşıq Şəmşirin 1973-cü ildə «Aktyorlar evi»ndə keçirilən 80 illik məclisi haqqında yazır:

- «O məclis indiyə qədər gördüğüm məclislərin bəlkə də ən gözəli, ən şiriniydi... O gecədə el ağsaqqalı, şair dostum Şamil Əsgərin həyəcanlı çıxışı heç vaxt yadımdan çıxmaz. Şamil müəllim böyük səxavət və məhəbbət hissi ilə bütün yubiley iştirakçılarını Kəlbəcərə – aşığın saz-söz bayramına dəvət etdi.

İndi Şamil müəllimi Bakının küçələrində, xeyir-şər məclislərində görəndə ürəyim göynəyir, qəlbim sizlayır. Onun Kəlbəcərdəki evi Azərbaycan mədəniyyətinin, tarixinin, poeziyasının beşiyi idi. Rəhbərlik etdiyi Kəlbəcərin tarix-diyarşunaslıq muzeyi dönyanın əvəzsiz incisi idi».

Görkəmli şair Zəlimxan Yaqubun Şamil müəlliminin evini Azərbaycan mədəniyyətinin, tarixinin, poeziyasının beşiyi hesab etməsi Şamil müəllimin necə bir alovlu vətənpərvər olmasından, onun şəxsiyyətinin ucalığından xəbər verir.

#### **«7 qıtə» qəzeti, 29/VI-2000, №6, Məhəmməd Nərimanoğlu «Tarixə dönmüş incilər».**

Müəllif Şamil Dəlidağın Bakıda sıfırdan başlayıb yaratdığı və adını «Şəhid muzey» qoymuş muzeyin İçərişəhərdə keçirdiyi zəngin sərgidən məlumat verir. M.Nərimanoğlu yazar: - «Şamil müəllimin Vətənə, el-obaya sədəqətli xidmətini bilən kəlbəcərlilər inanırlar ki, o verdiyi vədə əməl edəcək, yəni muzeyi daha da zənginləşdirəcək».

#### **«Mədəniyyət» qəzeti İyun 2000, №6**

Qəzet Şamil müəllimin İçərişəhərdə yeni yaratdığı «Kəlbəcər tarix-diyarşunaslıq muzeyi»nin açıldığı sərgidən, burada edilən və Şamilin əməyinə verilən yüksək qiymətdən bəhs edən çıxışlardan söhbət açır.

Qəzet bildirir ki, amerikalı Tomas Qolts da sərgidə çıxış etdi, ABŞ-da Azərbaycan haqda çap etdirdiyi kitabını muzeyə bağışladı. Bu kitabda Şamil müəllim haqqında da geniş yazı verilmişdir.

#### **«Pres-Fakt» qəzeti, 09-15/VI-2000, №12**

Bu qəzətdə Əsmər Teymur qızının «Kəlbəcərdə 7 açar...» adlı məlumatı çap olunmuşdur. Məlumatda Şamil Dəlidağın Bakıda yaratdığı yeni «Kəlbəcər tarix-diyarşunaslıq muzeyi»nin İçərişəhərdə keçirdiyi zəngin sərgi şərh edilir.

**«Günay» qəzeti, 10/VI-2000, №22**

Bu qəzətdə Şamil Dəlidağın Bakıda yaratdığı yeni «Kəlbəcər tarix-diyarşunaslıq muzeyi»nin İçərişəhərdə keçirdiyi «Bədii-etnoqrafik sərgi»dən xəbər verir.

**«Respublika» qəzeti, 9/VI-2000, №128**

Qəzet yazarı:- «Mədəniyyət nazirliyinin sərgi salonunda Kəlbəcər Tarix-diyarşunaslıq muzeyinin direktoru Şamil Əsgərovun təşəbbüsü ilə sərgi açılmışdır...

Kəlbəcərin milli adət-ənənələrini əsk etdirən 504 eksponatın nümayiş etdirildiyi sərgidə Kəlbəcər daşları qranit, kvars, alunit və müxtəlif adətlər, uzun ömürlülərin taxta üzərində işlənmiş şəkilləri, rəsmələr öz əksini tapmışdır. Sərgi 10 gün davam edəcək.

**«Azərbaycan» qəzeti, 24/VIII-2000, №192, Rəhilə Misirxanlı. «Şəhidlər ölmür»**

Məqalə müəllifi Zərdab rayonun Bıçaqcı kəndindən olub Kəlbəcərdə erməni quldurlanına qarşı qəhrəmancasına vurulan Müşfiq Hacıyev Zabit oğlunun şəhid olmasından söhbət açır. O, Zabit kişinin dediklərini qələmə alır:

- «Kəlbəcərin xeyirxah adamlarından qardaşlıq köməyi görən Zabit kişi onlara minnətdarlıq etdi. Həlak olmuş kəşfiyyatçı oğlu və onun yoldaşlarının düşmən əlinə keçməməsi üçün Şamil müəllim hər dəfə döyüş zonasına gedirmiş. Cəsədlərin tapılıb valideynlərinə çatdırılmasında valideynlərin yaxın köməkçisi olub. Şəhid atası oğlunu itirsə də dost tapdığına sevinir. Şəhid oğlunun ruhunu şad etmək üçün Şamil Əsgərovu axtarır. Zərdab rayonunun Bıçaqcı kəndində gözləyir».

Şamil müəllim bu məlumatı oxuduqdan sonra Zabit kişi ilə əlaqə yaradır, sonra onlar doğma qardaşlar kimi görüşürlər.

**«Azadlıq» qəzeti 2/X-2000, Ramiz Nəcəfli.**

**«Girov muzey»**

Müəllif bu məqaləsinin Şamil Dəlidağın Kəlbəcərdə yaratdığı və erməni quldurlarına girov qalan zəngin «tarix-diyarşünaslıq muzeyi»ndən söhbət açır.

Ramiz Nəcəfli muzeyin 9 salonunda olan tarixi əhəmiyyətli əşyalarından geniş damışib yazısını belə yekunlaşdırır: - «Kəlbəcər ermənilərə təslim ediləndən sonra Şamil Dəlidağ «bu muzey şəhid oldu» deyərək Bakıda yeni bir muzey yaradı. Adını da qoydu «Şahid muzey», «Şahid muzey» zəbt edilən «Şəhid muzey»in şahididir. Bu muzeydə «Şəhid» muzeydən xeyli məlumat öyrənmək olar».

**Zimistan Həsənov, Məhəmməd Nərimanoğlu.**

**«Kəlbəcər-qala qapısı» «Təfəkkür» nəşriyyatı, 2001.**

Müəlliflərin özlərinin etiraf etdikləri kimi bu kitabı yazardən Şamil Dəlidağın «Kəlbəcərin qəm dastanı, viran olan gülüstəni» kitabından geniş istifadə etmişlər.

Kitabın 10-11, 50, 53, 119, 128, 129, 130, 131, 272, 324, 332, 374-cü və başqa səhifələrində Şamil Dəlidağın böyük fəaliyyətindən, onun vətənpərvərliyindən, işgüzarlığından, böyük işlər gördüyündən, zəngin muzey yaratmasından, yaradıcılığından geniş söhbət açılır.

Müəlliflər yazar: - «...Kəlbəcərin yorulmaz təbliğatçısı Şamil Əsgərov həm də bu doğma yurdun fanatiki idi. Rayonun zəngin təbiətinin, tükənməz təbii sərvətlərinin respublika miqyasında təbliğində böyük fəaliyyəti var idi (səh.128)...

...Ş.Əsgərov xalqın etimadını layiqincə doğrultmuş və rayonda maarifçiliyin inkişafında böyük rol oynamışdır. On il (1968-1978) rayon xalq maarif şöbəsinə rəhbərlik etdiyi dövrlərdə Şamil müəllim demək olar ki, bütün kəndlərdə məktəb açılmasına, savadsızlığın ləğv olunmasına nail ola bilməşdi (səh.128-129).

... O da gizli deyildir ki, nəinki Kəlbəcər və respublika əhalisi, eyni zamanda beynəlxalq tədqiqatçılar da yaxşı göründü, onun gərgin fəaliyyəti nəticəsində SSRİ məkanında çox nadir, təkrarsızlığı ilə seçilən bir tarix-diyarşunaslıq muzeyi yaradıldı. Sözün əsl mənasında Kəlbəcərin simvolu idi muzeyi. (səh.1290).

... Kəlbəcərin tarix-diyarşunaslıq muzeyinin direktoru Şamil Əsgərovun təşəbbüsü ilə rayonun ərazisindən toplanmış bitkilər təxminən 4 min adda olardı ki, onun da 200-ə qədəri dərman bitkiləri kimi qiymətləndirilmişdir». (səh.332).

Kitabda Şamil müəllimin Kəlbəcər ərazisində daş xəzinələri, obsidian (dəvə gözü) yataqları aşkar etməsindən məlumat verilir (səh.325).

Kəlbəcərə yayda qar yağır. Görkəmli dövlət xadimi Əliş Lənbəranski Kəlbəcərə gəlir, muzeyə baxır, onun divarlarındakı qara və qonur rəngli pemza daşlarını görüb Şamildən soruşur: - Biz bu qiymətli tikinti daşını başqa respublikalardan alırıq. Siz bunları haradan tapmışınız? Şamil müəllim Kəlbəcər dağlarında pemza yataqlarının olduğunu bildirir və aparıb ona göstərir.

Kitabın 324-cü səhifəsində yazılınlardan aydın olur ki, daşlar barədə SSRİ Elmlər Akademiyasının müxbir üzvü Aleksey Marakuşov Şamilə verdiyi suallara aldığı dəqiq cavablardan heyvətə gəlir.

**Mürvət Qədimoglu. «Yeniliklər axtarışında». «İdeal» qəzeti, 14/VII-2001 və 28/VII-2001.**

Bu məqaləsində müəllif Şamil Dəlidağın ədəbiyyata gəttirdiyi yeniliklərdən söz açır. Onun törəmə, dodaqdəyməz törrəmə, əvvəl-axır törrəmə, bütün kəlmələri eyni hərflə başlanan, şerdən törəyən şerlərindən yazır.

Mürvət Qədimoglu dediklərinə sübut olaraq Şamilin şerlərində nümunələr misal gətirir, «Belə cəm» (törəmə qoşma), «Şeriyətimsən» (bütün kəlmələri eyni hərflə başlanan qoşma), «Məndən üzmə əl» (dörd yarpaq qoşma), «Zəli» (dodaqdəyməz, törrəmə gəraylı), «törəmə», «dodaqdəyməz, əvvəl-axır, cinaslı rubai», «Çarə gəz» (dodaqdəyməz qəzəl) və bu kimi başqa şerlərini tədqiqata cəlb edir.

**Hacı İdris Verdiyev. «Kəlbəcərin alim ziyahları»,  
Bakı. «Ağrıdağ» nəşriyyatı 2001**

Bu kitabda 75 kəlbəcərlə alim haqqında məlumat verilir. Kitabın 140-143-cü səhifələrində Şamil Dəlidağın keçidiyi həyat yolu qısa, lakin mənalı şəkildə nəzərə çatdırılır. Onun rayon komsomol komitəsinin birinci katibi işlədiyi zaman rəhbərlik etdiyi təşkilatın Ümumittifaq yarışında birinci yeri tutub «Moskviç» markalı minik maşını ilə mükafatlandırılması, məarif şöbəsinin müdürü işlədiyi zaman bu təşkilat təhsildə qazandığı müvəffəqiyyətlərə görə iki il dalbadal (1976-1977-ci illər) respublikanın ən yüksək keçici Qırmızı bayraqına layiq görülməsi qələmə alınmışdır.

Şamil Dəlidağın yaratdığı adı dillər əzbərinə çevrilən çox zəngin tarix-diyarşunaslıq muzeyindən və bu işinə görə ona respublikanın «Əməkdar Mədəniyyət işçisi» adı verilməsi nəzərə çatdırılır.

Müəllif Şamilin çap olunan kitablarından, onun ədəbiyyata gətirdiyi yeniliklərdən – «Azərbaycan dilinin qəfiyə lügəti»ndən, «Azərbaycan dilinin mənzum cinas lügəti»ndən, «Dodaqdəyməzlər» və başqa kitablarından oxuculara məlumat verir. Hacı İdris Verdiyev Şamil Dəlidağın ədəbi yaradıcılığını yüksək qiymətləndirir.

Hacı İdris özü də bir çox kitablar müəllifidir.

**Haşıyə.** *Kitabda Azərbaycanın görkəmli Xalq yazıçısı Süleyman Rəhimov Kəlbəcərdə olarkən çəkilmiş bir fotosəkildə verilmişdir. Bu fotonun altında yazılmışdır: - «Əsgərov Şamil Səlim oğlu Azərbaycan Respublikasının Xalq yazıçısı Süleyman Rəhimovla Kəlbəcər xalqının görüşü zamanı.*

Kəlbəcər şəhəri –1967-ci il.

**«Zəngəzur» qəzeti. Fevral 2002, №2**

Qəzətin baş redaktoru Səbahəddin Eloğlunun «Muzey yaradan şair –Şamil Dəlidağ» adlı bir səhifəlik məqaləsi bu nömrədə çap olunmuşdur.

Müəllif Şamilin yaratdığı bir muzeyin onun maarif şöbəsi müdürü vəzifəsindən çıxandan sonra dağıdıldıqından, onun yaratdığı adı dillər əzbəri olan «Kəlbəcər tarix-diyarşunaslıq muzeyinin» erməni quzğunlarının caynağına kecməsindən və Bakı şəhərində üçüncü Kəlbəcər muzeyi qurmasından söhbət açır.

Məqalədə Kəlbəcər tarix-diyarşunaslıq muzeyi və onun yaradımásında Şamilin müstəsna xidmətləri olduğu barədə əlifba sırası ilə Xalq şairi Bəxtiyar Vahabzadənin, şair Eldar Baxışın, dövlət xadimi Əliş Lənbəranskinin, jurnalist Əlövsət Ağalarovun, şair, alim Firudin Şimşəyin, şair, alim Hikmət Mahmudun, şair Hüseyn Kürdoğlunun, xalq şairi Xəlil Rza Ulutürkün, Akademianın müxbir üzvü Xudu Məmmədovun, iqtisadçı alim Kamil Həsənovun, şair, alim Qasim Qasızmədənin, yazıçı Qulu Xəlillinin, şair, jurnalist Məmməd Aslanın, şair Məmməd İsmayılin, şair Məstan Əliyevin, alim Mircəfər Həsənovun, şair Nəsib Nəbioğlunun, şair Sabir Rüstəmxanlıının, hüquqşunas Yaqub Əsgərovun, alim Yəhya Kərimovun, şair Zəlimxan Yaqubun, dövlət xadimi Zülfü Hacıyevin rəylərindən maraqlı sətirlər verilmişdir.

**Əli Mirhaşim. «Ömür karvanı»,  
«Qapp-poliqraf» nəşriyyatı, 2002.**

Bu kitabda Şamilin Əli Məmişoğlu Xankişiyyevə (Əli Mirhaşima) həsr etdiyi «Mərd insandır Əlimiz» adlı şeri və onun üçün «Hər çeşmədən bir damla» kitabına şerlə yazdığı avtoqraf çap olunmuşdur.

**«Professor Vidadi Xəlilov»,  
(həyatı və yaradıcılığı), «Nərgiz» nəşriyyatı, 2002.**

Bu kitabın 163-164-cü səhifələrində Şamil Dəlidəğin professor Vidadi Xəlilova verdiyi «Lal qız» kitabına yazdığı avtoqraf çap olunmuşdur.

Vidadi Xəlilov, ey gözəl insan,  
Həyatda qazanın hər vaxt şöhrət-şan.  
Bu kitab dil açıb bizə danışır,  
İki qardaş xalqın saf dostluğunundan.

Mənə hökm eyləyir sinəmdə ürək,  
Bu dostluğu möhkəm qoruyaq gərək.  
Sizli, bizli, hər kəs olanı danır  
Deyək haram olsun yediyi çörək.

Birlik gərəkdir hava, su kimi,  
Gərək əlbirliyin olaq həkimini.  
Dinləsin həmişə ürəyin sazi,  
Bu birlidən çalsın dinəndə simi.

07/IX-2002

### **Kərim Kərimov «Ömür yol» kitabı. Bakı-2002.**

Bu kitabın 22-ci səhifəsində İmişlidə yaşayan müəllif yazır: - «Şair və alim dostum kəlbəcərli Şamil Əsgərov vaxtı ilə bayramlar münasibəti ilə mənə təbrik «otkritkaları» göndərərdi».

Aşağıdakı şer parçasını belə təbriklərdən birinə cavab olaraq göndərmişdir.

Şair qardaş! Şəhriyarı tanırsan,  
Qəlbində var eşq atəsi yanırsan.  
Hərdən-hərdən bizləri də anırsan,  
Hava vaxtsız tez soyudu, yağıdı qar,  
Minnətdarıq, minnətdarıq, minətdar.

1978-ci il.

### **«Ekspres qəzeti» 21-23/XII-2003**

Tanınmış şair Əli Vəkil bu qəzətdə ədəbiyyatşunas alim Həsən Mirzənin «Dərdimi» şerinə cavab olaraq yazdığını

«Vətən dərdi, torpaq dərdi dərdimiz,  
Bəsdir çəkdik ummanlarla dərdi biz» adlı şerində Şamil Dəlidəğ haqqında aşağıdakı bəndi yazmışdır:

Kəlbəcəri itirib Şamil Dəlidəğ,  
Yad gəzsə də itirərmi eli dağ?  
Bəs ədalət dərdə dözsün nə sayaq?  
Donur damarda qan, ay Həsən qağı.

**«Azerros («Azerbaydjanski Rossi») qəzetiinin aprel 2003-cü it tarixli, 4-cü nömrəsi)**

Qəzeti bu sayında şair Nəsib Nəbioğlunun Azərbaycan dilində Kəlbəcər işğalının 10-cu il dönümü münasibəti ilə «Dəlidəğin harayı» adlı məqaləsi dərc olunmuşdur.

Müəllif yazar: - «Kəlbəcərin tarix-diyarşunaslıq muzeyi əvəzi olunmayan bir muzey idi. O, Kəlbəcəri canından çox sevən, bütün həyatını Kəlbəcərin maariflənməsinə, inkişafına həsr edən sevimli ağsaqqalımız Şamil Əsgərovun çox ağır zəhməti hesabına yaranmışdı. Bu muzey möcüzələr muzeyi idi... Muzeydə III-IV minilliklərə aid qurd və keçi totemləri var idi... Kəlbəcərin muzeyindən qarət edilmiş eksponatlar Fransada, Almaniyada nümayiş etdirilmişdir.

Məqalədə bir şair kimi Şamil Əsgərovun da adı çəkilmişdir.

**«Komsomolskaya pravda» qəzetiinin 26/IV-2003-cü il tarixli, 17-ci sayı, Lətif Şamxalın «Peredivijnyu etnoqrafi-çeskoya vistavka» adlı məqaləsi.** Lətif Şamxal Şamil Əsgərovun Kəlbəcərdə maarif şöbəsinin müdürü işlədiyi zaman yaratdığı zəngin ölkəşunaslıq muzeyindən və o işdən çıxandan sonra bu muzeyin dağılmışından söhbət açır. O, sonra Şamilin Kəlbəcərdə yaratdığı tayı-bərabəri olmayan «Tarix-diyarşunaslıq muzeyi»nin ermənilər tərəfindən işğal olunduğunu bildirir.

Müəllif bildirir ki, indi Şamil Əsgərov üçüncü Kəlbəcər muzeyini Bakı şəhərində yaratmışdır. Bu muzey böyük bir səyyari sərgi hazırlamışdır.

**«Yeni Azərbaycan» qəzeti,**  
21/I-2003-cü il tarixli, 21-ci sayı

Məqalədə jurnalist Əjdər Fərzəli Qorqudun «Dədə Qorqud yurdu, Gəmiqaya ilə Qobustanın ortası: Kəlbəcər» adlı yazısında «Şamil Dəlidağın «Qobustan» muzeyindən bir soraq» ifadəsini işlədir və daha sonra deyir: - «Nə yaxşı ki, hərmətli yazıçımız Anar müəllim 1985-ci ildə baş redaktoru olduğu «Qobustan» jurnalında (2-ci, 68-ci sayı) «Kəlbəcər Qobustanı» haqqında bir yazıda Kəlbəcər qayalarındaki piktoqrafik yazılarından da nümunələr çap etdirmişdir. Yazının müəllifi Kəlbəcərin qeyrətləri oğlu Şamil Əsgərov (Dəlidağ) o illerdə dağlar diyarında öz əli ilə yaratdığı, eksponatlarının sildirrim qayalardan bir-bir toplayıb başa gətirdiyi Kəlbəcər tarix-diyarşunaslıq muzeyini dünyaya göstərə bilmışdı. Uzaq minilliklərdən xəbər gətirmiş o eksponatlar arasında mənim çoxdan sərağına düşdürüm piktoqrafik yazılar da əks olunmuşdur.

### **Xankişi Bəxtiyar. «Dağlar məni qocaltdı»**

Bakı «Şirvannəşr», 2004.

Söz ustadı, alim kimi tanınan Xankişi Bəxtiyarın bu şerlər kitabında «Mənim» (ustadım Şamil Dəlidağ səh.66) – «Şamil ata, Mürvət oğul, mən nəvə» (səh.166) adlı iki şer də çap olunmuşdur.

Məlum olduğu kimi Şamil müəllim ilk dəfə «törəmə» adlandırdığı şerlər yazmışdır. Bundan sonra Mürvət Qədimoğlu, daha sonra Xankişi Bəxtiyar belə şerlər qoşmuşdur. O, bunu belə qələmə almışdır:

### **ŞAMİL ATA, MÜRVƏT OĞUL, MƏN NƏVƏ**

Dünyada üç nəfər «törəmə» yazır,  
Biri Şamil, biri Mürvət, biri mən.  
Sənət yollarında ölməyə hazır –  
Biri Şamil, biri Mürvət, biri mən.

Şamil «törəmə»nin atasıdır, bil,  
Şamil törəmənin butasıdır, bil.  
Üç şair «törəmə» ustasıdır, bil –  
Biri Şamil, biri Mürvət, biri mən.

## \*\*\*\*\**Bir ömürdən səhifələr*

«Törəmə» yazmaqdə Mürvət oğlu, Sözləri elə bil baldı, noğuldı. Həsrətdən üç nəfər belə doğuldu, Biri Şamil, biri Mürvət, biri mən.

Xankişiyəm, nəvəsiyəm Şamilin, Əkdiyini becərirəm mən, bilin. Lap oyuruq bəd gözünü cahilin, Biri Şamil, biri Mürvət, biri mən.

### **«Təhsil problemləri» qəzeti, 10-20 Avqust 2004-cü il**

Bu qəzətin 8-9-cu qoşa səhifəsində şair Mürvət Qədimoğluun Şamil Əsgərovun barəsində «Ədəbiyyatımızın və dilimizin inkişafında yeniliklər» elmi xarakterli məqaləsi dərc edilmişdir. Mürvət Qədimoğlu bu yazısında Şamil Dəlidəğin poeziyamıza və dilimizə gətirdiyi 12 yenilikdən söhbət açmışdır. O bu yeniliklərin məktəblərin tədris proqramlarına daxil edilməsini zəruri və vacib bir iş hesab etmişdir. Mürvət Qədimoğlu bildirir ki, mütəxəssislərin rəyinə görə bu yeniliklər haqqında namizədlik və doktorluq dissertasiyaları yazılmalıdır.

### **«Azad Azərbaycan», qəzeti, 5 Sentyabr 2004-cü il, N 133**

Bu qəzətin bütöv bir səhifəsində Şamil Əsgərovun poeziyamıza gətirdiyi yeniliklər haqqında şair Mürvət Qədimoğluun «Dodaqdəyməzlər möcüzəsi» adlı məqaləsi çap olunmuşdur.

### **«Naxçıvan qəzeti», 10 Sentyabr 2004-cü il, N 32**

Bu qəzətdə alim Haqverdi Behbudzadə Şamil Dəlidəğin «xalqımızın ustad ədibi, qiymətli şairi və yazıçısı, əvəzsiz ədəbiyyatçısı, peşəkar dilçisi, ensiklopedik zəka sahibi, mahir tərcüməçisi» adlandırmışdır.

**«Təhsil problemləri» qəzeti, 20.09.2004, № 43-44.**

Bu qəzətdə elmlər namizədi Osman Mirzəyevin «Yenilikçi şair» adlı bir qısa səhifəlik yazısı dərc olunmuşdur. Müəllif məqaləsində Şamil Dəlidağın qələmə aldığı yeni şəkilli qəzəllərindən söhbət açır. Osman müəllim Şamil müəllimin on qəzəlini tədqiqata cəlb etmişdir. Bunlardan «dodaqdəyməz, törmə», «dodaqdəyməz, cinası», «bütün kəlmələri eyni hərflə başlayan qəzəl» və başqa yeni şəkilli qəzəlləri misal göstərmək olar.

**«Naxçıvan» qəzeti, 01.10.2004.**

Bu qəzətdə şair Mürvət Qədimogluunun «Poemada yeniliklər» adlı bir səhifəlik yazısı dərc olunmuşdur. O, diqqəti Şamil Dəlidağın yeni şəkilli beş poemasına yönəltmişdir. Bu poemaların ikisi dodaqdəyməz, biri dodaqdəyməz törəmə, biri dodaqdəyməz əvvəl-axır şəklində, biri isə cinaslarla yazılmışdır. Mürvət Qədimoglu haqlı olaraq yazır ki, indiyə qədər heç kim Şamil müəllimin yazdığı şəkillərdə poemalar yazmamışdır. Məsələn, iki fəsildən ibarət olan «Qarabağın harayı» poeması cinaslarla, «İsa-Sədaqət» dastan-hekayət isə dodaqdəyməzlərlə yazılmışdır. Təkcə bu dastan-hekayətdə 3600 misra dodaqdəyməz şerlər vardır. Maraqlıdır ki, burada adı sözlər də dodaqdəyməzlərlə qələmə alınmışdır.

**REDAKTORU, TƏRTİBÇİSİ OLDUĞU,  
ÖN SÖZ YAZDIĞI KİTABLAR**

**AŞIQ ALI. «Yazıcı» nəşriyyatı. 1982.**

Bu kitabı tərtib edənlərdən və ön söz yazanlardan biri də Şamil Əsgərov olmuşdur.

Kitabın 12 çap vərəqi həcmində hazırlanmış və Aşıq Alının bir çox şerlərini harada, nə münasibətlə yazdığı barədə geniş izahat yazmışdı. Şamil müəllim o zaman partiyanın Mərkəzi komitəsində Mədəniyyət şöbəsinin müdürü işləyən Vəfa Quluzadəyə müraciət etmişdi. O, kitabın 12 çap vərəqi həcmində olmasına razılıq və çapına göstəriş vermişdi. Lakin...

Bu lakin barədə böyük və mübariz şair Xəlil Rza Ulutürk özünün «Gündəliyi»nə 23 oktyabr 1983-cü il tarixdə aşağıdakılari yazmışdır: - «Burnunun ucundan uzağı görməyən dargöz ziyalıcıqlar Aşıq Alı irləni görün necə tarmar edirlər. 12 çap vərəqi həcmində kitabı vur-tut 4 çap vərəqi həcminə endirirlər. Baltanı qaldırıb kimə vurdular? Azərbaycan poeziyasının, deməli Azərbaycan xalqının ayağına! Halbuki bu kor hücum Aşıq Alı kitabının təbliğisi Şamilə qarşı tuşlanmışdı.

Bəli, Aşıq Aliya belə xəyanət edildi.

**Haşıyə:** Hazırda Şamil müəllimdə Aşıq Alının çap olunmamış yüzlərlə seri vardır.

### **Mürvət Qədimoglu. «Mən dünyanın dərd daşıyam»**

Bakı, «Şuşa» nəşriyyatı, 1997.

Şamil Dəlidəğ bu kitabın redaktoru olmuş və ona «Vətənə sədaqət, xalqa məhəbbət» adlı yeddi səhifəlik müqəddimə yazmışdır.

Kitabda tanınmış şair Mürvət Qədimogluğun Şamilə həsr etdiyi «Kürdəm» (səh.41) «Kişinin işidir» (səh.42) şerləri də işiq üzü görmüşdür.

### **«Gülgəz nənə». Bayatlılar**

Bakı, «Şirvannəşr», 2001

Gülgəz Xəlilqızı Şamil Dəlidəğin anasıdır. O, bir bayati ustası kimi eldə məşhur idi. Çətinlik çəkmədən bədahətən bayati qoşmağı bacarırdı. Şamilin atası Səlim kişi Kəlbəcərin Ağcakənd kəndində torpağa tapşırıldı, anası Gülgəz nənə qaçqın düşdüyü səbəbdən Bakıda dəfn olundu.

Gülgəz nənənin 2001-ci ildə «Bayatlılar» kitabı çap olundu. Bu bayatlıların təqribən 85 faizi Azərbaycan dilində, qalanları kurd dilindədir. Kitaba Şamil ön söz yazmış və onun redaktoru olmuşdur. Onun ananısına həsr etdiyi şerləri də burada çap olunmuşdur.

Gülgəz nənənin bayatılarından nümunələr:

Qapıbdı azar məni,  
Çağırır məzar məni.  
Qaçqınlığım eyləyib  
Dünyadan bezar məni.

İtibdi elim mənim,  
Sınıbdı belim mənm.  
Qəmli bayatı deyir,  
Həmişə dilim mənim.

Bu ürək nə ürəkdir,  
Elsiz, çöpdən dirəkdir.  
Dağsız, çaysız, bulaqsız  
Ömür nəyə gərəkdir?!

Belimi bükən mənəm,  
Göz yaşı tökən mənəm.  
Cavanlar yurdu almır,  
Xəcalət çəkən mənəm.

Damın üstə pərdi var,  
Elin qaçqın dərdi var.  
Qovar yurddan düşməni,  
Hələ xalqın mərdi var.

Ağladı, ana qaçıdı,  
Yığıldı, cana qaçıdı.  
Kəlbəcərin mərd eli  
Hərə bir yana qaçıdı.

**Mehbalı Quliyev. «Vətənimi tərk etmərəm»**

Bakı «Kür» nəşriyyatı. 2001

Vətən şəhidi olan Kurd Mehbalının bu şerlər kitabının redaktoru Şamil Dəlidağ olmuş və ona 12 səhifəlik ön söz yazmışdır.

Mehbalının vaxtı ilə Şamilə yazdığı «Nərgiz» adlı şeri kitabda çap edilmişdir. Bundan başqa kitabda Mehbalının itkin düşən zaman Şamilin ona həsr etdiyi «Halalın olsun» adlı şeri də nəşr olunmuşdur.

Həmçinin kitabda Mehbalının Şamilə həsr etdiyi «Ağlayır» (səh.57), «Şamil» (səh.60), «Yenə» (səh.66), şair Hüseyin Kürdoğlu ilə Şamilin Laçına gəlməsi münasibəti ilə yazdığı «Xoş gəlmisiniz», Şamilə şerlə göndərdiyi «Təbrik məktubu» (səh.103) yenə də ona həsr etdiyi «Xoş gəldin» şeri (səh.10) kitabda getmişdir.

Şamilin Mehbalının övladlarına onun böyük oğlu Aşıq Şakirin şəxsində yazdığı «Dönəsiz» şeri də kitabın 85-86-ci səhifələrindədir.

Mehbalının Şamilə həsr etdiyi şerlər onun oğlanlarının ciddi təkidi ilə kitaba daxil edilmişdir

**Dəmirçi Abbas «Mən necə gülüm»**

«Elm» nəşriyyatı. 2002-ci il

Bu şer kitabının redaktoru Şamil Dəlidağ olmuş və ona 19 səhifəlik müqəddimə yazmışdır.

Kitabın müqəddiməsində qəçqınlıq dəndlərinə aid Dəmirçi Abbasla Şamil Dəlidağın deyişmələri də özünə yet tapmışdır. Həmçinin kitabda (səh.277) onların başqa bir deyişmələri də çap olunmuşdur.

**Əhməd Bayramoğlu. «Həyatdan gələn səslər»  
«Nərgiz» nəşriyyatı, 2002-ci il.**

Bu kitabın redaktoru Şamil Dəlidəğ olmuş və ona «Həyatdan gələn səslər» adlı 13 səhifəlik ön söz yazmışdır. Ön sözdə Şamilin «Şamiləm» «Kaş mən olaydım», habelə «Hər çeşmədən bir damla» kitabına şerlə yazdığı avtoqraf Əhməd Bayramoğluna göndərdiyi məktub və «Əhməd» adlı şeri çap olunmuşdur.

Bunlardan başqa Əhmədin doğma kəndi Salmanbəylidə öz pulu ilə Məscid tikdirənə onun «Heydər kişi» adlı şeri də getmişdir.

**Rəfayıl Mayilov. «Vətən haraylayıb çağırır bizi»  
«Nərgiz» nəşriyyatı, 2002-ci il.**

Şamil Dəlidəğ bu kitabın redaktoru olmuş və ona «Vətən haraylayır çağırır bizi» adlı doqquz səhifəlik müqəddimə yazmışdır.

Kitabda Rəfayılın Şamilə həsr etdiyi «Qanadım olsayı» (səh.16) «Ustad» (səh50) şerləri də çap olunmuşdur.

**Yunis Abdullayev. «Göyçənin gülən və ağlayan günləri»., «Nərgiz» nəşriyyatı, 2002-ci il.**

Bu kitabın redaktoru Şamil Dəlidəğ ona «Xalq adamı adlı» müqəddimə yazmışdır (səh.3-5). Kitabda Şamilin ona yazdığı «Göyçə dərdi» adlı 17 cinaslı rubaisi də verilmişdir (səh.74-77).

Kitabda Yunis Abdullayev Şamillə 45 illik dostluğunundan söz açmış, onun mərdliyini, insan pərvərliyini, işgizarlığını və bir çox başqa insanı xüsusiyyətlərini qələmə almışdır (səh.74-77).

## ŞAMİL DƏLİDAĞIN YAZIB HAZIRLADIĞI, LAKİN HƏLƏLKİ ÇAPINA İMKAN OLMAYAN KİTABLARI

1. «Zindandan har-haray», təqribən 250 səhifə.
2. «Qəlbimin hay-harayı» şerlər kitabı, təqribən 300 səhifə.
3. «Azərbaycanda kürdlər», təqribən 350 səhifə.
4. «Dostluq körpüsü» kurd dilində şerləri və kurd dilinə tərcümə etdiyi şerlər, təqribən 250 səhifə.
5. «Kərbəlayı Fərəcin lətifələri», təqribən 100 səhifə.
6. «Cinashlı bayatlılar», təqribən 200 səhifə.
7. «Qəzəllər», təqribən 120 səhifə.
8. «Avtoqraflar», təqribən 110 səhifə.
9. «Əziz və unudulmaz dosilarım», təqribən 170 səhifə.
10. «Poemalar», təqribən 150 səhifə.
11. «Kurd dilinin cinas lügəti», təqribən 180 səhifə.

## ŞAMİL DƏLİDAĞIN HƏR İLDƏ YAZDIĞI ŞERLƏRDƏN BİR-İKİ NÜMUNƏ

Şamil ilk şerini 1941-ci ildə yazmış və məktəbin divar qəzetində çap etdirmiştir.

### GƏRƏK

Havaya buraxın o tərlan quşu,  
Faşistlərin gözü oyulsun gərək.  
Çaşıbdı Hitlerin başından huşu,  
Cəllad diri-dir soyulsun gərək.

Ar olsun yurduma göz tikənlərə,  
Amansız od vuran kəndə, şəhərə!  
Əlinə bir kəsər götürsün hərə,  
İgidlər Koroğlu sayılsın gərək.

Qan içən düşmənə məzar qazılsın,  
İnsan cərgəsindən adı pozulsun.  
Şamil, şəhidlərə dastan yazılsın,  
Ən uca abidə qoyulsun gərək.

Oktyabr 1941

### **QIŞDA VƏ YAYDA**

Qarlı qışda məktəbdə  
Odunyaran işlədim.  
Dondu əlim-ayağım,  
Səhər, toran işlədim.

Balaca çoban kimi  
Yayda tanındım eldə.  
Əlli axsaq qoyunu  
Otarıram mən çöldə.

Kryalinlə, zəy ilə  
Dava-dərman edirəm.  
Canavardan, oğrudan  
Qoyunları güdürüəm.

İyul 1942

### **EVİMİZDƏ**

Evimizdə nehrə var,  
Yun darağı, cəhrə var.  
Sini, bölmə, döyrə var,  
Balta, kərki, dəhrə var.  
Ağac kötük üstündə,  
Doğramağa pöhrə var.

Evimizdə nimçə var,  
Qaşıq, kəfkir, çomçə var,  
Cecim, palaz, xalça var.  
Divarında taxça var,  
Paltar, dəsmal asmağa,  
İki yerdə mixça var.

Taxtadan yüksəlti var,  
Şal yastıq, başaltı var.  
Örkən, sicim, çatı var,  
Qırxılıq, qamaltı var.  
Nənəmizin dilində,  
Nağıl var, bayatı var.

Dekabr 1943

### **QIZ-GƏLİNLER**

Arvadların ərləri  
Göndərilib əsgərə.  
Kərənti ilə hərə  
Gündə doluşur vərə.  
Ərlərinin yerinə  
Qeyrətlə ot biçirlər  
Ürəkdən and içirlər:  
Sizi əvəz edəcək,  
Qoyuna da gedəcək,  
Qalmayıb işdən geri,  
Xışla əkəcək yeri.  
Olsa taxıl biçimi,  
Çini alacaq ələ,  
Bəxtimiz olub belə.  
Qız-gəlinlər layiqdi,  
Kəndimizdə tərifə,  
Layiqdilər təltifə.

İyul 1944.

## PENCƏK – ŞALVAR ƏHVALATI

Əziz nənəm Abhəyat,  
Dayanmadı bir saat,  
Cəhrəsində əyirdi  
Əlcəyi saçaq kimi,  
Balamı el tanısın,  
Söylədi qoçaq kimi.  
Dedi, anan Gülgəz də  
Yer hansı quracaq.  
İp-şal, sonra tikilib  
Pencək-şalvar olacaq..  
Balam, kənddə geyəcək,  
Qızlar onu öyəcək.  
İpliyi etdi yumaq,  
Tərs gətirdi işancaq.  
Yumalandı o yumaq,  
Alovlu oda düşdü.  
Mən haya yetişincə,  
Yana-yana bürüşdü.  
Anam Gülgəz əlini,  
Tez-tez çırpdı dizinə,  
Amma, nənəm qoymadı  
Dəmi versin gözünə.  
Yansa da zəhmətinə,  
İp əyirdi o yenə.  
Qurdu yer hanasını,  
Anam şalı toxudu.  
Boyanmışdı zil qara,  
Bərabəri yox idi.

Ondan Dərzi Süleyman  
Tikdi pencək-şalvari.  
Atam Səlim sanadı  
Artığıyla pulları.  
Geyib pencək-şalvari,  
Yollandım kəndə sarı.  
Qayıtdım, nənəm dedi:  
-Lap yandırın qızları.

Oktyabr 1944.

### DAHA

*Bu qoşmani Şamil 1945-ci  
ildə komsomol fəallarının rayon  
yığıncağında oxumuşdur.*

Qırmızı geyinin ellər, ay ellər!  
Hitlerin bostanı sovulub daha.  
Şən nəgmə oxusun ürəkdən dillər,  
Faşistlərin burnu ovulub daha.

Şəhərlər dağıdırıb kənd sökənlərin,  
Sitəmin zoruya diz bükənlərin,  
Canavara dönüb qan tökənlərin,  
Qulaqları kökdən burulub daha.

Qəhrəman oğullar yetirmişik biz,  
Çoxlu nər igidlər itirmişik biz.  
Yurda qələbəni gətirmişik biz,  
Qanımız bir qədər durulub daha.

Qəlblərin arzusu qızıl gül açıb,  
Qorxu ürekldən uzağa qaçıb.  
Azadlıq günəşini ərşə nur saçıb,  
Zülmət yurdumuzdan qovulub daha.

Bəşəri aldadan yalanlar da var,  
Misli görünməmiş talanlar da var.  
Başı əzilməmiş ilanlar da var,  
İnanmayın yanıb qovrulub daha.

Ayıq olmalıyıq – gərəkli budu,  
Şamiləm, dünyamız alovla, sudu.  
Deməyək tam sönüb qan-qırğın odu –  
Külü ocağından sovrulub daha.

İyun 1945

## GÜLÜR

Abır-həyası yox, arsızın biri,  
Pendiri bəyənir, çobana gülür.  
Gözündə görməyib ən nəhəng tiri,  
Bir gözdə qıl görüb tez ona gülür.

Dananın ətini eyləyir kabab,  
Naxırçını görsə, gətirməyib tab,  
Deyir əkil burdan, o alçaq, tüllab,  
Danani bəsləyən insana gülür.

Gecə-gündüz elin cibini soyur,  
Haram mal toplayıb geriyə qoyur.  
Nə nəfsi azalır, nə gözü doyur,  
İrişib gözü tox olana gülür.

Güvənin həmişə fitnəyə-felə,  
Hər zülmü eyləyir obaya-elə.  
Şamiləm, qoy bilsin, çox getməz belə,  
Biz görərik el o nadana gülür.

1946

## KƏLBƏCƏR

Allahın nurundan xəlq olunubdu,  
Yerdə yaranıbdı cənnət Kəlbəcər.  
Heç bir gözəllikdən, həqiqətdir bu:  
Götürməz zərrəcə minnət Kəlbəcər.

1945

Qədərsiz səfali yaylaqları var,  
Sərin, narzan, isti bulaqları var.  
Könül açan saysız oylaqları var,  
Qazanıbdı qədir-qiyət Kəlbəcər.

Cansıza can verər behişt havası,  
Xəstə udsa, yoxa çıxar nəvası.  
Gül-çiçəyi min bir dərdin davası,  
Sayılır aləmdə hikmət Kəlbəcər.

Desələr də qələm götür bir-bir yaz,  
Gözəlliyi heç bir hesaba siğmaz.  
Gəzib sanamağa ömür olar az,  
Olubdu dillərdə şöhrət Kəlbəcər.

Mərd elinin qəlbini ən saf gövhərdi,  
Şamiləm dedikcə qonaqpərvərdi.  
Cavanı, qocası sinədəftərdi,  
Qüdrətdən yaranıb qüdrət Kəlbəcər.

İyun, 1947

946

## YEYƏR

Artıq tamahlılar quduz dişiyilə,  
Gəmirib dağ-daşı, qayani yeyər.  
Heç arası olmaz doymaq işiyilə,  
Fürsət tapa bilsə dünyani yeyər.

Acgözlər bir dəfə doydum demədi,  
Deməyin dəryanı udum demədi.  
Namusu atdilar itə, yemədi,  
Tamahkar namusu, həyanı yeyər.

Şamiləm, dönəndə dövranın üzü,  
Acgöz tamahkarın tökülər gözü.  
Haqdır, həqiqətdir atalar sözü:  
«Qazanc qduranda mayanı yeyər».

1948

## KEÇƏR

*Ağdamlı tələbə yoldaşım və  
dostum Məmmədov Zeynala.*

Dostunun yolunda yaxşı dost olan,  
Şöhrətindən keçər, şanından keçər.  
Elələri var ki, çətin zamanda,  
Heç salam verməyib yanından keçər.

Düşmənlərin olsa sağı-solunda,  
«Dost» var ki, gizlənər çaqqal kolunda.  
Dost da var min yara olsa qolunda,  
Qalan bircə damla qanından keçər.

Şamil, sən də Zeynal kimi sev eli,  
Qəlbində ucalsın onun heykəli.  
Dost yolunda sızqa sanıb o seli,  
Əgər lazıim gəlsə canından keçər.

Dekabr 1949

## MÜƏLLİM

Şamil 1950-ci ildə Ağdam Dövlət müəllimlər inistitutunu fərqlənmə diplomu ilə bitirmişdi. Bu münasibətlə və onun institutdakı faydalı fəaliyyəti barədə direktor Əliş Əhmədov Kəlbəcər rayon partiya komitəsinə razılıq məktubu göndərmişdi. Bu məktub rayon fəallar yiğincığında oxunmuşdu.

Şamil isə bir poema yazıb instituta çatdırmışdı. Bu poema da institutun ümumi yiğincığında oxunub hərarətlə qarşılanmışdı. Həmin poemadan bir parçanı burada veririk.

Müəllimdən uca bu yer üzündə,  
Mümkün deyil özgə bir ad tapılsın.  
Hamidan uludur elin gözündə,  
İnanmir onsuz bir hünər yapılsın.

Müəllim olmasa dahi də olmaz,  
Onsuz şah da taxtda otura bilməz.  
Bu ad neçə-neçə dastana sığmaz,  
Adı ürəklərdə yaşayar, ölməz.

Alim, inşaatçı, bəstəkar, həkim,  
Hamı müəllimin yetirməsidir.  
Savad alıbdırsa dünyada hər kim,  
Onun əməyinin təntənəsidir.

Müəllim verdiyi təlim-tərbiyə,  
Sabahı deməkdir ana Vətənin.  
Kim ömrünü buna edib hədiyyə,  
Hörməti böyükdür ona Vətənin.

Yaddan çıxarmayaq gərək bircə an,  
Hədsizdir müəllim məsuliyyəti.  
Vicdanla çalışaq hər vaxt, hər zaman,  
Heç vaxt itirməyək bu qətiyyəti.

Açardır biliklər xəzinəsinə,  
Açıb bəxş eyləyir uşaqlara o.  
Dönür öyrətməyin təntənəsinə,  
Olmasın Vətəndə üzüqara o.

Bu yükün altına mən də düşmüşəm,  
Onu uşaqlara çatdırıram gərək.  
Həyatda zəhmətlə, işlə bişmişəm,  
Verdiyim bu vədə əmindir ürək.

Oktyabr 1950

**Haşıyə.** Şamil müəllim bu vədi şərafətlə yerinə yetirdi. Kəlbəcərdə təlim-tərbiyə işlərinin səviyyəsini yüksəklərə qaldırdı, onun rəhbərlik etdiyi Kəlbəcər maarif şöbəsinin işi 1976-1977-ci ildə respublikanın ən yüksək keçici Qırmızı bayrağına layiq görüldü.

### İÇİNDƏ

Gəl dağlara, dırman yala, çıx daşa,  
Gəz çəməndə, itsin boyun içində.  
İlin hər fəslinə eylə tamaşa,  
Yaz görüb, qışa bax yayın içində.

Dəlidağda bəs bu haray, hay nədi?  
Külək əsib yağış yallı oynadı.  
Dərələrə sel-su dolub qaynadı,  
Qayalar helləndi çayın içində.

Payız gəldi, hamı birdən ayıldı,  
Şamil, yenə saz erkəklər sayılıdı.  
Zurna səsi dağa-daşa yayıldı,  
Obalar sevindi toyun içində.

1951

## DƏVƏNİN QİYMƏTİ

*Xalq məsəli*

Oğlu atasına gəlib söylədi:  
-Dəvənin qiyməti bircə qəpikdi.  
Pul ver, alım-deyə minnət eylədi,  
Tez gözünü onun ağızına dikdi.

Belə cavab verdi ata oğluna:  
- Eləsə, qəpiyə yoxdur gümanım.  
Vaxtında alarıq, əmin ol buna,  
Get, məndən incimə dinim-imanım.

Bir gün oğlu qəmli qayıtdı evə,  
Qırıla-qırıla içini yedi.  
Söylədi:- Qızılı satılır dəvə,  
Ata sayıb verdi, «al gətir», - dedi.

İyul 1952

## KÜRD QIZI

Eyləyib dağları özünə məskən,  
Maralla gəzirsən qoşa, kurd qızı.  
Yuxudan oyanıb hər səhər erkən,  
Kəkliklə qonursan daşa, kurd qızı.

Doludur yaşamaq eşqi sinəndə,  
İgid olmuş Həcər – ulu nənən də.  
Əməyin yaraşiq, şərəfdi kəndə,  
Ucalıq da odur başa, kurd qızı.

Deyirsən, kəndimiz səhərə dönsün,  
Qaranlıq gecəsi səhərə dönsün.  
Artsın sevincimiz Tərtərə dönsün,  
Yetsin bu arzun da başa, kurd qızı.

Sənin qüdrətindən halıyam, halı,  
İncə barmaqların toxuyar xalı.  
Qalxsan at belinə, tez düşər nali,  
Gəlir bu hünərin xoşa, kürd qızı.

Yurdunun, xalqının çətin günündə,  
Ələ silah alıb düşmən önungdə,  
Hünər göstərmisən səngərdə, öndə,  
Qəzəbin gəlibdi coşa, kürd qızı.

Adın dastan olub eldə-obada,  
Şamili salmışan alovlu oda.  
Quş quşdur, qalammaز təkcə yuvada,  
Sən də uç qəlbimdə yaşa, kürd qızı.

İyun 1953

## TÖKÜLƏR

Əgər işə düşsə şeytan barmağı,  
Bağın dəymisi yox, kalı tökülər.  
Düzəndə büdrəyər atın ayağı,  
Hamar, yumşaq yerdə nali tökülər:

Bələsi böyükdür şeytan əlinin,  
Həmişə himidir şər təməlinin.  
Ağır fəsadından fitnə-felinin,  
Uçar, qayaların salı tökülər.

Mən Şamiləm, çəkər gözlərə pərdə,  
İnsan düçər olar görünməz dərdə.  
Zəhərə qərq olar, durduğu yerdə  
Şirini yox olar, balı tökülər.

İyul 1954

## GÖRDÜM

Qış təhvil verəndə yaza yerini,  
Bağçalar, bostanlar belləndi, gördüm.  
Seyr etdim çəmənin mindən birini,  
Necə çıçəkləndi, gülləndi, gördüm.

Sonalayıb dərdim gördüklərimdən,  
Seçib dəstə-dəstə hördüklərimdən,  
Dərib gözaltına verdiklərimdən,  
Gülüb, dodaqaltı dilləndi, gördüm.

Cənnətə dönmüşdü hər yan, bağ-bağat,  
Baxıb gözəlliyyə mələk qaldı mat.  
Arandan dağlara gələndə elat,  
Yaylaqlar sevinib elləndi, gördüm.

Bulud nərə çekdi, göy guruldadı,  
İldirim çaxdıqca şimşək parladı.  
Çaxnaşma başlandı, ərş xırıldadı,  
Çaylor dərələrdə selləndi, gördüm.

Göründü səmada dəstəbədəstə,  
Göydə əvvəl-əvvəl süzdü ahəstə.  
Qartal qanad açıb şikarı üstə,  
Şıqadı, ox kimi milləndi gördüm.

Baxdım çalxalanan yağlı nehrəyə,  
Daraqlar əlcimi verdi cəhrəyə.  
Fətiri, yuxası yanmasın deyə,  
Qara saçın altı külləndi, gördüm.

Sürülər etmişdi dörd yanı məskən,  
Çodarlar olanda hədsiz öcəşkən,  
Yağlı ot otlayıb yeyib kökələn,  
Erkəklərin beli əlləndi, gördüm.

Elə bil oturdum elçi daşında,  
Sevdiyim gözəlin, bulaq başında,  
Bir dastan oxudum çatma qasında,  
Baxışı gözümə zilləndi, gördüm.

Başlanmışdı gülün, çiçəyin nazı,  
Bənövşə baş əyib etdi pişvazı.  
Şamil Dəlidağam, qəlbimin sazi,  
Ana təbiətlə telləndi, gördüm.

1955

### BƏSİMDİ

Özgə yerin nəyi varsa qoy olsun,  
Vətənimin şan-şöhrəti bəsimdi.  
İstəyirəm hər diyarda toy olsun,  
Ürəyimin pak niyyəti bəsimdi.

Dost seçmişəm mən özümə zəhməti,  
Yurdumuzun boldur varı-neməti.  
İstəmirəm haram malı, dövləti,  
El-abanın məhəbbəti bəsimdi.

Var-dövlətim xalqımıza vəfamdı,  
Onun bircə təbəssümü şəfamdı.  
Mən Şamiləm, dost cəfası səfamdı,  
Təmiz qəlbi, xoş ülfəti bəsimdi.

1955

## ÇƏKƏR

Gözəl, hüsnündəki o gözəlliyə,  
Baxsa gül-ciçək də xəcalət çəkər.  
Bəs onda de görüm, bu yaziq canım  
Mən sənə baxanda nə halət çəkər?

Qamətin dastandır dildə-ağızda,  
Görsə səni Şirin – o pəri qız da,  
Gözəllər hesabı olan kağızda,  
Öz adı üstündən qara xətt çəkər.

Həsrətin çoxunu eylədi xəstə,  
Hər rəssamam deyən düşsə də qəsdə,  
Gözəl, camalını ağ kağız üstə,  
Rafaeldə olan məharət çəkər.

Səni görsə belə dayanar qoca,  
Hüsnündən utanıb ay çıxar gecə.  
Günəş də bilməz ki, gizlənsin necə,  
Buluddan üzünə o bir sədd çəkər.

Amandı, Şamili eyləmə sayıl,  
Gözün can almağa hamidan qayıl.  
Mən də canalananam deyən əzrayıl,  
Bircə baxışından xəcalət çəkər.

Oktyabr. 1956

## MƏN NƏÇİYƏM Kİ...

Nə desən baş üstə, dilinə qurban,  
İxtiyar səndədir, mən nəçiyəm ki...  
Deyirsən yaylağa gedək, a ceyran,  
O dağlar sənindir, mən nəçiyəm ki...

Eşqin odu kimi köz ola bilməz,  
Gözlərinə bənzər göz ola bilməz.  
Canım lazımdırsa, söz ola bilməz,  
Gəl apar, sənindir, mən nəçiyəm ki...

Bir gözüm lazımsa, cütünü verrəm,  
Paranı istəsən, bütünü verrəm,  
Evimiz uçsa da, sütunu verrəm,  
Nəyim var sənindir, mən nəçiyəm ki...

Ara bir naz edib Şamildən küsən,  
Bizi barışdırınsın qoy şirin busən.  
Əgər qəsdin varsa, bu qəlbim, bu sən,  
Götür yar, sənindir, mən nəçiyəm ki....

Sentyabr 1957

## DEYƏR

(qəzəl)

Gözəl, səni görən kimi, çاش-baş qalib mələk deyər:  
- Camalını bizdən gözəl yaradıbdı fələk, - deyər.

Səndən rica eyləyərlər, yalvarırıq icazə ver,  
Hüsnünə səcdə qılmağa hüzuruna gələk, - deyər.

Sənin kimi gülcəməlli birisinə rast gəlmərik,  
Kainatı eyləsək də tamam ələk-vələk, - deyər.

Minnət edib dönə-dönə, ağız açar: - Gəl razı ol,  
Gözəl səni özümüzə baş mələykə bilək, - deyər.

Məcnundan betər etdiyin biçarə Şamil Dəlidəğ,  
Sənə elçi göndərməyi eyləmişəm dilək, - deyər.

Aprel 1958

### **YAZILMIŞ**

Gözəl, baxışından dastan oxudum,  
Dərdlərinə orda çarə yazılmış.  
Yalvarıb gözündən aman oxudum,  
Gör mənim taleyim hara yazılmış?!.

Sən gülümşə, atım qəmi, kədəri,  
Qaşı çatsan, dərdin olmaz qədəri,  
Gözlərin bəxtimin ömür dəftəri,  
Ora həm ağ, həm də qara yazılmış.

Sənsən mənim arzum bu yer üzündə,  
Naz etmə, bilirsən bunu özün də.  
Bilmirəm nədənsə ala gözündə  
Şamili çəkərəm dara – yazılmış.

Yanvar 1959

### **GÖZƏLDİR**

Yaltaqlıqla çörək qazanmaqdansa,  
Eyləsən ən ağır xata, gözəldir.  
Düşmən kölgəsində uzanmaqdansa,  
Boğaza keçirsən xalta, gözəldir.

İlqarsız gözələ uymasın kimsə,  
Ondansa qoy versin ilana busə.  
Minnətli ocaqla işinməkdənsə,  
Səni vursa qışda şaxta, gözəldir.

Şamiləm, zatını, nəslini dansa,  
İnsan insan olmaz, əslini dansa.  
Başı qoltuqlarda yaşamaqdansa,  
Başa endirilsə balta, gözəldir.

Sentyabr 1960

### QARŞILAR

Yaz olanda Dəlidağ'a gəl qonaq,  
Qoyun mələr, səni quzu qarşılard.  
Yamaca dırmanıb, daşa gəl qonaq;  
Kəkliyin söhbəti, sözü qarşılard.

Hansı yanı gəzib dolansan əgər,  
Göy ot yırğalanıb «xoş gəldin», - deyər.  
Bənövşə qarşında boynunu əyər,  
Səni sarı nərgiz özü qarşılard.

Bülbülün nəğməsi, torağay səsi,  
Yolların üstündə bitən laləsi,  
Dərələrdən axan gur şəlaləsi,  
Hər addımda bulaq gözü qarşılard.

Otların üstündə parıldayan şəh,  
Sərin hava, narın yağış, əsən meh,  
Şiş təpə üstündə qayadan zireh,  
Gədiyi, yamacı, düzü qarşılard.

Bu dağlar fəxridir Azərbaycanın,  
Şamil qurban verər yolunda canın.  
Gəlsən qonaqsevər elin-obanın,  
Geniş qəlbi, gülər üzü qarşılard.

İyun 1961

## CİNASLI RUBAILƏR

Dərd – qəmdən yüklənib hərb elə yükü,  
Yükləyir hər qəlbə, hər belə yükü.  
Demək çox çətindi nələr itirdi,  
El-oba çəkəndə hər belə yükü.

Düşmənin önündə qırışma lələ,  
Ütülə, keçəndə qırış mal ələ.  
Min yol ütü çəksən çətin düzələ,  
Vəzifəni alsa qırışmal ələ.

Vətən! Göz tikəndə qalana yağı,  
Layiqdir tonqala qalana yağı.  
Elin dar günündə kəsəsən gərək,  
Sürünüb geridə qalan ayağı.

Arı şanı hördü – bala calandı,  
Əjdadın kökünə bala calandı.  
Yekəpər yurduna xəyanət etdi,  
El-oba gözündə balacalandı.

Yanımda çəkirsən od adı niyə?  
Gözlərinin meyli odadı niyə?  
Bircə baxışının məsti olmuşam,  
Əlimdən alırsan o dadı niyə?

Qəlbimdə yaradıb odum ambarı,  
Çəkilsin dağlardan o duman barı,  
Görünsün gözümə, dodağı qaçsin,  
Mənim ürəyimdən od uman, barı.

İyul 1962

## EL İÇİNDƏ

Qəlbən inan, sən onu bil,  
Dərd kar etməz el içində.  
Öz yerində dözüb min il,  
Daş ovular sel içində.

Köhlən yeriş açıb süzər,  
Ceyran çöldə qaçıb süzər,  
Qartal göydə uçub süzər,  
Sona üzər göl içində.

Vətənini quca-quca,  
Şamil, dolan başı uca.  
Yad ölkədə şah olunca,  
«El içində, öл içində».

May 1963

## USTAD

*Uşaqlıq vaxtında şayirdi olduğum  
ustad çoban, gözəl insan Mehdiyev Mehdiyə.*

Bu ilk kitabımin ilk nüsxəsini,  
İlk dəfə mən sənə yazıram, ustad.  
Redaktora vermək ənənəsini,  
Özüm bilə-bilə pozuram, ustad.

İlk şeri yazmağa çatmırkı zorun,  
O zaman sən oldun baş redaktorum.  
Gərək dediyimin üstündə durum,  
Sən şahsan, mən sənə vəzirəm, ustad.

Çobanlıq elmində çatdırın ad-sana,  
Çətin sığa bilər adın dastana.  
Şamiləm, yolunda mərdi-mərdana,  
Həmişə nə desən hazırlam, ustad.

1964

## DÖRDLÜKLƏR

Dərdsə də atasız, anasız qalmaq,  
Bu pozulmaz hökmün nəticəsidir.  
Elin rəğbətinin yetimi olmaq,  
İnsanın ən böyük faciəsidir.

Nə qədər olsa da insan qüdrətli,  
Həyat həqiqətlə, şərin bəhsidir.  
Qayadan, poladdan ən dəyanətli,  
Mərdin dar ayaqda iradəsidir.

Gözəllik yarışı oldu dünyada,  
Tovuz, bülbül ilə qıraqda səkdi.  
Onların heç biri düşmədi yada,  
Qarğı balasını ortaya çəkdi.

Sərvətə susamaq qoparıb şivən,  
Məhv olub şahın da qızıldan taxtı.  
İnidən, gövhərdən – qədrini bilsən  
Ən qiymətli nədir? – İnsanın vaxtı.

Tikanlı sözləri yeyə bilməmək,  
Həyatda mərdanə olmaq deməkdir.  
Ürəkdə olanı deyə bilməmək,  
Sözü qazamata salmaq deməkdir.

Hərənin belində olar bir şələ,  
Elin təsibidir igidin yükü.  
Vətənin yolunda atılar selə,  
Bilməz qorxu nədir, nə şeydir ürkü.

Avqust 1965

## BİLMƏZ

Yol dağıdan, körpü sökən,  
Çaydan özü keçə bilməz.  
Vədə günü, qanqal əkən,  
Sarı buğda biçə bilməz.

Öyünməsin hələ kovxa,  
Oyananda «qara çuxa»,  
Çulu cındır, əli yuxa,  
Deməsin diz bükə bilməz.

Şamil quyrıq bulayanlar,  
Şər meydanı sulayanlar,  
Kola girib ulayanlar,  
El qeyrəti çəkə bilməz.

İyun 1966

## BİLƏR

Gözəl, gözlərinin odu-alovu,  
İstəsə aləmi yandıra bilər.  
Hüsnün hansı qəlbə eyləsə ovu,  
Bir anda qanını dondura bilər.

Sevgi, məhbəbbətdir könül amalın,  
Dinsən dadı qalmaz ən şirin balın.  
Leyliyə, Şirinə gülgün camalın,  
Gözəl olmaların dandıra bilər.

Gözəlliyyin yoxdur heç bir pəridə,  
Şamilin, özüsən şah əsəri də.  
Naz-qəmzən göydəki mələkləri də,  
Səni hüzurunda qondura bilər.

May 1967

## YETƏN YERDƏ

Gəzmə nə haqq, nə ədalət,  
Qəlbən insaf itən yerdə.  
Olur doğru, düz xəcalət,  
Şərin sözü ötən yerdə.

Kəmfürsətə keçsə fürsət,  
Nə xeyir gəz, nə bərəkət.  
Gözlə bəla, min fəlakət,  
Ürəkdə kin bitən yerdə.

Şamil, sanma çarə itər,  
Məlhəm qoyar, yara itər.  
Ağın üstən qara itər,  
Elimdada yetən yerdə.

Sentyabr 1968

966

## BİLSƏ

Mən onda şerimə şer deyərəm,  
Düşmənin gözünü oxlaya bilsə.  
Mən onda şerimə şer deyərəm,  
Oxucu ətirtək qoxlaya bilsə.

Mən onda şerimə şer deyərəm,  
Elə sevinc olsa, xainə dərd, qəm.  
Bir üzlü tanınsa həyatda hər dəm,  
Dostu dar günündə yoxlaya bilsə.

967

Mən onda şerimə şer deyərəm,  
Döyünsə qəlbimlə həmişə bahəm.  
Olsa həqiqətlə, insafla həmdəm,  
Ədaləti, haqqı nur, ziya bilsə.

Mən onda şerimə şer deyərəm,  
Onu tərifləyib, onu öyərəm,  
Şamiləm, öündə boyun əyərəm,  
Vətənə, xalqa nam saxlaya bilsə.

May 1969

### TAPA BİLMƏDİM

Mən sənə, dünyaya yetirdim nəzər,  
Tay tapa bilmədim, Azərbaycanım.  
Arazına bənzər, Kürünə bənzər  
Çay tapa bilmədim, Azərbaycanım.

Səninlə fəxr edir bütün el-oba,  
Yazsam, sərvətlərin sığmaz kitaba.  
İstədim toplayıb alam hesaba,  
Say tapa bilmədim, Azərbaycanım.

Sonu var, ömrümüz olsa da ləziz,  
Şamiləm, qoynunda bəs nə qoyum iz?  
Qurbanın olmağa canımdan əziz,  
Pay tapa bilmədim, Azərbaycanım.

Aprel 1970

## HƏYAT HƏQİQƏTLƏRİ SINANIB ÇOXDAN BƏRİ

Həyatda dörd işdir başı ucaldan:  
Xalqa xidmət, qeyrət, vəfa, pak vicdan,

Dörd şeydir insanı hörmətdən salan:  
Həyasızlıq, tamah, tənbəllik, yalan.

Ən vacib dörd işdir: Allaha təzim,  
Bir üzlülük, insaf, halalıqdan him,

Beş cürə insandır abıra möhtac:  
Zalım, satqın, yaltaq, paxıl, gözü ac.

Dörd şey qoymaz adam qazansın ad-san:  
Dönüklük, yamanlıq, xəyanət, böhtan.

Üç işdi qadının şani-şöhrəti:  
Qeyrəti, vəfası, qabliyyəti,

Üç kəs: xəyanətkar, lovğa, ilqarsız,  
El-oba içində sayılır arsız.

Üç kəs: mərdiməzar, sırtıq, şəratan,  
Utanmaz, nə qədər desən də utan.

Qızda üç əlamət: namus, ilqar, ar,  
Olsa, sanmaq olar onu vəfadər.

İyun 1971

## NECƏ İNANIM

Qoltuqaltda qalıbdırsa,  
Başa necə inanım mən?  
Ürəkdə yurd salıbdırsa,  
Daşa necə inanım mən?

Var düz işi başa qaxan,  
Qəlbdə yoxsa yanğı, tufan,  
Deyin görüm gözdən axan,  
Yaşa necə inanım mən.

Şamil, vicdan satılıbsa,  
Güllə koldan atılıbsa,  
Qaş kələklə çatılıbsa,  
Qaşa necə inanım mən?

İyul 1972

## TAMAH YARIŞI

Heç kim ətəyindən tökmür bu daşı –  
Dünyani bürüyüb tamah yarışı.

İnsan çəkə bilsə tamah dişini,  
Allah yönə qoyar onun işini.  
Hələ az görürük belə kişini,  
Heç kim ətəyindən tökmür bu daşı –  
Dünyanı bürüyüb tamah yarışı.

Tamah ölkələri talan eyləyir,  
Tamah insanlığı yalan eyləyir,  
Çoxunu kalandan kalan eyləyir.  
Heç kim ətəyindən tökmür bu daşı –  
Dünyanı bürüyüb tamah yarışı.

Tamah el-obanın sorur qanını,  
Tamah halalların alır canımı,  
Artırır qəlblərin həyacanını.  
Heç kim ətəyindən tökmür bu daşı –  
Dünyanı bürüyüb tamah yarışı.

Tamahdı aləmdə ən böyük bəla,  
İnsanlar olubdu ona mübtəla.  
Min-min evlər yıxır, dağıdır qala,  
Heç kim ətəyindən tökmür bu daşı –  
Dünyanı bürüyüb tamah yarışı.

Tamah insanlığa ləkədir, ləkə,  
Bir həkim cahanda yarana bəlkə,  
Tamah dişlərini bacarıb çəkə.  
Heç kim ətəyindən tökmür bu daşı –  
Dünyanı bürüyüb tamah yarışı.

Tamah acgözlüyün səbəbkarıdır,  
Nəticəsi qəlbin qəm-qübarıdır.  
Bəşərin xərçəngdən bəd azarıdır,  
Heç kim ətəyindən tökmür bu daşı –  
Dünyanı bürüyüb tamah yarışı.

Nə kərgədan, nə də fil çəkə bilər,  
Nə vulkan, nə daşan sel çəkə bilər,  
Tamah dişlərini el çəkə bilər.  
Heç kim ətəyindən tökmür bu daşı –  
Dünyanı bürüyüb tamah yarışı.

Sentyabr 1973

## ÇƏTİN

Həyat həm şəkərdi, həm də tünd zəhər,  
İcməmək də çətin, içmək də çətin.  
Həyat həm zülmətdir, həm aydın səhər,  
Seçməmək də çətin, seçmək də çətin.

Əkizləşib ömrün sevinci, qəmi,  
Azdır dərdə yanın könül həmdəmi.  
Həyat – bir sünbüllü, tikanlı zəmi,  
Biçməmək də çətin, biçmək də çətin.

Gah sərin, gah şaxta, gah isti-bürkü,  
Birəsiz olmayıb əyninin kürkü.  
Dağlardan ağırdır dərdinin yükü,  
Çəkməmək də çətin, çəkmək də çətin.

Həyatın yolları eniş, yoxuşdu,  
Bəzən sevinc, bəzən qəm ona xoşdu.  
Dizi hərdən polad, hərdənsə boşdu,  
Bükməmək də çətin, bükmək də çətin.

Həyat yaranandan ikibaşlıdır,  
Kimi –şad, kimisi – gözü yaşlıdır.  
Şamiləm, yolları yaman daşlıdır,  
Keçməmək də çətin, keçmək də çətin.

Mart 1974

## BİLMİŞƏM

Qurbanı olduğum el-obanın,  
Qəlbini özümə yuva bilmışəm.  
Ağbirçək nənənin, müdrik babanın,  
Sözünü saf çeşmə, hava bilmışəm.

Loğman çıxarması deyin səsini,  
Dərman da etməsin gərək bəhsini.  
Xalqın rəğbətini, el nəfəsini,  
Ən ağır dərdimə dava bilmışəm.

Yurdumun şöhrəti göylərə çatsın,  
Ona dəyən tikan gözümə batsın.  
Şəmiləm; gərəksə sellərə atsın,  
Canımı Vətənə rəva bilmışəm.

Fevral 1975

## ANA TƏBİƏT

Baltanı götürüb cumub üstünə,  
Biz səni yiğiriq cana, təbiət.  
Baxıb alovuna, baxıb tüstünə,  
Yaxanı çekirik yana, təbiət.

«Drujba» – düşmənlə qırıb meşəni,  
Çoxdandır sevirik belə peşəni.  
Viranə eyləyib çölü, çəməni,  
Üstəlik deyirik can, a təbiət.

Sənə dəyən daşı ətəkdən töksək,  
 Hərəmiz torpağa on ağaç əksək,  
 Qayğıylabecərib, nazını çəksək,  
 Olarsan mələkə, sona, təbiət.

Sən bizə havasan, sən bizə susan,  
 Sən bizə həyatsan, bizə ruzusan.  
 Şamil Dəlidağam, şirin arzusan,  
 Qoruyaq biz səni, ana təbiət.

Sentyabr 1976

## SÖZ

Sözün – açıq, durusu,  
 Mənasızı, qurusu,  
 Dəyərlisi, ucuzu,  
 Bal kimisi, qırduzu,  
 Zəhərlisi, məlhəmi,  
 Var həlləmi-qəlləmi.

Söz qaraldır al qanı,  
 Edə bilir şeytanı  
 Tutqun gözün mələyi.  
 Baxıb bişmiş toyuğun  
 Ona gəlir gülməyi.  
 Gah da olur od, çovğun,  
 Hayı-küyü, kələyi.

Sözün hədsiz xoşu var,  
 Cərənlisi, boşu var.  
 Çox itidir kəsəri,  
 Qədərsizdi hədəri.  
 Söz olanda hərcayı,  
 Sayılıbdı havayı.

Sözün hədyan, yavası,  
Xeyri, hədsiz nəvası,  
Fitnəlisi, fellisi,  
Ağızlarda yellisi,  
Bişmişİ var, çiyi var,  
Başa sürtən piyi var.

Söz yerində deyilsə,  
Baha olar qızıldan.  
Söz, həqiqət deyilsə  
Asılacaq o qıldan.  
Öyünd alsın hər zaman,  
Gərək söz də ağıldan.

Oktyabr 1977

### **HARAY ADİL HAKİM, ƏDALƏT HARAY!**

(*Bir parça. 400 misralıq olan bu şeri Şamil müəllim son sözündən sonra 1978-ci ilin oktyabr ayının 15-də məhkəmə zalında oxudu.*

*Bir çox adam tablaya bilməyib özündən getdi. «Təcili yardım» məşinləri gəlib onları xəstəxanaya apardı. Məhkəmədən sonra bu şeri min nüsxələrlə üzü çıxarılb çox yerə yayıldı.)*

Qəlbim bir saniyə ayrılmır qəmdən,  
Haray adil hakim, ədalət haray!  
Mənə haqsız yerə olan sitəmdən,  
Keçdi çox həftələr, keçdi neçə ay,  
Haray adil hakim, ədalət haray!

Üstümə sürtdülər bir nahaq qanı,  
Dərd qəlbimdə tikdi özünə saray.  
İllərə bənzədi ömrün hər anı,  
Gözümün leysanı oldu qanlı çay,  
Haray adil hakim, ədalət haray!

Sözdə hünər hanı, gəzib hər yanı,  
Desin bir günahsız batıbdır yasa.  
Halı etsin deyə bütün dünyani,  
Əlinə götürsün bir dəmir əsa,  
Desin bir günahsız batıbdır yasa.

Tanıya bilmədim bir fitnəkarı,  
Əməlini azib çıxdı yolundan.  
Bu səbəbdən asın mən günahkarı,  
Olanımı verib tutdum qolundan,  
Əməlini azib çıxdı yolundan.

Qoyun tərəziyə bütün işimi,  
Öyrənin pərsəngəm, yoxsa çəkiyəm?  
Dərindən yoxlayın hər yerisimi,  
Özüm də bilmirəm indi nəçiyəm,  
Öyrənin pərsəngəm, yoxsa çəkiyəm?

Zərrəcə sarsılmaz ona inamım,  
Qoy bilsin el-oba, qoy bilsin Vətən.  
Ürəyimdə qalıb yüz arzu, kamım,  
Günahı olmayan günahkaram mən,  
Qoy bilsin el-oba, qoy bilsin Vətən.

Çox məktəb tikdirdim pulsuz-parasız,  
Lənət! Mükafatım əgər budursa?!..  
Yolumda «maya»nı qoyubdur arsız,  
Sifariş verənlər bunu udursa,  
Lənət! Mükafatım əgər budursa?!

Dözməyin qəlbimin acı dağına,  
Qoymayın iftira başımı kəssin!  
Halımı gətirin göz qabağına,  
Hökümüzü yazanda əliniz əssin,  
Qoymayın iftira başımı kəssin!

17 oktyabr, 1978

## BİLMİR O

*Riyaziyatçı alim Firudin  
Şimşəyin mənə ithaf etdiyi  
«Bilmir o» şerinə cavab.*

Baxtımın qartalı keçib cələyə,  
Çarə tədbirini tökə bilmir o.  
Qanadı tərpənmir, hər bir lələyə,  
Zindan asılıbdı, səkə bilmir o,

Ürəyimə dərd-qəm düzülməkdədir,  
Gözümün leysanı süzülməkdədir.  
Həqiqət nəzilib üzülməkdədir,  
Niyə bənzəyibdi tükə, bilmir o.

Üzümə bağlanıb görünməz qapı,  
Necə qırırm, itib baltamın sapı.  
Çixıb ulduzundan iynənin sapı,  
Haqsız söküleni tikə, bilmir o.

Qəlbimin dərdini yüklədim nərə,  
Tərpənmək istədi batdı qan-tərə.  
Dizini qatlayıb yixıldı yerə,  
Gördüm çox ağırdı çəkə bilmir o.

Çoxdan bəri sevinc qəlbimə yaddır,  
Qəm məni yatırdı, kədər oyatdı.  
Majgalam, kotanım çox da poladdı,  
Torpaqsız qalıbdı əkə bilmir o.

Elə vuruldum, düşdüm qəfəsə,  
Od-alov qatıldı yanın nəfəsə.  
Qəzəbim az qalır çağları kəsə,  
Fitnənin dizini bükə bilmir o.

Ürəyim tər-təmiz, söyləyir dilim:  
Bu dərdə dözməsin vətənim, elim.  
Əlimdən alınıb külüngüm, belim,  
Şərin qalasını sökə bilmir o.

Tufana dönübdü yalan küləyi,  
Od tökür üstümə böhtan ələyi.  
Şamilin qəlbində qalmaz diləyi,  
Özündə zərrəcə ləkə bilmir o.

Oktyabr 1979

## OLUR

Söz var, heç gözləmə geci-tezi,  
Ürəklərdə qalıb deyilməz olur.  
Ver paltar eyləyim mərdin bezini,  
Namərdin ipəyi geyilməz olur.

Həqiqət tapdanar – vicdan satılsa,  
Qanun heçə dönər – pula qatılsa.  
Qaydadır, ar-namus çölə atılsa,  
İt də yaxın durmur, yeyliməz olur.

Şamil Dəlidəğam, dərdim minsə də,  
Alişar çıraqım, indi sönsə də.  
Polad əridilib suya dönsə də,  
Yenə də bərkiyib əyilməz olur.

Aprel 1980

## SAĞALLAM

Bir canandan ötrü canım can verir,  
Əhvalımı xəbər alsa , sağallam.  
Ya yuxuda görsəm o dərman verir,  
Ya da məni yada salsa, sağallam.

Taleyin ulduzu nurunu saçsa,  
Qəlbini gizlicə əksimsə açsa,  
Ona oğrun baxıb dodağı qaçsa,  
Şirin xəyallara dalsa, sağallam.

Yolum düşsə bir vaxt gəzdiyi bağa,  
Min səcdə qılaram həmin torpağa.  
Əlim dəysə, əli dəyən yarpağa,  
Mənə bu bəxt nəsib olsa, sağallam.

Hanı mənim kimi qəlbi yaralı,  
Cəsədim qalıbdı candan aralı.  
Yönü bəri baxıb o dağ maralı,  
Uzaqdan qeydimə qalsə, sağallam.

Bir ot bitərdimi olmasaydı su?  
Yarsız bar verərmi qəlbin arzusu?  
Şamilin ölməyə çoxdu qorxusu,  
Başım üstə kirpik çalsə, sağallam.

İyun 1981

## BƏSDİ

Beçənin balına həsrət qalsam da,  
Mənə halal şorun dadı da bəsdi.  
Buğda çörəyindən məhrum olsam da,  
Minnətsiz darının cadı da bəsdi.

Kişilik tanınar bircə üzüylə,  
Yerindən oynamaz axmaq sözüylə.  
Qızınınca bir yad palid közüylə,  
Mənə yurd çöpünün odu da bəsdi.

Qoltuqlarda kəklik əti yeyincə,  
Var naminə ağa qara deyincə,  
Yaltaqlanıb baha paltar geyincə,  
Mənə öz bezimin codu da bəsdi.

Ucuz şöhrət başa ağır töhmətdi,  
Pak əqidə, qeyrət böyük nemətdi.  
Əsil qiymət, xalqdan olan qiymətdi,  
Şamilə el verən adı da bəsdi.

Aprel 1982

## «DƏRYALARDAN İNCİLƏR» SİLSİLƏSİNĐƏN

*Şamil Dəlidəğ 100-dən çox xalqın hikmətli sözlərindən şerləşdirib  
bir kitab hazırlamışdır. Xalqların adını əlifba sırası ilə göstərməklə bu şer-  
lərdən bəzilərini burada misal göstəririk.*

### Abxaz

Bir əldə bir deyil barmağın beşi,  
Hər kişi olan da sayılmaz kişi.

İnsafsız bir günlük hakim qoyuldu,  
Ən azı yüzünün gözü oyuldu.

### **Adıgey**

Deyəndə ən gözəl çıxsın qabağa,  
Özünü qabağa verdi qurbağa.

Çox da ovçuların vurmaq bəhsidir,  
Tülküyə düşməni öz dərisidir.

### **Axmar**

Toyuq tövlədədi, öküz hindədi,  
Görəsən, bəs onda el nə günədi?!..

Düşmən öpüşünə gəl olma razı,  
Ondansa çox xoşdur dostun qapazı.

### **Alman**

Cəza çox asandır, tərbiyə çətin,  
Çalış ikinciyyə çatsın cürətin.

Abır-həya qalmır yolu azanda,  
Ağıl yoxa çıxır beyin qızanda.

### **Assuri**

Ağacı tanıdar budaqda barı,  
İnsanı-qəlbinin düz etibarı.

Boş olsa, papağı tapmağa nə var,  
Daş olsa, doğrayıb çapmağa nə var.

### Aşanti

Üstə göz olmasa qaçıb gedər qul,  
Sınanıbdı – onun oxşarındı pul.

Səbəbini bilmir axmaq güləndə,  
Xəbərdar edilir bəla gələndə.

### Azərbaycan

Xalqın bir evi var – Vətəndir adı,  
Çalış ol adına layiq övladı.

İnsanın birinci düşməni puldur,  
Var-dövlət hərisi sərvətə quldur.

Dəyirman işləyir suyla, pəriylə,  
El-oba tanınır igidləriylə.

Tikilən evin var hini-əsası,  
Kişi fəhləsidir, arvad-bənnası.

Yalan danışındı – sözünə düşmən,  
Dostu itirəndi – özünə düşmən.

### Başqırd

Torpağı tanıdar verdiyi çörək,  
İnsanı – bir işi, bir təmiz ürək.

Ağız əyri olsa, qəm eyləmə, döz,  
Qoy, təki düz olsun ondan çıxan söz.

### **Bengal**

İşsiz dərzi vaxtı keçirsə hədər,  
Öz balalarının ağızını tikər.

Çox iş görən olmaz özündən deyən,  
Bərk ayaqda qaçar döşünə döyən.

### **Büryat**

Canavarla dostluq eyləsə qoyun,  
Axırda başına açacaq oyun.

Özgənin əliylə tutar ilanı,  
Deyir: mənim kimi qəhrəman hanı?

### **Çeçen**

Pislik asan işdir, yaxşılıq çətin,  
Həyatda ikinci olsun qismətin.

Duz səpilər ətə – qurd düşsə əgər,  
Bəs duza qurd düşsə nə eyləsinlər?!

### **Çex**

Ürəyi kinlini eyləmə yoldaş,  
Qəlbi açıq dostu bil doğma qardaş.

Harda birsə şorla, yağın qiyməti,  
Qaç ordan, bircə an dayanma qəti.

### **Çin**

Hanı elə bayram – sonu olmasın,  
Hanı elə çiçək bir gün solmasın?

Balıq uzanıqlı inkişaf edər,  
İnsan uzanıqlı çürüyüb gedər.

### **Çuvaş**

Asta-asta gedən qələbə çaldı,  
Qaça-qaća gedən geridə qaldı.

İnsana ağırlıq eyləsə başı,  
Şübhəsiz zəhərə dönəcək aşı.

### **Dargin**

Hansı bir diyardan yoxa çıxsa at,  
«At mənəm» – deyəcək ullaq o saat.

Çobanı sevirsə hər hansı ürək,  
Onun itini də bəyənsin gərək.

### **Erzya**

Heç vaxt olmayıbdı yaxşı, yamansız,  
Harda bitib deyin buğda samansız?

Bəli, təbiətin çoxlu görkü var,  
Yaxşı ağacda da pis düyün olar.

### Əfqan

Böhtandan – zəhərli gullə yaxşıdır,  
Fitnədən-tutarlı şillə yaxşıdır.

Qaqqıltısı verər kəkliyi ələ,  
Tamahından tutar tülkünü tələ.

### Ərəb

Özünü yandırıb dönür çirağa,  
Amma, işığını verir qırağa.

Şumun yaxşısını – yer əkən bilər,  
Dərdin ağırını – dərd çəkən bilər.

### Fars

Düşmə nəcabətdən, düşsən də atdan,  
Tez gözdən düşərsən – çıxarma yaddan.

Yaradan insandır, yaradan puldur,  
İkinci önündə birinci quldur.

### Fin

Yoxsul ağıllanar varlansa əgər,  
Varlı kasıblasa sərsəmə dönər.

Hər kim arxalansa halal əməyə,  
Qalib gələ bilər acı taleyə.

### **Fransız**

Qoy deyim dost nədir, xəzinə nədir,  
Xəzinə dost deyil, dost xəzinədir.

Hansı insan olsa zəhmətə düşmən,  
Özünə düşməndir – şübhəsiz, hökmən.

### **Gürcü**

Dəmir möhkəmlənər odda hər zaman,  
Ehtiyac içində bərkiyər insan.

Düşmənə nifrət et, qoyma yaxına,  
Dostu üzdə qına, dar gündə sına.

### **Həbəş**

Deyirlər söz bir gün unudulacaq,  
Kağıza yazılın yadda qalacaq.

Zər hərisi bir gün başlayar aha,  
Ağıldır dünyada qızıldan baha.

### **Hind**

Söz sənə nə deyir, müdriki dindir:  
Səbrin özü acı, barı şirindir.

İradən möhkəmsə, eşid bu sözü:  
Səni tapacaqdır xoşbəxtlik özü.

### Kürd

Hər şey qazanılar ya çox, ya da az,  
Atanı-ananı qazanmaq olmaz.

Satqın yox, it olar elin gərəyi,  
İtə ver, satqına vermə çörəyi.

### Türk

Düşməni bir anda tapmağa nə var,  
Bir dostu qırx ilə qazanmaq olar.

Ulağın olsa da qızıldan nalı,  
Yenə də olacaq başı bələli.

Yanvar 1983

### GÜVƏN

*Oğluma nəsihət*

Özgə əməyində gözün olmasın,  
Həyatda çəkdiyin zəhmətə güvən.  
Dilində bir yalan sözün olmasın,  
Abira, həyaya, ismətə güvən.

Qəlbin sahib olsun gözəl amaca,  
Bacarsan dayaq ol yoxsula, aca.  
İştahın olmasın haram qazanca,  
Eldən qazandığın hörmətə güvən.

Görsən qarasın da, günün ağın da,  
Çalış bara bənzə elin bağında.  
Xalqın dar günündə, çətin çağında,  
Cəsarətə güvən, cürətə güvən.

Lazımsa can da qıy ana vətənə,  
Xalqa xidmət olsun sənə ənənə.  
Ciddi tapşırıram dönəbədönə,  
Etibara güvən, qeyrətə güvən.

Şamiləm, keçmişəm alovdan, oddan,  
Heç nə gözəl deyil bil təmiz addan.  
Bir an da çıxarma Allahı yaddan,  
Sən onun verdiyi qismətə güvən.

1984

## ƏLAMƏTLƏR

### Kişilik əlamətləri

Kişiliyin on bir əlaməti var:  
Allahı tanımaq, qeyrət, etibar.  
Xalqı, yurdum sevmək, səxavət, insaf,  
Mərdlik, birüzlülük, sədaqət, ilqar.

### Nakişilik əlaməlləri

Nakişidə olur on bir əlamət:  
Dinsizlik, zalimliq, tamah, xəyanət,  
Xəbislik, yaltaqlıq, yalan, paxilliq,  
Mərdiməzarlıqla, satqınlıq, şəhvət.

### İgidilik əlamətləri

İgid sayılarda ondur əlamət:  
Vətənə vurulmaq, xalqa sədaqət.  
Qorxmazlıq, cəsarət, inam, məharət,  
Ehtiyat, qətiyyət, mərdlik, mərhəmət.

### **Mərdiməzarlıq əlamətləri**

Mərdiməzarda var yeddi bəd maraq:  
Şeytanlıq, yamanlıq, aranı qatmaq,  
Ağa qara yaxmaq, bədzadlıq etmək,  
Vicdan satmaq, düzə badalaq atmaq.

### **Saf dostluğun əlamətləri**

Saf dostluğun şərti üçdür, yoxdur şəkk:  
Ən çətin dar gündə haraya yetmək.  
Sədaqətli olmaq, lazım gələrsə  
Dostunun yolunda ölmə də getmək.

Dekabr 1985.

### **İBRƏT DƏRSİ**

Bar gətirən ağaclar başını əyir yerə,  
Səcdə edir Allaha, şəksiz bu bara görə.  
Qollarını çinar da ərşə doğru uzadır,  
Baxıb uca boyuna, dua edir Mehvərə.

Gözlərini zilləyir nərgiz ulu göylərə,  
Səcdə qılıb bənövşə, başını əyir yerə.  
Onlar Qadir Allaha dua, səcdə eyləyir,  
Təbiətin hikməti ibrət olsun bizlərə.

Yaranışı çox gəlir, yaranmışın xoşuna,  
Kainatla dolanır Yaradanın başına.  
Hamı olur minnətdar Şəriksiz, Bir Allaha,  
Yer də şükür eyləyir torpağına, daşına.

Bunlar, inan ey insan, böyük qeyrət dərsidir,  
Yaradana itaət, şərəf, şöhrət dərsidir.  
Allah hər nə deyibsə, ona əməl eyləmək,  
Açarıdır cənnətin, bizə ibrət dərsidir.

Noyabr 1986

## **AD, AD AN**

*«Dodaqdəyməz, əvvəl-axır, törəmə təcnis». İndiyə qədər heç kim tərəfindən bu şəkildə şer yazılmamışdır. Belə təcnis yazmaq son dərəcə çətin bir işdir.*

Nigarana ada izzət, ada şan,  
Nicatsız dənizdə dad gəz adadan.  
Nahaqdan sellənən, yersiz a daşan,  
Nəticədə yeyəcəksən a dadan.

Nəslər deyər eldə igid azalsın,  
Niyyət edər: a Zal yixıl, a Zal sin.  
Niyə alan hədsiz déyil, az alsın?  
Naqqalları yaxşı tanı, ad-ad an.

Nadan deyər: dəni keçir ələkdən,  
Naşı deyər: Əl çək dağdan ə, ləkdən.  
Naəlaca insan deyər əl ək dən,  
Nahaqları, qeyrət çəkən ada dan.

Nə sən ey Dəlidəğ, nə Arazi dan,  
Narazı dansa da, nə a razı dan.  
Naqis insanları, sən ar azi dan,  
Nəslərdən qaç, igid axtar, ad, ad an!

Bu şerdə 9 dodaqlanan hərf olmadığına görə «dodaqdəyməzdir». Bütün misraların əvvəli və sonu «n» hərfi ilə başlanıb qurtardığına görə «əvvəl-axır» sözlərinin əvvəlindən bir hərf azaldıb yeni qafiyələr törədildiyinə görə «törəmədir». Cinaslarla yazıldığına görə «təcnisdir».

Dekabr 1987

## GÖR NƏ GÜNƏ DÜŞMÜŞƏM

Gör nə günə düşmüşəm,  
Daşlanıram daşımnan.  
Əridib yağ tökmüşəm,  
Zəhər damır aşimdan.

Od-ocaqsız yansam da,  
Tüstü çıxır başımdan.  
Buz içində donsam da,  
Od yağır göz yaşımdan.

Min bir ağrı, min acı  
Sifətimdən oxunur.  
Dərd-əriş, qəm-arğacı  
Ürəyimə toxunur.

Avqust 1988

## DOĞUM SƏNƏDİ

Yazılır hər uşağa doğulanda şəhadət,  
Gərəklidir dedikcə belə yazı, bu adət.  
Hər buzov, hər quzu da, hər küçük, hər cüçə də,  
Olsa nə cür, necə də  
Bircə-bircə alınır doğulanda hesaba,  
Düşür dəftər-kitaba.  
Vardır elə doğulan nə alınmır hesaba,  
Nə yazılır kitaba,  
Nə yazılır adına bircə doğum sənədi.  
O nədi?  
Çox insan var dilindən hər gün doğur ağ yalan,  
Amma, yoxdur onları nə hesaba bir alan,  
Nə də kitaba salan.

Nə də belə doğuma yazılmır bir şəhadət.  
Fəqət,  
Yalan bədzat doğulur,  
Əməlindən həyatda haqq-ədalət boğular.  
Xalqı salır həmişə həddən artıq bəlaya,  
Güçü çatır aləmi od-alova qalaya.  
Ala bilməz hesaba min qələm ağı yalanı,  
Bunu bilir çoxları, mən deyirəm olanı.  
Amma, bəlkə bir çoxu komputerə sığışar,  
Xəbər tutar xalq bundan, dillər qorxub yığışar.  
Qadaq vurar onlara, o dillər qisırlaşar.  
Belə tədbir olmasa, tuğyan edər ağı yalan,  
Kompüterə saldıraq biz onları, ay aman!

Dekabrb 1989

### **OD OĞLUYLA ÇƏKİCİMİ BİR ZİNDANA VURAN KÜRDƏM**

*Şaiyəbazlara cavabım, qısaldılmış*

Bilsin hamı, bilsin aləm, qəlb deyəni yazar qələm:  
Od oğluyla çəkicimi bir zindana vuran Kürdəm!  
Vicdan satan, araqatan danışsa da həlləm-qəlləm,  
Gecə-gündüz Od yurdunun keşiyində duran Kürdəm!  
Od oğluyla çəkicimi bir zindana vuran Kürdəm!

Gədə-güdə ətəyindən nahaq yerə tökmür daşı,  
Əqidəmi dəyişmərəm cəhd etsə də nadan, naşı.  
Azərbaycan torpağına, iftiraya şərə qarşı  
Otuz səkkiz izotoplù – nüvə odlu «quran» Kürdəm!  
Od oğluyla çəkicimi bir zindana vuran Kürdəm!

Necə danım, kola girib kürəklərdən atan da var,  
Ucuz şöhrət arzusuyla mariqlarda yatan da var.  
Nə olsa da «... karvan keçər, yel qayadan nə aparar?»  
Mən dostluğa sədaqətdə hər kəlməsi «Quran» Kürdəm!  
Od oğluyla çəkicimi bir zindana vuran Kürdəm!

Axarını dəyişdirib çaylar geri dönə bəlkə,  
Kainatdan ayrı düşüb günəş göydə sönə bəlkə.  
Dəyişmərəm, ayrılmaram doğransam da tikə-tikə,  
Azərbaycan təsibiyə polad qala quran Kürdəm!  
Od oğluyla çəkicimi bir zindana vuran Kürdəm!

Yoxdur alçaq – qəlbdən gülüb üzdə saxta yanın kimi,  
Danma, yoxdur haramzada öz əslini danan kimi.  
Ey Kürd! Odlar diyarını sev öz doğma anan kimi,  
Mən bu xalqa arxalanıb düşmən bağırı yaran Kürdəm!  
Od oğluyla çəkicimi bir zindana vuran Kürdəm!

Yanvar 1990

## YOXDUR

Adam var pul demir yüz min dollara,  
Qorxusu, ürküsü, qınağı yoxdur.  
Adam var geydiyi cındır paltara,  
Bir yamaq salmağa saçağı yoxdur.

Adam var kələklə, fellə bələndi,  
Başına müftə var, sərvət ələndi.  
Özünə qulağı dari dələndi,  
Xalqı eşitməyə qulağı yoxdur.

Adam var çoxunu edib zarıncı,  
Əlində oynadır novlu qılıncı.  
Sorğusuz baş kəsir sovlu qılıncı,  
Adam var biçməyə orağı yoxdur.

Adam var sayını itirib pulun,  
Mərmərlə döşədir evinin yolun.  
Başı daşlı, gözü yaşlı yoxsulun,  
Uçuq daxmasının suvağı yoxdur.

Adam var kəklikli düyü aşını,  
Şamiləm, bəyənmir, çatır qaşını.  
Az sanır qapıda beş-on maşını,  
Adam var mimməyə ulağı yoxdur.

Dekabr 1991

### **DAŞI ADIMI**

*Böyük oğlum Xalid körpəsinə mənim  
adımı qoyub. Nəvə Şamilə ürək sözüm.*

Əgər el yükünü çəkəcəksənsə,  
Bellə yer şumlayıb əkəcəksənsə,  
Xalqla əkib, xalqla biçəcəksənsə,  
Yaxşını yamandan seçəcəksənsə,  
Vətən deyib candan keçəcəksənsə,  
Daşı adımı!

Haqsızlığa boyun əyən olmasan,  
Əbəs yerə döşə döyən olmasan,  
Hay-küylə özünü öyən olmasan,  
Nahaqdan qəlblərə dəyən olmasan,  
Özgə əməyini yeyən olmasan,  
Daşı adımı!

Bacarıb zəhmətə qatlaşa bilsən,  
Ellə bir ağlayıb, bırgə də gülsən,  
Əzminlə qəlblərin qəmini silsən,  
Çətin gündə xalqın dərdini bölsən,  
Vətən, el yolunda - «öl» desə, ölsən,  
Daşı adımı!

Nifrət etsən quyruq bulayanlara,  
Qənim olsan meydan sulayanlara,  
Qılınc çəksən yurdu talayanlara,  
Tüpürsən qab dibi yalayanlara.  
Yox desən şərə fel calayanlara,  
Daşı adımı!

Həyatda olmasan əslini danan,  
Kökünü, zatını, nəslini danan,  
Tanınsan el-oba dərdinə yanan,  
Xalqlar dostluğunu müqəddəs sanan,  
Allaha, Qurana, haqqqa inanan,  
Daşı adımı!

30 May, 1992

## DİVİN QULAĞINDA YATIB İQTİDAR

Fəlakət qapının ağızını alıb,  
Divin qulağında yatıb iqtidar.  
Kəlbəcər büsbütün əlacsız qalıb,  
Xalqın əhvalını qatıb iqtidar.

Soruşmur hardayıq, biz hayandayıq,  
Ümid yoxa çıxıb, canhacandayıq.  
Az qalıb alışaq, yanhayandayıq,  
Eli sönməz oda atıb iqtidar.

İşdən, quru hap-gop min dəfə coxdur,  
Heç bir müdafiə tədbiri yoxdur.  
Qələblərə tuşlanan zəhərli oxdur,  
Susub, qaşlarını çatıb iqtidar.

Niyə mərd el olsun əsrin ağları?!.  
Kim qoymasın görək belə dağları?!.  
Açıq hiss olunur ulu dağları,  
Qoyub tərəziyə, satib iqtidar.

Şamiləm, Kəlbəcər verilsə «yan»a,  
Sahib olacaqdı bir çox rayona.  
Hərgah bu baş versə, şübhə yox buna:  
Özü də indidən batıb iqtidar.

10 mart, 1993

### **HAQQIMIZ YOXDU**

*Dost-qardaşım, şair Nəsib Nəbiogluna.  
Təşkinlik verə bilən bir cavab məktubu  
almaq ümidi ilə.*

Kəlbəcər də oldu «yan»a satılan,  
Nəsib dözülməzdidi, dərdimiz çoxdu.  
Düşmənin yayıyla bizə atılan,  
Qəlbimizə batan zəhərli oxdu.

Bir tədbir görmədi, yatdı iqtidar,  
Tərəzi içində satıldı dağlar.  
Oğulsan, alınan qalanı qaytar!  
Daha ürəyimiz qüssədən toxdu.

Qaçış el-obamız düşüb çöllərə,  
Sığmaz göz yaşımız dərin göllərə,  
Qəmimiz dov gələr coşqun sellərə,  
Hər an çəkdiyimiz «ax-vay»dı, «ox» du.

Qarabağ olubsa yağı torpağı,  
Xalqı göynədirsa Kəlbəcər dağı,  
Onda başımıza kişi papağı  
Şamiləm, qoymağə haqqımız yoxdu.

Aprel 1993



## **VERƏ BİLMƏRƏM**

Xəsis olmasam da «var-dövlətim»dən,  
Heç kimə hədiyyə verə bilmərəm.  
Mənə «yaman göydür» deyirlər hərdən,  
Qoy söyləyim niyə verə bilmərəm.

Yoxdur varım-pulum, malım-dövlətim,  
Qəm, kədər bolluğu olub qismətim.  
Belə zənginlikdən umsa da yetim,  
Mən ona da rəva görə bilmərəm.

Şamil Dəlidağam, inciyim kimdən,  
Yanıb qovruluram hər an içimdən.  
Könlümün sarayı sökülib himdən,  
Çətindir, bir daha hörə bilmərəm.

May 1993

## **SOLANLARDANAM**

Kəlbəcər anamdır, Dəlidağ atam,  
Atasız-anasız qalanlardanam.  
Necə tablayıram bu dərdə, matam,  
Yurdundan didərgin olanlardanam.

Dərd-qəmdən huşum da çəşqin olubdu,  
Qəm seli qəlbimdə daşqın olubdu.  
Əziz elim-obam qaçqın olubdu,  
Qara bulud kimi dolanlardanam.

Şamiləm, tapılmış dərdin təhəri,  
Düşmənin böyükdür fitnə-felləri.  
Yurda qayıtmağa, arzu gülləri  
Qönçəsində qalib solanlardanam.

15 Aprel, 1994

## BELƏ «HÖRMƏTİ»...

Rüşvətin adını «hörmət» qoyublar,  
Hörmətin adını nə qoyaq onda?  
Bu sözün yerinə, qalib çar-naçar,  
«Rüşvətlimi» yazaq məktub yazanda?!...

Yazaqmı «rüşvəti» əziz filankəs,  
Yaxşıyam, bəs sənin halın necədir?  
Razi olmaz belə bir sözə heç kəs,  
Çünki hörmət-gündüz, rüşvət-gecədir.

Hətta bir adına «şapka» deyirlər,  
Başa keçiriblər indi rüşvəti.  
Xalqın əməyini basıb yeyirlər,  
Qadir Allah kəssin belə «hörməti».

May 1994

## İSTƏMİRƏM

Minnətsiz zəhəri qorxmaram içsəm,  
Əgər minnətlisə bal istəmirəm.  
Bəsimdir zəhmətin bezini biçsəm,  
Əgər minnətlisə şal istəmirəm.

Bəsimdir quru cad, gözüm toxdursa,  
Ümidim itməsin dərdim çoxdursa.  
Minməyə bir köhlən atım yoxdursa,  
Yəhər istəmirəm, nal istəmirəm.

\*\*\*\*\* **Bir ömürdən səhifələr**

Bacaranlar işə girişsin gərək,  
Deməmiş ağızda söz bişsin gərək.  
Hər şeyin vaxtı var, yetişsin gərək,  
Heç nəyi həyatda kal istəmirəm.

Dəlidəğ dərdlidir vətən dağından,  
Qurtarmayıb vəhşi yad tapdağından.  
Yurdum bəsdir mənə, özgədən inan,  
Bircə qarış yamac, yal istəmirəm.

İyul 1994

### GƏZİRƏM

Elsizəm, yurdsuzam, dərindir yaram,  
Qanını kəsməyə sarıq gəzirəm.  
Qaçqınlıq əlindən çıxdan bezaram,  
Gəzsəm də ürəyi sıniq gəzirəm.

Yanıb yurd-yuvamız işgal közündən,  
Qanlı çaylar axıb elin gözündən.  
Məni yaxalayan qəm dənizindən,  
Üzüb keçim deyə qayıq gəzirəm.

Tablamaq çətindir bu ağır zülmə,  
Matam dərd-qəm adlı gəlhagəlimə.  
Şamil Dəlidəğam, qaçqın elimə,  
Zülmətin içində işiq gəzirəm.

02 Aprel 1995.

Şamil Dəlidag Həzrəti Məhəmməd peyğəmbərin Həzrəti Əliyə etdiyi vəsiyyətlərdən bir qədərini şerləşdirmişdir.

### YA ƏLİ!

Gözəl əlamətdir üç əməl yəqin:  
Səninlə kimdir sə əlaqə kəsən,  
Onunla əlaqə yaradarsan, əhsən!  
Səni qoruyana eylə əhliyyət,  
Bağışla kim sənə verib əziyyət.

### YA ƏLİ!

Əməllərin əslü üçdür, ona yet:  
Bütün ömrün boyu xalqa xtdmət et.  
Qardaşla da bir ol, çək əziyyət də,  
Allahı yada sal hər vəziyyətdə.

### YA ƏLİ!

Üç əməl Allahın işlərindəndir,  
Allahın əzizi onu edəndir:  
Kim mömin qardaşla görüşə gedib,  
Elə bil Allahı ziyarət edib.  
Allah əziz tutar belə adamı,  
Başa yetər onun arzu, inamı.  
Namaz qılan, gələn namaza qədər,  
Tanrıya dualar eyləsə əgər,  
Allahın qonağı hesab olunur,  
Allah qonağını çox əziz sanar.  
Həccə gedən, gedər Allaha sarı,  
Allah əziz tutar o bəxtiyarı.

## YA ƏLİ!

Üç iş yaxşılığın qapılarıdır:  
Biri səxavətdir – ürək karıdır.  
Birisə xoş sözdür, söyləsin hərə,  
Birisə dözməkdir əziyyətlərə.

## YA ƏLİ!

Qiyamətdə bütün gözlər ağlayar,  
Üç göz heç ağlamaz, bax, budur onlar:  
Allahın yolunda yuxusuz qalan,  
Harama baxmayıb uzaqda olan,  
Həyatda Allahdan qorxub ağlayan.

1995

## SİNƏ, SİNƏDƏN

*dodaqdəyməz təcnis*

Xalıq xəlq eylədi dağı, aranı,  
Yarandı dağların sinəsi nədən?  
Sərin, isti yeli kəsdi aranı,  
Seçildi hər qəşəng sinə, sinədən.

Dağın insanları qara zırəkdi,  
Yerişiyələ yardı, qara zir əkdi.  
Xış da əsrlərə qara zir əkdi,  
Yaraşdı dağların sinəsinə dən.

Yağı əlindədir sinə, gəz indi,  
Niyə diyarında «yan»lar gəzindi?  
Dəlidəğ, dərdlərə çarə gəz indi,  
Niyə qalsın yada sinə, sinə dən?!

İyun 1996

## NƏ LAZIMDIR

Sevinc əldən verib, qəm almışıqsa,  
Daha bizə özgə nəf nə lazımdı?  
Növbə tutmuşuqsa qul bazarında,  
Düzülməyə başqa səf nə lazımdı?

Dərddən gözümüzə gəlmirsə yuxu,  
Vecinə almırsa ölkənin toxu,  
Acıdan qarnına döyürsə çoxu,.  
Vurmağa nağara, dəf nə lazımdı?

Şamiləm, bilmirəm güvənək nəyə,  
Sınıb, özümüzü yersiz öyməyə?!..  
Məhküm olmuşuqsa boyun əyməyə,  
Bundan sonra bize əf nə lazımdı?

Mart 1997

## HEÇ VAXT DEMƏMİŞƏM, İNDİ DEYİRƏM

*Ömür-gün yoldaşım Naziləyə*

Mən sənə nə sonam, nə dedim pəri,  
Qırx ildən artıqdır nə də öyürəm.  
Qəlbimdən keçəni illərdən bəri,  
Neç vaxt deməmişəm, indi deyirəm.

Xanımlardan artıq xanım olsan da,  
Mən sənə bir dəfə xanım demədim.  
Həyatda ciyərim, canım olsan da,  
Mən sənə ciyərim, canım demədim.

Heç yerdə adını tərifləmədim,  
Nə bir tərif dedim üzünə sənin.  
Kişi qadınını öyməz, mən dedim,  
Beləcə gördüm gözünə sənin.

İndi yetmiş yaşı yaxalamışam,  
Ürəyimdə sənə boyun əyirəm.  
Həyatıma oldun ən işiqli şam,  
Heç vaxt deməmişəm, indi deyirəm.

Saxta nəvazişdən çox uzaq oldum,  
Səni aldatmadım ömrümdə qəti.  
Sayəndə hər yerdə üzü ağ oldum,  
Pak oldu qəlbimin arzu, niyyəti.

Qarğşa boynuna düşdü həmişə,  
Bir qonaq-qaraya üz turşutmadın.  
Zəhməti özünə eylədin peşə,  
Təmiz adı heç vaxt sən unutmadın.

Çox hörmətlə çəkdi adını hamı,  
Dillənmədim, gizli iftixar etdim.  
Eldə uca etdin mənim başımı,  
İnan, buna görə ad-sana yetdim.

Müəllim adını qaldırdın göyə,  
Bu yolda əridi gözünün yağı.  
Yaxşı bilik alsın uşaqlar deyə,  
Qəlblərdə bitirdin bəhrəli bağlı.

Eldə danışıldı qədrin-qiyətin,  
Gözü tərəzidir, ən dəqiq çəkir.  
Kino lenti kimi saysız zəhmətin,  
Gözümün önündən hey gəlib keçir.

Dözülməz olana dözdün, tabladın,  
Fəxr eylə baxanda həyat yoluna.  
Sənə ilk sözümdü, müqəddəs adın,  
Layiqdir alqışınancaq boluna.

Mən sənə nə sonam, nə dedim pəri,  
Qırx ildən artıqdır nə də öyürəm.  
Qəlbimdən keçəni illərdən bəri,  
Heç vaxt deməmişəm, indi deyirəm.

Dekabr 1998



*Şamil Dəlidağ və ömür-gün yoldaşı Nazılə müəllimə.*



*45 ildən sonra...*

## BU GÖZƏLLİYƏ

*Qax rayonunun Yuxarı Malax  
adlanan yerinin gözəlliyindən  
aldığım təəssürat.*

Yuxarı Malaxın meşə talası,  
Baxıb oldum məftum bu gözəlliyə.  
Təbiət yaradıb meşə qalası,  
Baxıb oldum məsum bu gözəlliyə.

Ciyərimə təmiz havadan uddum,  
Dərdimi, qəmimi burda unutdum.  
Elə bil yapışıb beş əllə tutdum,  
Ürəkdən vuruldum bu gözəlliyə.

Üst yanında dağlar görünür şəşə,  
Sanki ətir yayır hər yana meşə.  
Amandır, baltalar düşməsin işə,  
Olmasın bir hücum bu gözəlliyə.

Burda yada saldım Kəlbəcərimi –  
Cəmi gözəllərdən gözəl pərimi.  
Şamiləm, gizlədib qəm dəftərimi,  
Baxdıqca, duruldum bu gözəlliyə.

1999

## ŞUŞA DƏRDİ

*(cinashi rubailər)*

Şuşa bələsi nə, Şuşa dərdi nə?  
Gül əkdi bağçada, Şuşa dərdi nə?  
Daşnaqlar bu yurdda at oynadırlar,  
Tablaya bilmirəm Şuşa dərdinə.

Kim deyir alışmir, Şuşa da yanmır?  
Elinin çrağı Şuşada yanmır.  
«Yan»lar caynağına keçəndən bəri,  
Tablamır bu dərdə Şuşa dayanmır.

Yurd deyil bu çadır, alaçıq Şuşa,  
Yurdunu düşməndən al açıq, Şuşa.  
Dəyişsin bəxtinin qoy qara rəngi,  
Boyansın qırmızı – al, açıq, Şuşa.

Eşitmır, olubdu xilas kar, indi,  
Bacarmır bir hünər xilas –kar, indi.  
Xocalı, Şuşamız, Laçın, Kəlbəcər,  
Axtarır meydanda xilaskar indi.

May 1999

### BABA NƏSİHƏTİ

*Sevimli nəvələrim – Cavid, Orxan, Gülgəz, Məsud, Səlahəddin, Samil, Nazılə, İlahə və Səbuhiyə.*

«Dövlətdə dəvədir, övladda nəvə».  
Atalar söyləyib belə kəlamı.  
Nəvə yaraşıqdı, günəşdi evə,  
Gözümüz nurudur onların hamı.

Baba nəvələrə dikib gözünü,  
Sevincdən üreyi bənzəyər dağa.  
Nəvələr eşidib baba sözünü,  
Gərək qulağına eyləsin sırga.

Əməl edin baba nəsihətinə:  
Qəlbən sevin yurdı, eli-obanı.  
Sizə tapşırıram dönəbədönə:  
Lazım olsa xalqa qıyınız canı.

Həyatda zəhməti eyləyin sirdaş,  
Bütün ömrüboyu qazanın bilik.  
Belinizdə xalqa çəksəniz də daş,  
Fəxr edin, deməyin biz olduq ləlik.

Dar gündə sınaqdan üzüağ çıxın,  
Həmişə etibar timsalı olun.  
Vətənə xaini yandırın, yaxın,  
Meydanın qəhrəman bir Zalı olun.

Min nifrət eyləyin saxta şöhrətə,  
Çalışın minnətlə ömür sürməyin.  
Yetmək istəsəniz eldə hörmətə,  
Vaxtı bircə an da bada verməyin.

Yaradan malikdir böyük kərəmə,  
Ona səcdə qılın aramsız, müdam.  
Əməl eyləsəniz dediklərimə,  
Ölsəm də məzarda rahat yataram.

Noyabr 2000

### GƏZİRƏM

Qəlb diləyə necə çatsın,  
Atsız qalıb, nal gəzirəm.  
Toyuğum yox kükə yatsın,  
Altına lax fal gəzirəm.

Dağarcıqda dari yoxdu,  
Bağ quruyub, barı yoxdu.  
Arxanada arı yoxdu,  
Boş yeşikdə bal gəzirəm.

Bəla varmı qaçqınlıqtək?  
Ağır dərdir, dözmür ürək,  
Məni edib diligödək,  
Bəzən susub lal gəzirəm.

Qəm qəlbimi edib yayla,  
Yaşayıram hay-harayla.  
Bürünmüşəm zil qarayla,  
Xəyalımda al gəzirəm.

Xalq bəladan çıxsın deyə,  
Şamil, xına yaxsın deyə,  
Düşmənini yıxsın deyə,  
Mən bir Rüstəm Zal gəzirəm.

Mart 2001

## «HƏQİQƏTLƏR VƏ ZİDDİYYƏTLƏR» SİLSİLƏSİNDƏN

### SONRAKİ AĞIL

Bu sözü sanmayaq uşaq nağılı,  
Erməni deyibidi: - Nə çox, nə də az,  
Kaş ki, müsəlmanın sonrakı ağlı  
Məndə ola, onda işim kəm olmaz.

«Yan»lar yiyləndi son ağlımiza,  
Yurd-yuvasız qoydu, taladı bizi.  
Yolumuzda quyu o qaza-qaza,  
Görünməz tonqala qaladı bizi.

Əgər sahib olsaq son ağlımiza,  
Biz onu «yan»lardan qaytarsaq geri,  
İtər başımıza gələn bu qəza,  
Sağalar göynəyən yaranın yeri.

Avqust 2002

## OLMASIN

*Dostum, kürd qardaşım, şair  
Mürvət Qədimoglu Həkəriyə.*

Bir kurd tanımırıam Azərbaycana,  
Ürək telləriylə bağlı olmasın.  
İstəsə, can qurban etməsin ona,  
Sadiq, etibarlı oğlu olmasın.

Qəlbimdə yaranıb tükənməz maraq,  
Qədim tarixlərdən almışam soraq.  
Cüt ağızlı, onlar olub bir yaraq,  
Yolları çəpərli, çağlı olmasın.

Bir kurd tanımırıam Azərbaycanda,  
Doğma yurda təsib olmasın onda.  
Vətən davasında, çətin zamanda  
Əlindəki silah zağlı olmasın.

Dəlidəğam, necə əssə sərt külək,  
Döyüncək iki canda bir ürək.  
Bunu anmayanın – başında, gərək  
Mində bir zərrəcə ağılı olmasın.

2002

## SADƏ BİR İNSANDI

*Cox hörmətli gəlinim Elmira xanının ad günü münasibəti ilə.*

Kaş ki, yer üzünün qız-gəlinləri,  
Bizim gəlindəki olan təpəri,  
Öyrənib olaydı onun bənzəri.  
Elmiradı – sadə bir insandi o  
Hələ yazılmamış bir dastandı o.

Hədsiz mehribandı qaynanasına,  
Həddən artıq qayğı göstərir ona,  
Naziləni sanır özünə ana.  
El-oba bəyənir bu haqqı-sayı,  
Kaş hamı olaydı onların tayı.

Məni – qaynatanı atası sanır,  
Halim pis olanda halıma yanır,  
Qulluğumda qızım kimi dayanır.  
Min əziyyət bizdən ötrü çəksə də,  
Zəhmətinə yada salmir heç vədə.

Ömür-gün yoldaşı Xalidim ilə,  
Xoşagəlməz bir söz almayıb dilə.  
Kaş bütün gəlinlər olaydı belə,  
Qoy onlara kömək olsun Yaradan,  
Bu ülfətə kölgə salsın hər zaman.

Gülgəzlə Şamili can-ciyəridi,  
Biri pəri, biri şiri-nəridi,  
İncisi, gövhəri, ləli-zəridi.  
Çıraqdılар gecə-gündüz gözünə,  
·Əsgərdilər ata-ana sözünə.

Turşutmaz üzünü gələndə qonaq,  
Layiqincə açar sürfəniancaq,  
Gələn razı qalar, üzü olsun ağ.  
Əl tutar imkansız yazığa, aca,  
Hamımızın edər başını uca.

Kaş ki, yer üzünün qız-gəlinləri,  
Bizim gəlindəki olan təpəri,  
Öyrənib olaydı onun bənzəri.  
Elmiradı – sadə bir insandı o  
Hələ yazılmamış bir dastandı o.

12 Fevral, 2003

## HƏR GÜNÜN DOSTU

*Uzun müddət bir yerdə işlədiyim,  
həmişə sədaqətli və etibarlı bir  
dost kimi tanıdım Əli Kazimova.*

Dostun dar gündündə yayınıb qaçar,  
Bol süfrənin dostu, var günün dostu.  
Amma, əziz Əli, ey qəlbə vüqar,  
Mən sizi tanıdım hər günün dostu.

Əməli çirkililər girdilər kola,  
Başına açdılar görünməz bəla.  
Atmadınız bircə addım da dala,  
Oldunuz boranlı qar günün dostu.

Lənət xain qonşu, qəsbkar «yan»a,  
Qovulduq yurdlardan hərə bir yana.  
Bu ağır çağda da dönüb ad-sana,  
Oldunuz qeyrətlə ar günün dostu.

Bu dərdlər canımı eylədi xəstə,  
Özümü hiss etdim bir dar qəfəsdə.  
Yenə də dayanıb başımın üstə,  
Oldunuz ah ilə zar günün dostu.

Şamiləm, cürəti aldınız dağdan,  
Dostluğun bağına oldunuz bağban.  
Üzü ağ çıxdınız hər bir sınaqdan  
Mən sizi tanıdım dar günün dostu.

İyun 2004

### **YAŞADANAM**

«-Törəmə qəzə»l. Qəzelin bütün qafiyələri hər dəfə «yaşadanam» sözündən bir ilk hərfi silməklə («aşa danam», «şad anam», «adanam», «anam» və «nam») alınan – törəyən sözlər əsasında yazılmışdır.

Ürəyimdə yurd satana dərin nifrət yaşıdanam,  
Mən yediyim qəmi gərək düşmən yeyən aşa danam.

Yurd-yuvamı qanlı yağı alıb viran edibsə də,  
Borcluyam yad öündə mən özümü bir şad anam.

Qəlbim deyir: torpaqları «yan»dan geri almayıncı,  
Dərdin-qəmin dəryasında ah-amanlı bir adanam.

Cavabdehlər yurdumuzu yağılardan qorunmadı,  
Boynumuza almalıyıq, bacarmaram bunu danam.




Atam dağda məzariyla girov qaldı qənimlərə,  
Bakımızın torpağına qismət oldu qaçqın anam.

Dəlidağam, dözmək bəsdir, yurdumuzun xilasına –  
Gərək bizi vadar etsin qeyrətimiz, vətənə nam.



Yanvar 2004

**İNSAN YAŞA DOLARMİŞ  
GÜL AÇSA DA, SOLARMİŞ...  
SOLMAZ, QALAR NƏ YADDA?  
—YARATDIĞI HƏYATDA.**

*(Şamil Dəlidag 1953-2004-cü illərdə)*







## KİTABIN İÇİNDƏKİLƏR

Ön söz əvəzi.....	3
Vətənə, xalqa xidmət nümunəsi.....	5
Qısa tərcüməyi-hal.....	7
Hər çeşmədən bir damla.....	24
Yaratdığı muzeylər haqqında və Şamil Dəlidəğ haqqında qısa sətirlər.....	33
Tarixdə ilk dəfə .....	38
Şamil Dəlidəğin çap olunmuş kitabları haqqında qısa məlumat.....	39
Dağ üstə dağ .....	39
Xalqın şairi.....	41
Dəlidəğin sədasi .....	42
Dağ çiçəkləri.....	44
Dağların hikməti.....	46
Həyatın astarı, həyatın üzü.....	46
Şəhid muzey, şahid muzey.....	50
Azərbaycan dilinin qafiyə lügəti .....	51
Loğmanın yadigarı.....	51
Kəlbəcərin qəm dastanı, viran olan gülüstəni .....	53
Mənzum cinaslar.....	54
Vətənə gərkili oğul.....	56
Dodaqdəyməzlər.....	59
Kürdçə-Azərbaycanca... lügət.....	61
Lal qız.....	62
Dəlidəğə salam.....	63
Azərbaycan dilinin qafiyə lügəti (təkmilləşdirilmiş variant latın əlifbası ilə).....	65
Şerdə yeniliklər.....	66
Azərbaycan dilinin mənzum cinas lügəti, 2 cilddə.....	69
Körpənin münəccimi.....	71
Min suala min cavab.....	72
Kərbəla müsibəti.....	73
Aşıq Hüseyn Bozraqanının Kəlbəcər səfəri .....	74
Törəmə sözler lügəti.....	74
Şamil Dəlidəğin tərcümə etdiyi kitablar.....	75
Məm və Zin.....	75
Ehtiram.....	78
Şamil Dəlidəğ haqqında yazılmış kitablar.....	80
Şamil Dəlidəğ dastanı .....	80
Şamil Əsgərov-70 .....	82

Kitab, jurnal və qəzetlərdə çap olunan şer, xatirə, məqalə, avtoqraf, ithaf və müsahibələr.....	83
Gündəlik, kitab və qəzetlərdə Şamil haqqında yazıldan.....	117
Redaktoru, tərtibçisi, ön söz yazdığı kitablar.....	140
Şamil Dəlidağın yazış hazırladığı, lakin hələlik çapına imkanı olmayan kitabları.....	145
Şamil Dəlidağın hər ildə yazdığı şerlərdən bir-iki nümunə.....	145
1941. Gərək.....	145
1942. Qışda və yayda.....	146
1943. Evinizdə.....	146
1944. Qız-gelinlər.....	147
1944. Pencək-şalvar əhvalatı.....	148
1945. Daha .....	149
1946. Güfür.....	150
1947. Kəlbəcər.....	151
1948. Yeyər.....	152
1949. Keçər.....	152
1950. Müəllim.....	153
1951. İçində.....	154
1952. Dəvənin qiyməti.....	155
1953. Kürd qızı.....	155
1954. Tökülər.....	156
1955. Gördüm.....	157
1955. Bəsimdi.....	158
1956. Çekər.....	159
1957. Mən nəçiyəm ki.....	160
1958. Deyər.....	160
1959. Yazılmış .....	161
1960. Gözəldir .....	161
1961. Qarşılardan.....	162
1962. Cinası rübaiilər.....	163
1963. El içində .....	164
1964. Ustad.....	164
1965. Dördlüklər.....	165
1966. Bilməz.....	166
1967. Bilər.....	166
1968. Yetən yerdə.....	167
1969. Bilsə.....	167
1970. Tapı bilmədim.....	168
1971. Həyat həqiqətləri.....	169
1972. Necə inanım.....	170
1973. Tamah yarışı.....	170

1974. Çətin.....	172
1975. Bilmışəm.....	173
1976. Ana təbiət.....	173
1977. Söz.....	174
1978. Haray adil həkim, ədalət haray .....	175
1979. Bilmir o .....	177
1980. Olur.....	178
1981. Sağallam.....	179
1982. Bəsdi.....	180
1983. Döryalardan incilər silsiləsindən.....	180
1984. Güvən.....	187
1985. Əlamətlər.....	188
1986. İbrət dərsi.....	189
1987. Ad, ad an .....	190
1988. Gör nə günə düşmüşəm .....	191
1989. Doğum sənədi.....	191
1990. Od oğluyla çəkicimi bir zindana vuran kürdəm.....	192
1991. Yoxdur.....	193
1992. Daşı adımı .....	194
1993. Divin qulağında yatıb iqtidar.....	195
1993. Haqqımız yoxdur.....	196
1993. Verə bilmərəm.....	197
1994. Solanlardanam.....	197
1994. Belə «xörəmti».....	198
1994. İstəmirəm.....	198
1995. Gəzirəm.....	199
1995. Ya Əli.....	200
1996. Sınə, sinədən .....	201
1997. Nə lazımdır.....	202
1998. Heç vaxt deməmişəm, indi deyirəm.....	202
1998. Bu gözəlliyyə.....	205
1999. Şuşa dərdi .....	205
2000. Baba nəsihəti .....	206
2001. Gəzirəm.....	207
2002. Sonrakı ağıl.....	208
2002. Olmasın.....	209
2003. Sadə bir insandı .....	209
2004. Hər günün dostu.....	211
2004. Yaşadanam.....	212

«Nərgiz-R» Nəşriyyat-Poliqrafiya firması.  
Baş direktor: *Hidayət Musabəyli (Musayev)*

«Nərgiz» nəşriyyatı.  
Texniki redaktor: *Kəmalə Məmmədova*  
Korrektor: *Yeganə İmanova*

Kompüterdə yazanlar:  
*Reyhan Cəfərova və Bərzani Əsgərov*

Yıgilmağa verilmişdir: 25.09.2004.

Çapa imzalanmışdır: 05.10.2004.

Kağız formatı: 60x84 1/16.

Həcmi: 14,2 çap vərəqi.

Tiraj: 500 nüsxə; Sifariş: 453.

## **Nərgiz - NƏŞRİYYATI**

Azərbaycan Respublikası Mətbuat və İnformasiya  
Nazirliyi tərəfindən 1998-ci ildə qeydə alınmışdır.

Səhadətnamə № 45.

Ünvanımız: 8-ci km qəsəbəsi R.Rüstəmov küç. 36  
Əlaqə telefonu: 423-69-53.

# Enstituya Kurdi ya Qefqasyayê

Web:

<https://www.ensiklopediyakurdi.com/>

Tel.:

+7 918 073 48 79

